

**“BANK OF BAKU”
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
uyğun Hazırlanmış Maliyyə Hesabatları və Müstəqil
Auditorların Rəyi**

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MÜNDƏRİCAT

Səhifə

Müstəqil Auditorların Rəyi.....	1-4
Maliyyə vəziyyəti haqqında hesabat.....	5
Mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat	6
Kapitalda dəyişiklər haqqında hesabat.....	7
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat.....	8
Maliyyə hesabatlarına dair qeydlər.....	9



“KPMG Audit Azərbaycan” MMC
Port Baku Cənub Qülləsi
Neftçilər prospekti 153,
Bakı, Azərbaycan AZ1010
+994 12 404 89 10

Müstəqil Auditorların Hesabatı

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına və Müşahidə Şurasına:

Rəy

Biz “Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin (“Bank”) 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də mühüm mühasibat uçotu siyasətləri və sair izahedici məlumatları əhatə edən qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim rəyimizə görə, əlavə edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Bankın 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Mühasibat Uçotu Standartları Şurasının dərc etdiyi MHBS Mühasibatlıq Standartlarına (MHBS Mühasibatlıq Standartları) uyğun olaraq düzgün əks etdirir.

Rəy üçün əsas

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Həmin standartlara əsasən bizim məsuliyyətimiz hesabatımızın “*Maliyyə hesabatlarının auditinə görə auditorların məsuliyyəti*” bölməsində təqdim edilir. Biz ictimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının auditlərinə tətbiq edilən Mühasiblər üçün Beynəlxalq Etik Standartlar Şurasının Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (*IESBA Məcəlləsi*) və Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditinə tətbiq olunan etik tələblərə əsasən Bankdan müstəqillik və bu tələblər və IESBA Məcəlləsi üzrə digər etik öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Əsas audit məsələləri

Əsas audit məsələləri, bizim peşəkar mühakiməmizə görə, cari dövrün maliyyə hesabatlarının audit zamanı ən əhəmiyyətli saydığımız məsələlərdir. Bu məsələlərə bütövlükdə maliyyə hesabatlarının audit və müvafiq rəyin formalaşdırılması kontekstində baxılmışdır. Biz bu məsələlərlə bağlı sözügedən kontekstdən kənar rəy bildirmirik.

Müştərilərə verilmiş kreditlər və avanslar üzrə ehtimal olunan kredit zərərləri

Maliyyə hesabatlarına dair 7 və 31 sayılı qeydlərə baxmağınız xahiş olunur.

Əsas audit məsələsi

Müştərilərə verilmiş kreditlər və avanslar cəmi aktivlərin 76%-ni təşkil edir və müntəzəm əsasla qiymətləndirilən və istifadə edilmiş mülahizələrdən asılı olan ehtimal olunan kredit zərərləri ("EOKZ") üzrə ehtiyat çıxılmaqla qeydə alınır.

Ehtimal olunan kredit zərərlərinin qiymətləndirilməsi üçün Rəhbərliyin müşahidə edilən tarixi məlumatları, cari iqtisadi şəraiti və mövcud proqnoz məlumatlarını nəzərə alaraq, defolt ehtimalını (PD), defolt vəziyyətində riskə məruz qalmanı (EAD) və defolt zamanı yaranan zərəri (LGD) müəyyən etmək üçün əhəmiyyətli mülahizələr və qiymətləndirmə üsulları tətbiq etməsi tələb olunur.

Ehtimal olunan kredit zərərlərinin qiymətləndirilməsi üçün kredit riskində əhəmiyyətli artımın baş verib-vermədiyini qiymətləndirmək məqsədilə əhəmiyyətli mühakimə tələb olunur ki, bu da mərhələlər arasında riskə məruz qalmaların köçürülməsi ilə nəticələnə bilər.

Müştərilərə verilmiş kreditlərlə bağlı kredit zərəri üzrə ehtiyat qalıqların Bankın maliyyə vəziyyətinə münasibətdə əhəmiyyətli olması və MHBS 9 *Maliyyə alətləri* standartı əsasında EOKZ-nin qiymətləndirilməsi ilə bağlı mürəkkəblilik və mülahizə ilə əlaqədar olaraq, əsas audit məsələsidir.

Audit komandamızın məsələnin həllinə yanaşması

Biz MHBS 9 *Maliyyə alətləri* standartının tələblərinə riayət etmək məqsədilə EOKZ-nin hesablanması ilə bağlı Bankın metodologiya və siyasətlərinin əsas aspektlərini təhlil etmək üçün maliyyə risklərinin idarə edilməsi üzrə mütəxəssislərimizi cəlb etdik.

Biz EOKZ üzrə ehtiyatın hesablanması ilə bağlı rəhbərliyin irəli sürdüyü peşəkar mülahizə və mühakimələrin adekvatlığını təhlil etmək məqsədilə aşağıdakı prosedurları icra etdik:

- Biz müştərilərə verilmiş kreditlər üzrə kreditlərin mərhələlərə bölüşdürülməsi üçün əsas kimi istifadə olunan gecikmə günlərinin hesablanmasına dair nəzarət vasitələrinin tərtibatını, tətbiqini və əməliyyat effektivliyini test etdik.
- Biz kreditlər və balansdankənar risklər üzrə müvafiq nəzarət vasitələrinin tərtibat və fəaliyyət effektivliyini, o cümlədən informasiya risklərinin idarə edilməsi üzrə mütəxəssislərimizin cəlb edilməsini, EOKZ modellərinə daxil edilən məlumatların tamlığı və dəqiqliyini, əsas sistemlərdə gecikmə hadisələrinin və kredit ödənişlərinin vaxtında əks olunmasını test etdik.
- Biz EOKZ qiymətləndirməsində potensial dəyişikliyin maliyyə hesabatlarına əhəmiyyətli təsir edə bildiyi korporativ müştərilərə verilmiş kreditlər nümunəsi üzrə, Bankın tətbiq etdiyi maliyyə və qeyri-maliyyə məlumatlarını, eləcə də mülahizələri və peşəkar mühakimələri təhlil edərək Mərhələlərin Bank tərəfindən düzgün təyin edilib-edilmədiyini test etdik.
- Biz əsas statistik modelləri, istifadə edilmiş əsas giriş məlumatlarını və mülahizələri qiymətləndirdik və proqnostik məlumatların EOKZ-nin hesablanmasında tətbiqini dəyərləndirdik. Biz müxtəlif ssenariləri və proqnostik məlumatları nəzərə almaq üçün düzəlişin ümumi adekvatlığını təhlil etdik və borcalanların cari və gələcək iqtisadi vəziyyətini və əməliyyat şəraitini nəzərə alaraq onu öz qiymətləndirməmizlə müqayisə etdik.
- Biz, mövcud olduqda, tarixi model performansını, o cümlədən geri test nəticələrini təhlil etməklə və modellərin müşahidə olunan kredit nəticələrinə uyğun olaraq ağlabatan və qərəzsiz qiymətləndirmələr yaratdığını qiymətləndirməklə EOKZ modellərinin proqnozlaşdırma qabiliyyətini qiymətləndirdik.
- Biz kreditlər nümunəsi üzrə PD, LGD və EAD-nin hesablanması üçün ilkin məlumatları dəstəkləyici sənədlərlə müqayisə etməklə, onların düzgünlüyünü test etdik.

Biz həmçinin maliyyə məlumatlarındakı açıqlamaların Bankın kredit riskinə məruz qalmasını düzgün əks etdirib-etdirmədiyini qiymətləndirdik.

Müqayisəli məlumatla bağlı digər məsələ

Bankın 31 dekabr 2024-cü, 31 dekabr 2023-cü il (1 yanvar 2024-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabatın əsaslandığı) tarixlərinə və həmin tarixlərdə tamamlanan illər üzrə maliyyə hesabatlarının auditi, maliyyə hesabatlarına dair Qeyd 2(d)-də təsvir olunan düzəlişlər istisna olmaqla, başqa auditorlar tərəfindən aparılmışdır və həmin auditorlar 1 aprel 2025-ci il və 1 may 2024-cü il tarixlərində həmin maliyyə hesabatlarına dair modifikasiya edilməmiş rəy bildirmişdir.

31 dekabr 2025-ci il tarixinə və həmin tarixdə tamamlanan il üzrə maliyyə hesabatlarının auditi çərçivəsində biz 31 dekabr 2024-cü il tarixinə və həmin tarixdə tamamlanan il üzrə təqdim olunan müqayisəli məlumatları və 1 yanvar 2024-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabatı təkrar təqdim etmək üçün tətbiq olunan və Qeyd 2(d)-də təsvir olunan düzəlişlərin auditi apardıq. Biz maliyyə hesabatlarına dair Qeyd 2(d)-də təsvir olunan düzəlişlər istisna olmaqla, 31 dekabr 2024-cü və ya 31 dekabr 2023-cü il (burada təqdim olunmayan) tarixində tamamlanan illər üzrə maliyyə hesabatlarının auditinə, təhlilinə və ya bu hesabatlarla bağlı hər hansı prosedurların icrasına cəlb olunmamışıq. Müvafiq olaraq, biz bütövlükdə həmin maliyyə hesabatlarına dair rəy və ya hər hansı formada əminlik bildirmirik. Bununla belə, bizim rəyimizə görə, Qeyd 2(d)-də təsvir olunan düzəlişlər düzgündür və düzgün tətbiq edilmişdir.

Maliyyə Hesabatlarına görə Rəhbərliyin və İdarəetməyə Məsul Şəxslərin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS Mühasibatlıq Standartına uyğun hazırlanmasına və düzgün təqdimatına, dələduzluq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflərin müşahidə olunmadığı maliyyə hesabatlarının hazırlanması üçün öz qənaətinə əsasən zəruri saydığı daxili nəzarət sistemine görə məsuliyyət daşıyır.

Rəhbərliyin Bankı likvidasiya etmək və ya əməliyyatları dayandırmaq niyyətinin olduğu və ya qeyd edilən tədbirlərdən başqa real alternativinin olmadığı hallar istisna olmaqla, maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Bankın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsi, müvafiq hallarda fəaliyyətin fasiləsizliyi ilə bağlı məsələlərin açıqlanması və hesabatların fəaliyyətin fasiləsizliyi prinsipi əsasında hazırlanmasına görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Bankın maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında, dələduzluq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi əhatə edən auditor hesabatını təqdim etməkdən ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur, lakin bu BAS əsasında aparılmış auditin əhəmiyyətli təhrifi hər zaman aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhv nəticəsində yaranan bilər və istifadəçilərin bu maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlara ayrı-ayrılıqda, yaxud ümumilikdə təsir edə bilməsi əsaslı şəkildə ehtimal edildiyi halda əhəmiyyətli hesab edilir.

BAS əsasında aparılmış audit çərçivəsində biz bütün audit müddətində peşəkar mühakimə yürüdür və peşəkar skeptisizmi qoruyub saxlayırıq. Biz həmçinin:

- Dələduzluq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli təhrifləri riskini aşkar edir və qiymətləndirir, həmin risklərə uyğun audit prosedurlarını işləyib hazırlayır və icra edir, rəyimizi bildirmək üçün yetərli və müvafiq audit sübutunu əldə edirik. Dələduzluq nəticəsində yaranmış əhəmiyyətli təhrifin aşkarlanmaması riski səhv nəticəsində yaranmış əhəmiyyətli təhrifin aşkarlanmaması riskindən daha yüksəkdir, çünki dələduzluq gizli sözləşmə saxtakarlıq, qərəzli hərəkətsizlik, məlumatın təhrifli təqdimatı və ya daxili nəzarətə əməl olunmamasından ibarət ola bilər.
- Auditlə bağlı daxili nəzarətə Bankın daxili nəzarət sisteminin səmərəliliyinə dair rəyin bildirilməsi üçün deyil, şəraitə uyğun zəruri audit prosedurlarının planlaşdırılması məqsədilə baxırıq.
- İstifadə edilmiş uçot siyasətinin məqsəduyğunluğunu və rəhbərlik tərəfindən aparılmış uçot qiymətləndirmələrinin və əlaqəli açıqlamaların kafililiyini qiymətləndiririk.

- Rəhbərlik tərəfindən mühasibat uçotunun fasiləsiz aparılma prinsipinin istifadə edilməsinin məqsəduyğunluğunun və əldə edilmiş audit sübutları əsasında Bankın fəaliyyətini fasiləsiz davam etdirmək imkanını əhəmiyyətli dərəcədə şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair nəticə çıxarıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması qənaətinə gəldiyimiz halda, audit hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqət cəlb etməliyik, bu cür açıqlamalar qeyri-dəqiq olduğu halda isə fərqli rəy verməliyik. Gəldiyimiz nəticələr audit hesabatımızın hazırlandığı tarixədək əldə edilmiş sübutlara əsaslanır. Bununla belə, sonrakı hadisələr və ya şərait Bankı fasiləsiz fəaliyyətini dayandırmağa məcbur edə bilər.
- Açıqlamalar da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə maliyyə hesabatlarında əsas əməliyyatların və hadisələrin ədalətli şəkildə əks etdirilib-etdirilməməsini dəyərləndiririk.

Biz, digər məsələlərlə yanaşı, auditin planlaşdırılan həcmi və müddəti və mühüm audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlarla bağlı idarəetməyə məsul şəxsləri məlumatlandırırıq.

Biz həmçinin idarəetməyə məsul şəxslərə müstəqilliklə bağlı etik tələblərə cavab verdiyimizə dair hesabat təqdim edir və müstəqilliyimizə və uyğun olduqda, təhlükələri aradan qaldırmaq üçün gördüyümüz tədbirlərə və tətbiq edilmiş təhlükəsizlik tədbirlərinə təsir göstərəcəyi düşünülə bilən bütün əlaqələrimiz və digər məsələlər barədə onları məlumatlandırırıq. İdarəetməyə məsul şəxslərə bildirilən məsələlər arasında biz cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli olanları və bu səbəbdən, əsas audit məsələlərini təşkil edənləri müəyyən edirik. Qanun və ya normativ aktların məsələnin açıqlanmasını qadağan etdiyi və ya çox nadir hallarda açıqlamanın mənfi nəticələrinin ictimai maraqlara zərərinin xeyrindən çox olması əsaslı olaraq gözlənilirdi üçün məsələnin hesabatda göstərilməməli olduğuna qərar verdik. Gəldiyimiz hallar istisna olmaqla, biz belə məsələləri öz audit hesabatımızda təsvir edirik.

Hazırkı müstəqil auditorlar hesabatının hazırlanması ilə nəticələnmiş audit tapşırığının rəhbəri:



Nəsimə Muradxanova
KPMG Audit Azərbaycan MMC
Bakı, Azərbaycan Respublikası
17 aprel 2026-cı il

"BANK OF BAKU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNƏ
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il Təkrar təqdim edilmiş*	1 yanvar 2024-cü il Təkrar təqdim edilmiş*
AKTİVLƏR				
Pul vəsaitləri və onların ekvivalentləri	4	131,952	117,272	155,841
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	5	44,764	20,835	7,200
İnvestisiya qiymətli kağızları	6	59,373	38,264	25,017
Müştərilərə verilmiş kreditlər	7, 25	895,828	749,245	641,944
Əmlak, avadanlıq və qeydi-maddi aktivlər	8	23,664	22,843	12,491
İstifadə hüququ formasında olan aktivlər	9	6,548	5,860	5,346
Digər aktivlər	10	20,945	24,068	25,637
Cəmi aktivlər		1,183,074	978,387	873,476
ÖHDƏLİKLƏR				
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	11	144,557	135,657	130,008
Müştərilərə ödəniləcək vəsaitlər	12, 25	756,221	595,659	525,775
Buraxılmış borc qiymətli kağızları	13	19,824	-	-
Subordinasiya borcları	14, 25	16,762	16,762	16,762
İcarə öhdəlikləri	15	6,899	6,117	5,535
Cari mənfəət vergisi öhdəlikləri		6,673	7,098	4,333
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri	24	5,741	6,860	4,717
Digər öhdəliklər	16	17,808	17,466	18,365
Cəmi öhdəliklər		974,485	785,619	705,495
KAPİTAL				
Nizamnamə kapitalı	17	52,870	52,870	52,870
Əmlakın yenidən qiymətləndirilməsi üzrə ehtiyat		11,127	11,426	3,491
Bölüşdürülməmiş mənfəət		144,592	128,472	111,620
Cəmi kapital		208,589	192,768	167,981
Cəmi öhdəliklər və kapital		1,183,074	978,387	873,476


* Müqayisəli rəqəmlərdəki dəyişikliklə bağlı ətraflı məlumat üçün Qeyd 2(d)-yə baxın.

6-77-ci səhifələrdə təqdim olunan maliyyə hesabatları 17 aprel 2026-cı il tarixində rəhbərlik tərəfindən təsdiq edilərək aşağıdakı şəxslər tərəfindən imzalanmışdır:

İdarə Heyəti adından:

Həsən Quliyev
İdarə Heyətinin sədri

17 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Rəşad Məlikov
Baş maliyyə direktoru

17 aprel 2026-cı il
Bakı, Azərbaycan Respublikası

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR
MƏCMU GƏLİR HAQQINDA HESABAT
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə Təkrar təqdim edilmiş*
Faiz gəliri	18, 25	167,528	148,052
Faiz xərci	18, 25	(72,571)	(54,664)
Xalis faiz gəliri		94,957	93,388
Haqq və komissiya gəliri	20	20,969	18,221
Haqq və komissiya xərci	21	(20,985)	(25,403)
Xarici valyuta əməliyyatları üzrə xalis gəlir/(zərər):			
- diling		609	1,378
- konvertasiya fərqləri		37	(8)
- xarici valyuta üzrə törəmə alətlər		(1,024)	(1,442)
Sair gəlirlər, xalis		1,561	942
Xalis faiz gətirməyən gəlir/(zərər)		1,167	(6,312)
Əməliyyat gəliri		96,124	87,076
İşçi heyəti ilə bağlı xərclər	22, 25	(34,224)	(32,538)
Ümumi və inzibati xərclər	23, 25	(21,477)	(20,618)
Borc maliyyə alətləri üzrə ehtimal olunan kredit zərərlərinin (hesablanması)/bərpası	19	(4,900)	2,629
Müsadirə edilmiş girovların ədalətli dəyərində dəyişiklik		173	(351)
Avans ödənişləri üzrə dəyərsizləşmə zərərlərinin tutulması	10	-	(1,114)
Mənfəət vergisindən əvvəlki mənfəət		35,696	35,084
Mənfəət vergisi xərci	24	(7,875)	(7,981)
İl üzrə xalis mənfəət		27,821	27,103
Sonradan mənfəət və ya zərərdə yenidən təsnifləşdirilməyəcək maddələr			
Əmlakın yenidən qiymətləndirilməsi üzrə xalis gəlir	8	-	10,262
Birbaşa digər məcmu gəlirdə qeydə alınmış mənfəət vergisi	24	-	(2,052)
İl üzrə digər məcmu gəlir		-	8,210
İl üzrə cəmi məcmu gəlir		27,821	35,313
Səhm üzrə mənfəət			
Əsas və azaldılmış (AZN-lə)	26	8.18	7.97

* Müqayisəli rəqəmlərdəki dəyişikliklə bağlı ətraflı məlumat üçün Qeyd 2(d)-yə baxın.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ KAPİTALDA DƏYİŞİKLİKLƏR
HAQQINDA HESABAT
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Nizamnamə kapitalı	Əmlakın yenidən qiymətləndirilməsi üzrə ehtiyat	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
1 yanvar 2024-cü il	52,870	3,491	111,620	167,981
İl üzrə xalis mənfəət	-	-	27,103	27,103
İl üzrə digər məcmu gəlir	-	8,210	-	8,210
İl üzrə cəmi məcmu gəlir	-	8,210	27,103	35,313
Yenidən qiymətləndirmə ehtiyatının bölüşdürülməmiş mənfəətə köçürülməsi	-	(275)	275	-
Elan edilmiş dividendlər	-	-	(10,526)	(10,526)
31 dekabr 2024-cü il	52,870	11,426	128,472	192,768
İl üzrə xalis mənfəət	-	-	27,821	27,821
İl üzrə cəmi məcmu gəlir	-	-	27,821	27,821
Yenidən qiymətləndirmə ehtiyatının bölüşdürülməmiş mənfəətə köçürülməsi	-	(299)	299	-
Elan edilmiş dividendlər	-	-	(12,000)	(12,000)
31 dekabr 2025-ci il	52,870	11,127	144,592	208,589

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ
HAQQINDA HESABAT
(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə Təkrar təqdim edilmiş*
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəketi:			
Alınmış faizlər		166,180	145,624
Ödənilmiş faizlər		(67,643)	(52,162)
Alınmış haqq və komissiyalar		20,969	18,221
Ödənilmiş haqq və komissiyalar		(20,985)	(25,403)
İşçi heyəti ilə bağlı ödənilmiş xərclər		(35,076)	(31,471)
Ödənilmiş ümumi və inzibati xərclər		(14,012)	(15,808)
Xarici valyuta törəmələri ilə əməliyyatlardan əldə edilmiş zərərər			
çıxılmaqla xarici valyuta ilə əməliyyatlardan əldə edilmiş realizə olunmuş gəlir		609	397
Alınmış digər gəlirlər, xalis		1,463	861
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəlki əməliyyat fəaliyyətindən daxil olan pul vəsaiti		51,505	40,259
Əməliyyat aktivlərində (artım)/azalma			
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər		(23,657)	(13,518)
Müştərilərə verilmiş kreditlər		(150,708)	(101,481)
Digər aktivlər		3,484	(1,415)
Əməliyyat öhdəliklərində artım/(azalma)			
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər		12,045	7,328
Müştərilərə ödəniləcək vəsaitlər		158,967	69,183
Digər öhdəliklər		(2,498)	(1,188)
Ödənilmiş mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyətindən daxil olan/(istifadə olunan) pul vəsaitləri		49,138	(832)
Ödənilmiş mənfəət vergisi		(9,419)	(5,125)
Əməliyyat fəaliyyətindən daxil olan/(istifadə olunan) pul vəsaitləri		39,719	(5,957)
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəketi:			
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər üzrə ödənişlər		(3,436)	(2,450)
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin satışından daxilolmalar		138	-
İnvestisiya qiymətli kağızları üzrə ödənişlər		(166,939)	(52,436)
İnvestisiya qiymətli kağızlarının satışı və geri qaytarılması üzrə daxilolmalar		146,328	38,545
İnvestisiya fəaliyyəti üzrə istifadə olunan pul vəsaitləri		(23,909)	(16,341)
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəketi:			
Borc qiymətli kağızlarından daxilolmalar		20,000	-
Əməliyyat xərcinin ödənilməsi		(300)	-
Borc alınmış vəsaitlər üzrə daxilolmalar	11	19,417	35,585
Borc alınmış vəsaitlərin ödənilməsi	11	(26,487)	(38,752)
Səhmdarlara ödənilmiş dividend	17	(12,000)	(10,526)
İcarə öhdəlikləri üzrə əsas məbləğin ödənilməsi	15	(2,336)	(2,366)
Maliyyə fəaliyyəti üzrə istifadə olunan pul vəsaitləri		(1,706)	(16,059)
Məzənnə dəyişikliklərinin xarici valyutalarda saxlanılan pul vəsaitləri və onların ekvivalentlərinin qalıqına təsiri		576	(212)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım/(azalma)		14,680	(38,569)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, ilin əvvəlinə	4	117,272	155,841
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, ilin sonuna	4	131,952	117,272

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

MÜNDƏRİCAT

1. GİRİŞ	10
2. MÜHASİBAT UÇOTUNUN ƏSASLARI	11
3. MÜHÜM UÇOT SİYASƏTLƏRİ	14
4. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKİVALENTLƏRİ	26
5. BANKLARDAN VƏ DİGƏR MALİYYƏ TƏŞKİLATLARINDAN ALINACAQ VƏSAİTLƏR	27
6. İNVESTİSİYA QİYMƏTLİ KAĞIZLARI	28
7. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR	29
8. ƏMLAK, AVADANLIQ VƏ QEYRİ-MADDİ AKTİVLƏR	40
9. İSTİFADƏ HÜQUQU FORMASINDA OLAN AKTİVLƏR	41
10. DİGƏR AKTİVLƏR	41
11. BANKLARA VƏ DİGƏR MALİYYƏ TƏŞKİLATLARINA ÖDƏNİLƏCƏK VƏSAİTLƏR	42
12. MÜŞTƏRİLƏRƏ ÖDƏNİLƏCƏK VƏSAİTLƏR	43
13. BURAXILMIŞ BORC QİYMƏTLİ KAĞIZLARI	44
14. SUBORDİNASİYA BORCLARI	44
15. İCARƏ ÖHDƏLİKLƏRİ	45
16. DİGƏR ÖHDƏLİKLƏR	46
17. NİZAMNAMƏ KAPİTALI	47
18. XALIS FAİZ GƏLİRİ	47
19. BORC MALİYYƏ AKTİVLƏRİ ÜZRƏ EHTİMAL OLUNAN KREDİT ZƏRƏRLƏRİNİN (HESABLANMASI)/BƏRPASI	47
20. HAQQ VƏ KOMİSSİYA GƏLİRİ	47
21. HAQQ VƏ KOMİSSİYA XƏRCİ	48
22. İŞÇİ HEYƏTİ İLƏ BAĞLI XƏRCLƏR	48
23. ÜMUMİ VƏ İNZİBATİ XƏRCLƏR	48
24. MƏNFƏƏT VERGİSİ	49
25. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR	50
26. SƏHM ÜZRƏ MƏNFƏƏT	52
27. ŞƏRTİ ÖHDƏLİKLƏR VƏ TƏƏHHÜDLƏR	52
28. ƏMƏLİYYAT SEQMENTLƏRİ	53
29. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ	54
30. KAPİTAL RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ	58
31. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ, KORPORATİV İDARƏÇİLİK VƏ DAXİLİ NƏZARƏT	59
32. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR	77

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

1. GİRİŞ

(a) Təşkilat və onun əməliyyatları

Hazırkı maliyyə hesabatları “Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin (“Bank”) 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarından ibarətdir.

Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı (“ARMB”) tərəfindən 18 fevral 2005-ci il tarixində verilmiş 247 sayılı bank lisenziyası əsasında fəaliyyət göstərir.

Bankın əsas fəaliyyətinə əmanətlərlə bağlı əməliyyatlar, müştəri hesablarının aparılması, kredit əməliyyatları, zəmanətlərin verilməsi, kassa və hesablaşma əməliyyatları, qiymətli kağızlar və xarici valyuta əməliyyatları daxildir. Bankın baş ofisi Bakı şəhərində yerləşir və 31 dekabr 2025-ci il tarixinə Bakıda və Azərbaycan Respublikasının digər şəhərlərində 19 filialı (31 dekabr 2024-cü il: 19) və 4 xidmət məntəqəsi (31 dekabr 2024-cü il: 3 xidmət məntəqəsi) mövcud olmuşdur. Bankın hüquqi ünvanı Atatürk prospekti 42, AZ1069, Bakı, Azərbaycan Respublikasıdır.

Bankın fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir.

Bank 29 dekabr 2006-cı il tarixli “Əmanətlərinin sığortalanması haqqında Qanun”da nəzərdə tutulan əmanətlərin sığortalanması üzrə dövlət proqramında iştirak edir. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (“Fond”) aşağıdakı meyarlara cavab verən fərdi əmanətlərin 100% ödənilməsinə zəmanət verir:

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığortalanmış əmanət, əmanətçinin xidmət göstərildiyi iştirakçı bankda sığorta hadisəsi baş verdiyi təqdirdə qorunan əmanətin Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödəniləcək hissəsidir. 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada qorunan əmanətlər üzrə illik maksimum faiz dərəcəsi 12%, xarici valyutada isə 2.5% müəyyən edilmişdir. Sığorta hadisəsi baş verdiyi təqdirdə, 5 aprel 2021-ci il tarixindən etibarən hər əmanətçi əmanət müqaviləsinin tam məbləği üzrə Əmanətlərin Sığortalanması Fondundan 100 min AZN-dən çox olmayan məbləğdə təminat almaq hüququna malikdir.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə Bankın səhmdarları aşağıda göstərilmişdir:

	31 dekabr 2025, %	31 dekabr 2024, %
“NAB Holding”	35.00	35.00
Hikmət İsmayılov	31.11	31.11
“Azpetrol Neft Şirkəti” MMC	28.89	28.89
Elçin İsayev	5.00	5.00
Cəmi	100.00	100.00

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə, səhmdarlardan heç biri Bank üzərində fərdi nəzarəti həyata keçirməmişdir.

(b) Biznes mühiti

Bankın əməliyyatları əsasən Azərbaycan Respublikasının ərazisində həyata keçirilir. Bununla da, Bank inkişafda olan bazar iqtisadiyyatının xüsusiyyətləri ilə səciyyələnən Azərbaycanın iqtisadi və maliyyə bazarlarında fəaliyyətlə bağlı risklərə məruz qalır. Hüquqi, vergi və normativ baza və rejimlərin inkişafı davam edir, lakin onların müddəaları həm fərqli şərh olunur, həm də tez-tez dəyişdirilir. Bütün bunların və sair hüquqi və vergi maneələri nəticəsində Azərbaycanda fəaliyyət göstərən müəssisələr müxtəlif çətinliklərlə üzləşirlər. Neftin qiymətindəki dəyişkənlik və Rusiya Federasiyası ilə Ukrayna arasında davam edən hərbi münaqişə biznes mühitində qeyri-müəyyənliyi daha da artırmışdır.

Maliyyə hesabatlarında Azərbaycandakı biznes mühitinin Bankın fəaliyyətinə və maliyyə vəziyyətinə təsiri Bank rəhbərliyi tərəfindən qiymətləndirilir. Gələcəkdə biznes mühiti rəhbərliyin cari qiymətləndirməsindən fərqlənə bilər.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

2. MÜHASİBAT UÇOTUNUN ƏSASLARI

(a) Uyğunluq haqqında bəyanat

Hazırkı maliyyə hesabatları Beynəlxalq Mühasibat Uçotu Standartları Şurasının dərc etdiyi MHBS Mühasibatlıq Standartlarına (MHBS Mühasibatlıq Standartları) uyğun olaraq ilkin dəyər prinsipi əsasında hazırlanmışdır. Maliyyə alətlərinin ilkin tanınması ədalətli dəyər əsasında aparılmış, mənfəət və ya zərər vasitəsilə ədalətli dəyerdə qiymətləndirilən (“FVTPL”) və digər məcmu gəlir vasitəsilə ədalətli dəyerdə qiymətləndirilən (“FVOCI”) maliyyə alətləri, yenidən qiymətləndirilmiş məbləğlə göstərilən bina və torpaq, satış üçün saxlanılan aktivlər onların balans dəyəri ilə satış xərcləri çıxıldıqdan sonrakı ədalətli dəyərin daha aşağı olanı üzrə qiymətləndirilmişdir. Hazırkı maliyyə hesabatları Bankın fasiləsizlik prinsipi əsasında fəaliyyət göstərməsini və yaxın gələcəkdə işini davam etdirəcəyini nəzərdə tutur.

Maliyyə hesabatlarının MHBS Mühasibatlıq Standartlarına uyğun hazırlanması bəzi əhəmiyyətli uçot təxminlərinin istifadəsini tələb edir. Bundan əlavə, Bankın uçot siyasətlərini tətbiq edərkən rəhbərlik öz mülahizələrini irəli sürməlidir. Daha yüksək mülahizə tələb edən və ya mürekkəb olan sahələr, həmçinin ayrı-ayrı maliyyə hesabatlarının hazırlanmasında uçot təxminləri və mülahizələrinin əhəmiyyətli olduğu sahələr Qeyd 2(c)-də açıqlanır.

(b) Əməliyyat və təqdimat valyutası

Bankın əməliyyat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan manatıdır (“AZN”) və bu valyuta Bank üçün əhəmiyyətli olan əsas hadisə və şəraitlərin iqtisadi mahiyyətini əks etdirir.

31 dekabr 2025-ci il tarixinə xarici valyuta qalıqlarının çevrilməsində istifadə olunan rəsmi valyuta məzənnələri aşağıdakı kimi olmuşdur: 1 ABŞ dolları = 1.7000 AZN və 1 Avro = 2.0022 AZN (31 dekabr 2024: 1 ABŞ dolları = 1.7000 AZN və 1 Avro = 1.7724 AZN).

AZN həmçinin hazırkı maliyyə hesabatlarının məqsədləri üçün təqdimat valyutasıdır.

AZN ilə təqdim olunan maliyyə məlumatları, başqa cür qeyd edilmədiyi hallarda, ən yaxın minliyə qədər yuvarlaqlaşdırılmışdır.

(c) Ehtimal və mühakimələrin tətbiqi

Maliyyə hesabatlarının MHBS Mühasibatlıq Standartlarına uyğun olaraq hazırlanması rəhbərlikdən mühasibatlıq siyasətlərinin tətbiqinə və aktiv, öhdəlik, gəlir və xərclərin göstərilən məbləğlərinə təsir göstərən mühakimə, ehtimal və mühakimələrdən istifadə etməyi tələb edir. Faktiki nəticələr bu ehtimallardan fərqlənə bilər.

Ehtimallar və mühakimələr mütləq qaydada nəzərdən keçirilir. Uçot qiymətləndirmələrində dəyişikliklər gələcək dövrlər üzrə tanınır.

Mühakimələr

Uçot siyasətini tətbiq edərkən yürüdülmən və maliyyə hesabatlarındakı məbləğlərə əhəmiyyətli dərəcədə təsir göstərən önəmli mühakimələr haqqında məlumat aşağıdakı qeydlərdə təqdim olunur:

Nağd vəsaitlər axınının yalnız əsas məbləğ və faiz ödənişlərindən ibarət olmasının dəyərləndirilməsi (“SPPI”)

Nağd vəsaitlər axınının yalnız əsas məbləğ və faiz ödənişlərindən ibarət olmasının təyin edilməsi mülahizələrdən istifadəni tələb edir. Pulun zaman dəyəri elementi dəyişdirilə bilər, məsələn müqavilə üzrə faiz dərəcəsi dövrü olaraq dəyişdirilsə, amma bu dəyişikliklərin tezliyi borc aləti üzrə nəzərdə tutulan əsas faiz dərəcəsi göstəricisinə uyğun olmadıqda dəyişdirilə bilər. Buna misal olaraq, faizləri üç aylıq banklararası faiz dərəcəsinə uyğun olaraq ödənilən, yalnız faiz dərəcəsinin hər ay düzəldilən maliyyə alətlərini göstərmək olar. Pulun zaman dəyərinin dəyişdirilməsinin təsiri müvafiq alət üzrə nağd pul vəsaitləri axınının SPPI xarakterli bənzər maliyyə aləti üzrə nağd pul vəsaitləri axını ilə müqayisə edilərək dəyərləndirilir. Dəyərləndirmə məntiqi görünən bütün mümkün ssenarilər üçün, o cümlədən maliyyə bazarlarında baş verməsi mümkün olan maliyyə stressi vəziyyətləri üçün aparılmışdır. Nağd pul vəsaitləri ilə bağlı yaranan ssenarinin bənzər alətlər üzrə mövcud olan göstəricilərdən fərqli olduğu hallarda, dəyərləndirilən alət üzrə yaranan nağd pul vəsaitləri SPPI olaraq nəzərə alınmır və bu alət FVTPL maliyyə aləti olaraq təsnifləşdirilir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Bank müqavilə üzrə nəzərdə tutulan nağd pul vəsaitlərinin axınına dəyişdirmək qabiliyyətinə malik olan müqavilə şərtlərini təyin etmiş və nəzərə almışdır. Kredit sazişinin müddəalarına görə vaxtından öncə edilən ödənişlərin mümkün olması və bu ödənişlərin əsas məbləğ və hesablanmış faizlərlə, eləcə də öncədən ödənişlə bağlı müştəridən alınmalı olan haqq və komissiyalarla bağlı olması halında SPPI üzrə meyarlar yerinə yetirilmiş sayılır. Aktiv üzrə əsas məbləğə ilkin tanınma zamanı mövcud olan ədalətli dəyərlə sonrakı dövrlərdə əsas məbləğ üzrə ödənişlər (yəni effektiv faiz dərəcəsiindən istifadə etməklə hesablanmış faiz ödənişləri nəzərə alınmadan yerdə qalan məbləğ) arasındakı fərq aid edilir. Bu prinsipə istisna olaraq standart həm də müəyyən ilkin ödəmə xüsusiyyətlərinə malik olan və aşağıdakı SPPI şərtlərinə cavab verən alətlərin də nəzərə alınmasına icazə verir: (i) maliyyə aktivi, ilkin olaraq, mükafat və ya diskontla hazırlanmışdır, (ii) öncədən ödəniş məbləği müqavilə üzrə əsas məbləği, hesablanmış faizləri və məntiqli sayılan məbləğdə olmaqla müqaviləyə əvvəlcədən xitam verməklə bağlı kompensasiyanı təmsil edir və (iii) öncədən ödəniş imkanı yaradan müddəanın ədalətli dəyəri ilkin tanınma zamanı əhəmiyyətli sayılır.

Bankın kredit müqavilələrində nəzərdə tutulmuş müddəalar müəyyən makroiqtisadi və ya tənzimləmə ilə bağlı yaranmış hallara cavab olaraq faiz dərəcələrinə dəyişikliyin edilməsinə icazə verir. Bankın rəhbərliyi mülahizələrdən istifadə etməklə bank sektorunda rəqabətin mövcud olması və Bankdan kredit alan müştərilərin potensial olaraq kreditləri yenidən maliyyələşdirmə imkanlarının olması fonunda faiz dərəcələrinin bazar faiz dərəcələrinə nisbətən artırılmasının mümkün olmaması qənaətinə gəlmiş və bu hal üzrə yaranan nağd pul vəsaitlərini SPPI çərçivəsində dəyərləndirmişdir.

Kredit Riski üzrə Əhəmiyyətli Artım (“SICR”)

Kredit riskinin əhəmiyyətli dərəcədə artdığını müəyyənləşdirmək üçün Bank, hesabat tarixinin sonunda maliyyə alətinin ömürlük müddəti ərzində baş verən defolt riskini ilk dəfə tanınma tarixində mövcud olan risk ilə müqayisə edir. Bank müştəri portfelinin davranış aspektləri də daxil olmaqla bir sıra amilləri əhatə edən xüsusi səy göstərmədən və xərc çəkmədən mövcud olan bütün məqbul və dəstəklənən gələcək məlumatları nəzərə alır. Bankın rəhbərliyi kredit riskinin artması üzrə davranış göstəricilərini kredit alətləri üzrə gecikmələrin baş verməsindən öncə təyin etmiş və istər fərdi kredit aləti səviyyəsində, istərsə də alətin aid olduğu portfel səviyyəsində müvafiq sayılan gələcəklə bağlı məlumatları kredit riskinin dəyərləndirilməsi zamanı nəzərə almışdır. Qeyd 30-a baxın.

Borc vəsaitlərinin ilkin tanınması zamanı ədalətli dəyər

Borc vəsaitləri ilk olaraq ədalətli dəyərdə tanınır. Rəhbərlik borc vəsaitlərinin nominal dəyərinin ilkin tanınma zamanı onların ədalətli dəyərinə yaxın olduğunu qiymətləndirib. Bu qiymətləndirmə bazarda bu borclarla müqayisə edilə bilən başqa maliyyə alətinin olmadığı fikrinə əsaslanır. Borclar daha geniş bazar şərtlərinə uyğun olaraq dəyişməyən, dövlət tərəfindən dəstəklənən, subsidiyalasdırılmış maliyyələşdirmə şərtləri ilə xarakterizə olunan ayrı və xüsusi bazarın bir hissəsi hesab olunur. Nəticə etibarilə, kredit riski profilində və ya mövcud bazar faiz dərəcələrində heç bir əhəmiyyətli dəyişiklik baş verməyib (Qeyd 30-a bax).

Maliyyə aktivlərinin modifikasiyası

Maliyyə aktivləri üzrə müqavilə şərtlərində dəyişikliklər baş verdikdə (məsələn şərtlər yenidən razılaşdırıldıqda), Bankın rəhbərliyi ilk olaraq dəyişikliyin əhəmiyyətliliyinə, ilkin tanınmış maliyyə aktivinə xitam verilməsi və ədalətli dəyərdə yeni maliyyə aktivinin tanınması zərurətinə nəzər yetirir. Bu dəyərləndirmə, əsasən, müvafiq mühasibat siyasətində təsvir edilmiş keyfiyyət parametrlərinə əsaslanır və kifayət qədər mülahizələrdən istifadə olunmasını tələb edir. Xüsusən də, Bankın rəhbərliyi kredit dəyərşərtləşməsinə məruz qalmış və şərtləri yenidən razılaşdırılmış maliyyə aktivinin tanınmasının dayandırılması və ikin tanınma zamanı kredit zərərinə məruz qalmış yeni alətin tanınmasına zərurətin olması məsələsində mülahizələrdən istifadə edir. Tanınmaya xitam verilməsi üzrə dəyərləndirmə zamanı müqavilə şərtlərinə edilən dəyişikliklərin kredit aləti üzrə gözlənilən (məhz müqavilə üzrə deyil gözlənilən) nağd pul vəsaitlərin hərəkətinə edilən təsir üzrə risk və mükafatlar nəzərə alınır.

Silinmə siyasəti

Kreditlər maliyyə aktivlərini tam və ya qismən bərpa etmək üçün əsaslı gözlənti olmadığı təqdirdə tam və ya qismən silinir. Bu, adətən, Bank borcalanın silinməsi nəzərdə tutulan məbləği ödəmək üçün kifayət qədər pul vəsaiti yaradacaq aktivləri və ya gəlir mənbəyinin olmadığını müəyyən etdikdə baş verir. Bu qiymətləndirmə fərdi aktiv səviyyəsində həyata keçirilir. Silinmiş məbləğlərin bərpası mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda “maliyyə alətlərinin dəyərşərtləşməsi zərərləri”nə daxil edilir. Silinmiş maliyyə aktivləri ödənilməli məbləğlərin bərpası üzrə Bank prosedurlarına əməl etmək məqsədilə hüquqi tədbirlərin predmeti olaraq qalır.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Mülahizələr

Növbəti maliyyə ilində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlə nəticələnmə riskinə malik mülahizə və ehtimal qeyri-müəyyənlikləri haqqında məlumat aşağıdakı qeydlərdə əks olunur:

EOKZ ehtiyatının ölçülməsi

Ehtimal olunan kredit zərərinin (EOKZ) ölçülməsi metodologiya, modellər və giriş məlumatlarının müəyyən edilməsini özündə birləşdirən mühüm bir təxmindir. EOKZ-nin ölçülməsi üzrə metodologiya Qeyd 27-də açıqlanır. Aşağıdakı komponentlərin kredit zərəri ehtiyat üzrə əhəmiyyətli təsiri vardır: defoltun müəyyən edilməsi, SICR, defolt ehtimalı (“DE”), Defolt vəziyyətində riskə məruz qalma (LGD) və defolt zamanı yaranan zərər (LGD), eləcə də makroiqtisadi ssenari modelləri. Bank, müntəzəm olaraq, ehtimal olunan kredit zərəri və faktiki zərər arasındakı fərqlərin azaldılması üçün model və giriş məlumatlarını yoxlayır və nəzərdən keçirir. EOKZ-nin ölçülməsi, o cümlədən proqnoz məlumatlarının daxil edilməsi barədə ətraflı məlumat üçün Qeyd 31-ə baxın.

(d) Müqayisəli məlumatlarda səhvlərin düzəldilməsi

31 dekabr 2025-ci il tarixinə və həmin tarixdə başa çatmış il üzrə maliyyə hesabatlarının hazırlanması zamanı Bank 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabatın, 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir və pul vəsaitlərinin hərəkəti haqqında hesabatın müvafiq sətirlərinə təsir edən təkrar təsnifatlar etmişdir:

Rəhbərlik maliyyə vəziyyəti haqqında hesabatın “Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər” sətirinin təqdimatını dəyişmişdir.

Bu hesablar və depozitlər Azərbaycan Respublikasının Mərkəzi Bankında (ARMB) məcburi ehtiyatdan ibarətdir və Bank əvvəlcə onları banklardan və digər maliyyə təşkilatlarından alınacaq məbləğlər kimi 28,585 AZN məbləğində tanısa da, onlar pul vəsaitləri və onun ekvivalentləri kimi təsnif edilməli idi. Bu qalıqlara tənzimləyici ehtiyat tələbləri tətbiq edilsə də, məhdudiyyətlər onların pul vəsaitləri və onun ekvivalentləri kimi xarakterini dəyişdirmir, çünki Bank müqavilə üzrə gecikmə və ya cərimə olmadan vəsaitləri əldə edə və çıxara bilər. Məhdudiyyət yalnız ARMB-də aylıq orta minimum qalığın saxlanması ilə bağlıdır, sözügedən vəsaitlər isə hesablaşma və likvidlik məqsədləri üçün asanlıqla əldə edilə bilər. Beləliklə, onlar pul vəsaitlərinin hərəkəti haqqında hesabatda və maliyyə vəziyyəti haqqında hesabatda pul vəsaitləri və onun ekvivalentlərinə daxil edilir.

Nəticədə, 31 dekabr 2024-cü il tarixinə 28,585 AZN banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlərdən pul vəsaitləri və onun ekvivalentlərinə təkrar təsnif edilmişdir. Təqdimatdakı dəyişiklikdən sonra 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitlərinin hərəkəti 3,797 min AZN artmışdır.

Əvvəllər maliyyə vəziyyəti haqqında hesabatda “Digər öhdəliklər” bölməsində təqdim edilmiş 7,098 min AZN məbləğində cari mənfəət vergisi öhdəlikləri Bankın cari mənfəət vergisi öhdəliklərinə birbaşa aid edildiyi üçün öhdəliklər daxilində ayrıca sətirə yenidən təsnif edilmişdir. Ötən ildə cari mənfəət vergisi öhdəlikləri “Vergi öhdəlikləri” althesabının bir hissəsi kimi “Digər öhdəliklər” bölməsinə daxil edilmişdir. Mənfəət vergisi qalıqlarının təkrar təsnifatı və əvəzləşdirilməsindən sonra mənfəət vergisindən başqa vergilərlə bağlı qalan qalıq xalis aktiv mövqeyinə səbəb olmuşdur. Müvafiq olaraq, bu məbləğ “Digər aktivlər” bölməsində yenidən təsnif edilmiş və təqdim edilmişdir ki, bu da digər aktivlərin 3,959 min AZN artmasına səbəb olmuşdur.

Əvvəllər ötən ildə “Müştərilərə verilmiş kreditlər üzrə faiz gəliri”ndə kreditin verilməsi haqqı kimi tanınan 3,614 min AZN məbləğində gəlir “Plastik kartlar üzrə haqq və komissiya gəliri”nə yenidən təsnif edilmişdir. Bu təkrar təsnifat MHBS 9 “Maliyyə alətləri”nə uyğun olaraq aparılmışdır, çünki gəlir müştərilərin plastik kartlardan istifadəsindən (məsələn, əməliyyat və xidmətlə bağlı haqqlar) yaranır və maliyyə aktivinin yaranması ilə birbaşa əlaqəli deyil. Müvafiq olaraq, bu məbləğ effektiv faiz dərəcəsinin ayrılmaz hissəsini təşkil etmir və faiz gəliri daxilində tanınmamalıdır.

Bu düzəlişlər 31 dekabr 2024-cü il tarixinə Bankın bölüşdürülməmiş mənfəətinə təsir göstərməmişdir.

Yuxarıdakı düzəlişlər nəticəsində Bank həmçinin 1 yanvar 2024-cü il tarixinə olan maliyyə vəziyyəti haqqında üçüncü hesabatı MUBS 1 *Maliyyə hesabatlarının təqdimatı* standartına uyğun olaraq təqdim etmişdir, çünki düzəlişlər hesabatdan əvvəlki dövrün əvvəlində maliyyə vəziyyəti haqqında hesabatda təqdim olunan məlumatlara əhəmiyyətli dərəcədə təsir göstərir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəl bu cür dəyişikliklərin müvafiq göstəricilərə təsirini göstərir:

	Dəyişiklikdən əvvəl	Səhvlərin düzəldilməsi	Dəyişiklikdən sonra
1 yanvar 2024-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabat			
Pul vəsaitləri və onların ekvivalentləri	131,053	24,788	155,841
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	31,988	(24,788)	7,200
Digər aktivlər	20,747	4,890	25,637
Cari vergi öhdəlikləri	-	5,528	5,528
Digər öhdəliklər	17,808	(638)	17,170
Bölüşdürülməmiş mənfəət	111,620	-	111,620
31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabat			
Pul vəsaitləri və onların ekvivalentləri	88,687	28,585	117,272
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	49,420	(28,585)	20,835
Digər aktivlər	20,109	3,959	24,068
Cari vergi öhdəlikləri	-	7,098	7,098
Digər öhdəliklər	20,605	(3,139)	17,466
Bölüşdürülməmiş mənfəət	128,472	-	128,472
31 dekabr 2024-cü il tarixində tamamlanan il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat			
Faiz gəliri	151,666	(3,614)	148,052
Haqq və komissiya gəliri	14,607	3,614	18,221
31 dekabr 2024-cü il tarixində tamamlanan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat			
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Alınmış faiz gəlirləri	149,238	(3,614)	145,624
Alınmış haqq və komissiyalar	14,607	3,614	18,221
Əməliyyat aktivlərində (artım)/azalma			
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	(17,315)	3,797	(13,518)
Əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitlərinin hərəkəti	(4,629)	3,797	(832)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım	(42,366)	3,797	(38,569)
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	131,053	24,788	155,841
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	88,687	28,585	117,272

3. MÜHÜM UÇOT SİYASƏTLƏRİ

(a) Xarici valyuta

Xarici valyutalarda aparılan əməliyyatlar həyata keçirildiyi tarixlərdə olan məzənnələrlə Bankın müvafiq əməliyyat valyutalarına çevrilir.

Hesabat tarixinə xarici valyutalarda ifadə olunmuş maliyyə aktivləri və öhdəlikləri həmin tarixdə olan məzənnə ilə əməliyyat valyutasına çevrilir. Maliyyə maddələri üzrə xarici valyuta gəliri və ya zərəri, dövr ərzində effektiv faiz və ödənişlər nəzərə alınmaqla, dövrün əvvəlində əməliyyat valyutasında amortizasiya olunmuş dəyər ilə hesabat dövrünün sonundakı məzənnə əsasında çevrilmiş xarici valyutada amortizasiya olunmuş dəyər arasında olan fərkdir.

Ədalətli dəyərində ölçülmüş və xarici valyutalarda əks olunmuş qeyri-maliyyə aktivləri və öhdəlikləri ədalətli dəyərin müəyyən olunduğu tarixə qüvvədə olan mübadilə məzənnəsi əsasında əməliyyat valyutasına çevrilir. İkinci dəyər əsasında qiymətləndirilən xarici valyutada olan qeyri-maliyyə bəndləri konvertasiya tarixinə olan mübadilə məzənnəsi əsasında çevrilir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

(b) Faiz

Effektiv faiz dərəcəsi

Faiz gəlirləri və xərcləri effektiv faiz dərəcəsi üsulu ilə mənfəət və zərərdə tanınır. “Effektiv faiz dərəcəsi” maliyyə alətinin gözlənilən istifadə müddəti boyu gələcək pul ödənişləri və alışırları dəqiq olaraq:

- maliyyə aktivinin ümumi balans dəyərində; və ya
- maliyyə öhdəliyinin amortizasiya edilmiş dəyərində diskontlaşdırılan dərəcədir.

Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşmiş (POCI) aktivlər istisna olmaqla, digər maliyyə alətləri üçün effektiv faiz dərəcəsinə hesablayarkən Bank gələcək pul vəsaitlərini maliyyə alətlərinin bütün müqavilə şərtlərini nəzərə almaqla, lakin ehtimal olunan kredit zərərlərini nəzərə almadan qiymətləndirir. Satın alınmış və ya əldə edilmiş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üçün kredit üzrə uyğunlaşdırılmış effektiv faiz dərəcəsi, ehtimal olunan kredit zərərləri daxil olmaqla gələcək pul vəsaitlərindən istifadə edilməklə hesablanır.

Effektiv faiz dərəcəsinin hesablanması effektiv faiz dərəcəsinin ayrılmaz tərkib hissəsi olan əməliyyat xərcləri və ödənilmiş və ya alınmış haqlar və ya bəndlər daxildir. Əməliyyat xərclərinə maliyyə aktivləri və ya maliyyə öhdəliyinin alınmasına və ya verilməsinə bilavasitə tətbiq edilə bilən məxsusi xərclər daxildir.

Amortizasiya edilmiş dəyər və ümumi balans dəyəri

Maliyyə aktivləri və ya maliyyə öhdəliyinin “amortizasiya edilmiş dəyəri” maliyyə aktivləri və ya maliyyə öhdəliyinin ilkin tanınmada uçotu əsas ödənişləri çıxmaqla, ilkin məbləğ və ödəniş məbləği arasında hər hansı fərqi effektiv faiz metodundan istifadə etməklə, xalis amortizasiyanı daxil etməklə və ya çıxmaqla və maliyyə aktivləri üçün hər hansı ehtimal olunan kredit zərəri ehtiyatına uyğunlaşdırmaqla hesablanan məbləğdir.

Amortizasiya dəyərində hesablanan “maliyyə aktivinin ümumi balans dəyəri” maliyyə aktivinin hər hansı ehtimal olunan kredit zərəri ehtiyatına uyğunlaşdırılmazdan əvvəl amortizasiya edilmiş dəyəridir.

Faiz gəlirləri və xərclərinin hesablanması

Maliyyə aktivləri və ya maliyyə öhdəliyinin effektiv faiz dərəcəsi maliyyə aktivləri və ya maliyyə öhdəliyinin ilkin tanınması zamanı hesablanır. Faiz gəlirləri və ya xərclərinin hesablanması zamanı effektiv faiz dərəcəsi aktivin (aktiv kredit üzrə dəyərsizləşmədikdə) ümumi balans dəyərində və ya öhdəliyin amortizasiya edilmiş dəyərində tətbiq edilir. Effektiv faiz dərəcəsi faizin bazar dərəcələrində yerdəyişmələri əks etdirməsi üçün dəyişən dərəcəli alətlərin pul hərəkətinin dövrü olaraq təkrar qiymətləndirilməsinin nəticəsi olaraq yenilənir.

Lakin ilkin tanınmadan sonra kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üzrə faiz gəlirləri isə effektiv faiz dərəcəsinə maliyyə aktivinin amortizasiya edilmiş dəyərində tətbiq etməklə hesablanır. Aktiv artıq kredit üzrə dəyərsizləşmiş olmadıqda faiz gəlirlərinin hesablanması yenə də ümumi qalıq dəyəri üzərindən hesablanır.

İlkin tanınma zamanı kredit üzrə dəyərsizləşmiş aktivlər üçün faiz gəliri aktivin amortizasiya edilmiş dəyərində kredit üzrə düzəliş edilmiş effektiv faiz dərəcəsi tətbiq edilməklə hesablanır. Aktivin kredit riski azaldıqda, belə faiz gəliri ümumi balans dəyəri əsasında hesablanmır.

Təqdimat

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunan effektiv faiz üsulu ilə hesablanan faiz gəlirlərinə amortizasiya edilmiş dəyərində hesablanan maliyyə aktivləri üzrə faizlər daxildir.

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunan faiz xərclərinə amortizasiya dəyərində hesablanan maliyyə öhdəlikləri daxildir.

(c) Haqq və komissiyalar

Maliyyə aktivləri və ya maliyyə öhdəliyi üzrə effektiv faiz dərəcəsinin ayrılmaz tərkib hissəsi olan haqq və komissiya gəlirləri və xərcləri effektiv faiz dərəcəsinə daxil edilir (Qeyd 3-ə bax).

Kreditlə əlaqəli haqlar, kredit xidməti haqları və kredit gəlirliliyinin ayrılmaz tərkib hissəsi sayılan digər haqlar müvafiq əməliyyat xərcləri ilə birlikdə effektiv faiz üsulundan istifadə etməklə maliyyə alətinin proqnoz edilən müddəti boyu faiz gəlirlərinə köçürülür və amortizasiya edilir.

Mühasibat xidməti haqları, investisiya idarəçiliyi haqları, satış komissiyası, yerləşdirmə haqları və sindikasiya haqları daxil olmaqla, digər haqq və komissiya gəlirləri müvafiq xidmətlər göstərildikcə tanınır. Kredit öhdəliyi üzrə kredit vəsaitlərinin istifadəsi gözlənilmədiyi halda kredit öhdəliyi üzrə əlaqədar haqlar öhdəlik dövrü boyu düz xətt metodu əsasında tanınır.

"BANK OF BAKU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Bankın maliyyə hesabatlarında tanınan maliyyə aləti ilə nəticələnən müştəri ilə müqavilə qismən 9 sayılı MHBS, qismən də 15 sayılı MHBS çərçivəsində ola bilər. Belə olduğu təqdirdə, Bank müqavilənin 9 sayılı MHBS-yə aid olan hissəsini ayırmaq və ölçmək üçün əvvəlcə 9 sayılı MHBS-ni, daha sonra qalan hissəyə 15 sayılı MHBS-ni tətbiq e.

Digər haqq və komissiya xərcləri, əsasən, qəbul edilən xidmət xərcləri kimi göstərilmiş əməliyyat və xidmət haqlarına aid edilir.

Növbəti cədvəldə müştərilərlə müqavilələr üzrə öhdəliklərin yerinə yetirilmə mahiyyəti və müddəti, habelə əhəmiyyətli ödəniş şərtləri və müvafiq gəlir tanınma siyasətləri haqqında məlumat təqdim olunmuşdur.

Xidmətin növü	İcra öhdəliklərinin yerinə yetirilmə mahiyyəti və müddəti, o cümlədən əsas ödəniş şərtləri	MHBS 15 əsasında gəlirin tanınması
Pərakəndə və korporativ bank xidmətləri	Bank pərakəndə və korporativ müştərilərə bank xidmətləri göstərir, valyuta, nağd pul əməliyyatları, hesablaşmalar və kredit kartı əməliyyatlarını həyata keçirir. Qarşılıqlı mübadilə, valyuta əməliyyatları ilə bağlı əməliyyat haqları əməliyyat həyata keçiriləndə müştəri hesabından çıxılır.	Əməliyyatlarla bağlı gəlir əməliyyatın həyata keçirildiyi zaman tanınır.
Zəmanət və akkreditivlərin verilməsi	Bank öz müştərilərinə zəmanətlər və akkreditivlər verir. Zəmanət və akkreditivlərin verilməsi üçün ödənişlər adətən müştəridən ya əvvəldə, ya da müqavilə müqaviləsinə uyğun olaraq dövr əsasında (məsələn, rüblük və ya illik) tutulur. Ödənişlər müştəri tərəfindən birbaşa razılaşdırılmış şərtlərə uyğun olaraq ödənilir.	Zəmanətlərin və akkreditivlərin verilməsindən əldə edilən gəlir, bu cür müqavilələrin müddətinin ödəniş tarixinədək olan dövr ərzində tanınır.

(d) Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin cüzi dəyişməsi kimi riskə məruz qalan qısamüddətli qoyuluşlardır. Pul vəsaitləri və onların ekvivalentlərinə nağd pul, ARMB-nin məcburi ehtiyatları daxil olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankından alınacaq vəsaitlər, müxbir hesablar üzrə məhdudiyyət qoyulmamış vəsaitlər, eləcə də overnayt depozitlər və ilkin ödəniş müddəti üç aydan az olan depozitlər daxildir. Pul vəsaitləri və onların ekvivalentləri aşağıdakı səbəblərə görə amortizasiya olunmuş dəyərlə qeydə alınır: (i) müqavilə üzrə pul axınlarını əldə etmək məqsədilə saxlanılır və həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərindən ibarətdir və (ii) FVTPL kateqoriyasında qiymətləndirilmir.

(e) Maliyyə aktivləri və maliyyə öhdəlikləri

(i) Təsnifat

İlkin tanınma zamanı maliyyə aktivləri aşağıdakı kimi təsnif edilir: amortizasiya edilmiş dəyerdə qiymətləndirilən; sair məcmu gəlirdə əks olunan ədalətli dəyerdə qiymətləndirilən; və ya mənfəət və ya zərərdə əks olunan ədalətli dəyerdə qiymətləndirilən.

Maliyyə aktivləri aşağıdakı şərtlərə cavab verdikdə və mənfəət və ya zərər vasitəsilə ədalətli dəyər kateqoriyasına təsnif edilmədikdə amortizasiya edilmiş dəyerdə ölçülür:

- aktiv məqsədi aktivləri müqavilə üzrə pul vəsaitlərini toplamaq üçün saxlamaq olan biznes modelində saxlanır; və
- aktiv üzrə müqavilə şərtləri müəyyən edilmiş tarixlərdə əsas məbləğin və faiz ödənişlərinin daxil olmasına səbəb olur.

Borc aləti aşağıdakı şərtlərə cavab verdikdə və mənfəət və ya zərər vasitəsilə ədalətli dəyər kateqoriyasına təsnif edilmədikdə sair məcmu gəlirdə əks olunan ədalətli dəyerdə qiymətləndirilir:

- aktiv məqsədi müqavilə üzrə pul vəsaitlərini toplamaq və maliyyə aktivlərini satmaq olan biznes modelində saxlanır; və
- aktiv üzrə müqavilə şərtləri müəyyən edilmiş tarixlərdə əsas məbləğin və faiz ödənişlərinin daxil olmasına səbəb olur.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Ticarət üçün saxlanmayan kapital investisiyalarının ilkin tanınması zamanı Bank investisiyanın ədalətli dəyərindəki dəyişiklikləri sair məcmu gəlirdə əks etdirməklə bağlı dəyişməz seçim edə bilər. Bu seçim hər investisiya üçün ayrıca edilir.

Bütün digər maliyyə aktivləri mənfəət və ya zərər vasitəsilə ədalətli dəyerdə qiymətləndirilən kimi təsnif edilir.

Biznes modelinin qiymətləndirilməsi

Bank maliyyə aktivinin saxlandığı biznes modelinin məqsədini portfel səviyyəsində qiymətləndirir, belə ki, bu biznesin idarəetmə tərzini və rəhbərliyə təqdim olunan məlumatı daha yaxşı əks etdirir. Nəzərdən keçirilən məlumata daxildir:

- portfel üçün qeyd edilən siyasət və məqsədlər və bu siyasətlərin praktikada tətbiqi. Bura rəhbərliyin strategiyasının müqavilə üzrə faiz gəlirlərinin qazanılmasına, müəyyən faiz dərəcəsi profilini qorumağa, maliyyə aktivinin müddətinin əlaqədar öhdəliklərin müddətinə və ya gözlənilən pul vəsaitlərinin hərəkətinə uyğunlaşmasına və ya aktivlərin satılması yolu ilə pul vəsaitlərinin əldə olunmasına köklənib-köklənmədiyi daxildir;
- portfel üzrə fəaliyyət nəticəsi necə qiymətləndirilir və Bankın rəhbərliyinə necə məruzə edilir;
- biznes modelinin fəaliyyət nəticələrinə (və bu biznes modelində saxlanılan maliyyə aktivlərinə) təsir göstərən risklər və bu risklər necə idarə edilir;
- biznes rəhbərlərinə təminat necə ödənilir – yəni təminat idarə edilən aktivlərin ədalətli dəyərinə və ya müqavilə üzrə toplanan pul vəsaitlərinə əsaslanırmı; və
- əvvəlki dövrlərdə maliyyə aktivlərinin satış tezliyi, həcmi və müddəti, bu satışların səbəbi və gələcək satış fəaliyyəti ilə bağlı gözləntilər. Bununla belə, satış fəaliyyəti barədə məlumat ayrıca deyil, maliyyə aktivlərinin idarə olunması üzrə Bankın məqsədinə necə nail olunmasının və pul axınlarının necə realizasiya edilməsinin ümumi qiymətləndirilməsi çərçivəsində nəzərə alınır.

Ticarət üçün saxlanılan və ya idarə olunan və fəaliyyət nəticəsi ədalətli dəyər əsasında ölçülən maliyyə aktivləri mənfəət və ya zərərdə əks olunan ədalətli dəyerdə qiymətləndirilir, belə ki, onlar nə müqavilə üzrə pul vəsaitlərinin yığımı, nə də müqavilə üzrə pul vəsaitlərinin yığımı və maliyyə aktivlərinin satışı üçün saxlanılır.

Müqavilə üzrə pul axınlarının sırf əsas borc məbləği və faiz ödənişlərindən ibarət olub-olmadığının qiymətləndirilməsi

Bu qiymətləndirmə məqsədləri üçün “əsas” dedikdə, ilkin tanınma zamanı maliyyə aktivinin ədalətli dəyəri başa düşülür. “Faiz” dedikdə pulun zaman dəyəri və müəyyən zaman dövründə ödənilməli əsas məbləğlə əlaqədar kredit riski və sair əsas kredit riskləri və xərcləri (məs., likvidlik riski və inzibati xərclər), eləcə də mənfəət marjası üçün ödəniş nəzərdə tutulur.

Müqavilə üzrə pul axınlarının yalnız əsas borc məbləği və faiz ödənişləri olub-olmamasının (SPPI meyarı) qiymətləndirilməsində Bank alətin müqavilə şərtlərini nəzərə alır. Bu qiymətləndirmə maliyyə aktivində həmin aktivin bu şərtə əməl etməməsi ilə nəticələnən, müqavilə üzrə pul axınlarının müddəti və ya məbləğini dəyişə bilən müqavilə şərtinin olub-olmamasını əhatə edir. Qiymətləndirmə zamanı Bank aşağıdakıları nəzərə alır:

- pul vəsaitlərinin məbləğ və ya müddətini dəyişə bilən şərti hadisələr;
- kapitalın borca nisbətinin xüsusiyyətləri;
- vaxtıdan əvvəl ödəniş və vaxtın uzadılması xüsusiyyətləri;
- Bankın iddiasını müəyyənləşdirilmiş aktivlərdən pul axınlarına məhdudlaşdıran şərtlər (məs. repressiv aktivlər); və
- pulun zaman dəyəri üzrə ödənişi dəyişən xüsusiyyətlər – məs. faiz dərəcələrinin mütəmadi olaraq yenilənməsi.

Yenidən təsnifat

Maliyyə aktivləri Bankın maliyyə aktivlərini idarə etməsi üzrə biznes modelini dəyişməsindən sonrakı dövr istisna olmaqla, ilkin tanınmadan sonra yenidən təsnif edilmir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Bank maliyyə aktivlərini idarə etməsi üzrə biznes modelini dəyişdikdə maliyyə aktivlərini də yenidən təsnif etməlidir. Belə dəyişikliklərin nadir hallarda baş verəcəyi gözlənilir. Belə dəyişikliklər Bankın rəhbərliyi tərəfindən xarici və daxili dəyişikliklər nəticəsində müəyyən edilir və Bankın əməliyyatları üçün əhəmiyyətli və kənar tərəflərə nümayiş etdirilə bilən şəkildə olmalıdır. Müvafiq olaraq, Bankın biznes modelində dəyişiklik yalnız Bank əməliyyatları üçün əhəmiyyətli olan fəaliyyətə başladıqda və ya belə fəaliyyətə xitam verdikdə baş verir; məsələn, Bank hər hansı biznes xətti əldə etdikdə, satdıqda və ya xitam verdikdə.

(ii) Tanınmanın dayandırılması

Maliyyə aktivləri

Bank maliyyə aktivini tanımağı o zaman dayandırır ki, maliyyə aktivindən gələn pul vəsaitlərinə olan müqavilə hüquqlarının müddəti bitir və ya əməliyyatda müqavilə üzrə pul vəsaitlərini almaq hüququnu ötürür ki, bu halda maliyyə aktivlərinə sahib olmaqla bağlı bütün risklər və mülkiyyət hüquqları da ötürülür və ya Bank sahibliklə bağlı bütün riskləri və mülkiyyət hüquqlarını nə ötürür, nə özündə saxlayır, nə də maliyyə aktivinə nəzarəti özündə saxlayır.

Maliyyə aktivinin tanınması dayandırıldıqda aktivin ümumi balans dəyəri (və ya aktivin tanınması dayandırılmış hissəsinə ayrılmış ümumi balans dəyəri) və alınan təminat cəmi (i) əldə edilmiş kompensasiya (əldə edilmiş hər yansı yeni aktiv, çıx götürülmüş hər hansı yeni öhdəlik, daxil olmaqla) və (ii) sair məcmu gəlirdə tanınan hər hansı toplam gəlir və zərər arasındakı fərq mənfəət və ya zərərdə tanınır.

Bank maliyyə vəziyyəti haqqında hesabatında tanınan aktivlərin ötürüldüyü əməliyyatlarda iştirak edir, lakin köçürülən aktivlər və ya onların bir qisminə aid risk və qazancların ya hamısını, ya da əhəmiyyətli hissəsini saxlayır. Belə hallarda ötürülən aktivlərin tanınması dayandırılır. Bu cür əməliyyatlara misal olaraq qiymətli kağızların kreditləşdirilməsi və satış-əks repo əməliyyatlarını göstərmək olar.

Bankın maliyyə aktivini üzrə risk və mükafatların əhəmiyyətli hissəsini saxlamadığı, ötürmədiyi və aktiv üzərində nəzarəti saxladığı əməliyyatlarda Bank ötürülən aktivin dəyərindəki dəyişikliklərin təsirinə məruz qaldığı dərəcədə aktivini tanımaqda davam edir.

Maliyyə öhdəlikləri

Bank müqavilə üzrə öhdəlikləri yerinə yetirdikdə və ya ləğv edildikdə və ya müddəti bitdikdə maliyyə öhdəliyini tanımağı dayandırır (Qeyd 3e (iii)).

(iii) Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin dəyişdirilməsi

Maliyyə aktivləri

Maliyyə aktivinin şərtləri dəyişərsə, Bank dəyişmiş aktiv üzrə pul vəsaitlərinin əhəmiyyətli dərəcədə dəyişib-dəyişmədiyini qiymətləndirir. Pul vəsaitlərində əhəmiyyətli fərqlər olduğu təqdirdə (“əhəmiyyətli modifikasiya”) ilkin maliyyə aktivini üzrə pul vəsaitlərinə dair müqavilə üzrə hüquqların vaxtı keçmiş sayılır. Belə olan halda ilkin maliyyə aktivinin tanınması dayandırılır və yeni maliyyə aktivini müvafiq əməliyyat xərcləri daxil olmaqla ədalətli dəyerdə tanınır. Modifikasiya ilə əlaqədar daxil olan istənilən haqların uçotu aşağıdakı şəkildə aparılır:

- yeni aktivin ədalətli dəyərinin müəyyən edilməsi haqları və müvafiq əməliyyat xərclərinin ödəniş haqları aktivin ilkin qiymətləndirilməsinə daxil edilir; və
- sair haqlar tanınmanın dayandırılması üzrə gəlir və ya zərərin bir hissəsi kimi mənfəət və ya zərərdə tanınır.

Mövcud maliyyə aktivləri və ya maliyyə öhdəlikləri üzrə pul vəsaitlərində modifikasiya mövcud müqavilə şərtlərindən qaynaqlandığı təqdirdə modifikasiya sayılır. Məsələn, kredit sövdələşməsi Bankdan tələb etdiyi təqdirdə ARMB-nin əsas faiz dərəcələrindəki dəyişikliklərə görə Bankın faiz dərəcəsini dəyişməsi.

Bank modifikasiyanın əhəmiyyətli olub-olmadığına, yəni ilkin maliyyə aktivini və dəyişikliyə uğramış və ya əvəzlənmiş maliyyə aktivini üzrə pul vəsaitlərinin əhəmiyyətli dərəcədə fərqləndiyinə dair kəmiyyət və keyfiyyət qiymətləndirməsi aparır. Bank kəmiyyət və keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olub-olmadığını növbəti ardıcılıqda qiymətləndirir: keyfiyyət amilləri, kəmiyyət amilləri, keyfiyyət və kəmiyyət amillərinin birgə təsiri. Pul vəsaitləri əhəmiyyətli fərqləndiyi təqdirdə ilkin maliyyə aktivini üzrə pul vəsaitlərinə dair müqavilə hüquqlarının vaxtı bitmiş sayılır. Bu qiymətləndirmə zamanı Bank maliyyə öhdəliklərinin tanınmasının dayandırılması təlimatını nümunə götürür.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Bank aşağıdakı keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olduğu qənaətinə gəlir:

- maliyyə aktivinin valyutasının dəyişməsi;
- maliyyə aktivinin şərtlərində əsas borc və faiz ödənişi (SPPI) meyarına uyğunsuzluqla nəticələnən dəyişiklik (məs., konvertasiya funksiyasının əlavə edilməsi).

Pul vəsaitləri borcunanın maliyyə çətinlikləri yaşadığı zaman modifikasiya edilərkən, adətən modifikasiyanın məqsədi şərtləri əhəmiyyətli dərəcədə fərqlənən yeni aktiv yaratmaq deyil, ilkin müqavilə şərtlərinin mümkün qədər bərpa edilməsidir.

Bank maliyyə aktivini pul vəsaitlərinin bağışlanması ilə nəticələncək şəkildə dəyişməyi planlaşdırdıqda ilk öncə aktiv qisminin modifikasiyadan əvvəl silinib-silinməyəcəyini nəzərə alır (borcların silinməsi siyasəti aşağıda təqdim edilib). Bu yanaşma kəmiyyət qiymətləndirməsinə təsir göstərir və belə hallarda tanınmanın dayandırılması meyarlarının heç də həmişə nəzərə alınmadığını göstərir. Daha sonra Bank modifikasiyanın əhəmiyyətli olub-olmadığına dair keyfiyyət qiymətləndirməsi aparır.

Amortizasiya edilmiş dəyerdə və ya sair məcmu gəlirdə əks olunan ədalətli dəyerdə qiymətləndirilən maliyyə aktivində modifikasiya maliyyə aktivinin tanınmasının dayandırılması ilə nəticələnmədikdə Bank ilk öncə aktivin ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə maliyyə aktivinin ümumi balans dəyərini yenidən hesablayır və alınmış düzəlişi mənfəət və ya zərərdə modifikasiya üzrə gəlir və ya zərər kimi tanıyır. Dəyişkən dərəcəli maliyyə aktivlərində modifikasiya üzrə gəlir və ya zərəri hesablamaq üçün istifadə edilən ilkin effektiv faiz dərəcəsinin modifikasiya anında mövcud bazar şərtlərini əks etdirməsi məqsədilə düzəlişlər edilir. Modifikasiyanın bir hissəsi olan istənilən ödənilmiş xərclər və haqlar və alınan haqlar modifikasiya edilmiş maliyyə aktivinin ümumi balans dəyərində əks etdirilir və modifikasiya edilmiş maliyyə aktivinin qalan müddəti boyu amortizasiya edilir.

Modifikasiya borcunun maliyyə çətinlikləri ilə bağlı həyata keçirildiyi təqdirdə (Qeyd 3-ə bax) gəlir və ya zərər dəyərsizləşmə zərərləri ilə birlikdə təqdim edilir. Digər hallarda isə effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəliri kimi təqdim edilir (Qeyd 3-ə bax).

Borcunun kredit məbləğini vaxtından əvvəl əhəmiyyətli cəriməyə məruz qalmadan faizsiz ödəmək seçimi olduğu sabit dərəcəli kreditlər üçün Bank faiz dərəcəsini dəyişkən dərəcəli maliyyə alətləri üzrə təlimatdan çıxış edərək cari bazar dərəcəsinə uyğun dəyişir. Bu o deməkdir ki, effektiv faiz dərəcəsinə də gözləntilərə uyğun düzəlişlər edilir.

Maliyyə öhdəlikləri

Bank maliyyə öhdəliyinin tanınmasını onun şərtləri dəyişdikdə və dəyişmiş bu şərtlər üzrə pul vəsaitlərinin axınının əvvəlkindən əhəmiyyətli dərəcədə fərqləndikdə dayandırır. Belə olan halda dəyişmiş şərtlər əsasında yeni maliyyə öhdəliyi ədalətli dəyerdə tanınır. Maliyyə öhdəliyinin balans dəyərindəki fərq ləğv edilir və dəyişmiş şərtlərlə yeni maliyyə öhdəliyi mənfəət və ya zərərdə tanınır. Ödənilmiş kompensasiyaya ötürülmüş qeyri-maliyyə aktivləri (əgər varsa) və yeni dəyişdirilmiş maliyyə öhdəliyi də daxil olmaqla öhdəliklərin qəbul edilməsi daxildir.

Bank keyfiyyət amilləri, kəmiyyət amilləri və birlikdə keyfiyyət və kəmiyyət amillərini nəzərə alaraq dəyişikliyin əhəmiyyətli olub-olmadığının kəmiyyət və keyfiyyət qiymətləndirməsini aparır. Bank aşağıdakı keyfiyyət amillərinə əsaslanaraq dəyişikliyin əhəmiyyətli olduğu qənaətinə gəlir:

- maliyyə öhdəliyinin valyutasının dəyişməsi;
- konvertasiya funksiyasının daxil edilməsi;
- maliyyə öhdəliyində subordinasiyanın dəyişməsi.

Yeni şərtlərə əsasən, alınmış haqlar çıxılmaqla ödənilmiş haqlar daxil və ilkin effektiv faiz dərəcəsinə əsasən diskontlaşdırılmaqla, diskontlaşdırılmış cari dəyər ilkin maliyyə öhdəliyi üzrə qalan pul vəsaitlərinin diskontlaşdırılmış cari dəyərindən ən azı 10 faiz fərqləndikdə kəmiyyət qiymətləndirməsinin şərtləri əhəmiyyətli dərəcədə dəyişir

Maliyyə öhdəliyində dəyişiklik tanınmanın dayandırılmasına səbəb olmadıqda öhdəliyin amortizasiya edilmiş dəyəri dəyişikliyə uğramış pul vəsaitlərinin ilkin effektiv faiz dərəcəsində diskontlaşdırılması və alınan gəlir və ya zərərin mənfəət və ya zərərdə tanınması ilə təkrar hesablanır. Dəyişən dərəcəli maliyyə öhdəlikləri üçün dəyişmiş gəlir və ya zərəri hesablamaq məqsədilə istifadə edilən ilkin effektiv faiz dərəcəsinə dəyişiklik zamanı cari bazar şərtlərini əks etdirməsi üçün düzəlişlər edilir. Bununla bağlı yaranan hər hansı xərclər və ya haqlar öhdəliyin balans dəyərində düzəliş kimi tanınır və alət üzərində effektiv faiz dərəcəsinin təkrar hesablanması yolu ilə dəyişikliyə uğramış maliyyə öhdəliyinin qalan müddəti üzrə amortizasiya edilir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

(iv) Ehtimal olunan kredit zərərləri

Bank FVTPL ilə qiymətləndirilməyən aşağıdakı maliyyə alətləri üzrə ehtimal olunan kredit zərərləri (EOKZ) üçün zərər ehtiyatlarını tanıyır:

- borc alətləri olan maliyyə aktivləri;
- verilmiş maliyyə zəmanəti müqavilələri; və
- buraxılmış kredit öhdəlikləri.

Bank zərər ehtiyatlarını 12 aylıq EOKZ kimi hesablanan aşağıdakılar istisna olmaqla, ömürlük EOKZ məbləğinə bərabər qiymətləndirir:

- hesabat tarixində kredit riski aşağı müəyyən edilən borc investisiya qiymətli kağızları;
- ilkin tanınmadan sonra kredit riski əhəmiyyətli dərəcədə artmayan digər maliyyə alətləri (icarə debitor borclarından başqa) (Qeyd 31-ə bax).

Bank kreditin risk dərəcəsinin beynəlxalq səviyyədə “investisiya dərəcəsi” tələblərinə cavab verdiyi təqdirdə borc investisiya qiymətli kağızlarının kredit riskinin aşağı olduğunu qəbul edir.

12 aylıq EOKZ hesabat tarixindən sonra 12 ay ərzində maliyyə alətinin defolt hadisəsindən yaranan ümumi EOKZ-də paydır. 12 aylıq EOKZ kimi tanınan maliyyə alətləri “1-ci Mərhələ” maliyyə alətləri adlandırılır.

Ömürlük EOKZ maliyyə alətinin gözlənilən müddəti ərzində mümkün bütün defolt hadisələrindən yaranan EOKZ-dir. Ömürlük EOKZ kimi tanınan maliyyə alətləri ilkin tanınmadan sonra kredit riski əhəmiyyətli dərəcədə artıqda, lakin maliyyə alətləri kredit üzrə dəyərsizləşmədikdə “2-ci Mərhələ” maliyyə alətləri, maliyyə alətləri kredit üzrə dəyərsizləşdikdə isə “3-cü Mərhələ” maliyyə alətləri adlandırılır.

EOKZ-nin ölçülməsi

EOKZ kredit zərərlərinin ehtimal əsasında ölçülən qiymətləndirilməsidir. O, aşağıdakı şəkildə ölçülür:

- hesabat tarixində kredit üzrə dəyərsizləşməmiş maliyyə aktivləri: bütün gözlənilən əldə edilməmiş pul vəsaitlərinin cari dəyəri (yəni müqavilə əsasında müəssisəyə ödənilməli pul axınları ilə Bankın əldə etməyi gözlədiyi pul axınları arasındakı fərq);
- hesabat tarixində kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri: ümumi balans dəyəri ilə hesablanmış gələcək pul axınları arasındakı fərq;
- istifadə edilməmiş kredit öhdəlikləri: öhdəlik istifadə edildikdə müqavilə üzrə Banka ödənilməli pul vəsaitləri ilə Bankın almağı gözlədiyi pul vəsaitləri arasındakı fərqin cari dəyəri; və
- maliyyə zəmanəti üzrə müqavilələr: Bankın bərpa etməyi gözlədiyi məbləğlər çıxılmaqla ödənilməsi gözlənilən borcların cari dəyəri.

Həmçinin Qeyd 31-ə bax.

Restrukturizasiya edilmiş maliyyə aktivləri

Maliyyə aktivinin şərtləri yenidən nəzərdən keçirildikdə və ya modifikasiya edildikdə və ya mövcud maliyyə aktivini borcalanın maliyyə çətinlikləri yaşaması səbəbindən yenisi ilə əvəzləndikdə maliyyə aktivinin tanınmasının dayandırılıb-dayandırılmaması dəyərləndirilir (bax Qeyd 3) və gözlənilən kredit zərərləri aşağıdakı şəkildə ölçülür.

Gözlənilən restrukturizasiya mövcud aktivin tanınmasının dayandırılmasına səbəb olmayacaqsə, dəyişikliyə uğramış maliyyə aktivindən gözlənilən pul axınları mövcud aktiv üzrə pul axınları kəsrinin hesablanmasında nəzərə alınır (bax Qeyd 31).

Gözlənilən restrukturizasiya mövcud aktivin tanınmasının dayandırılmasına səbəb olacaqsə, yeni aktivin gözlənilən ədalətli dəyəri mövcud maliyyə aktivinin tanınmasının dayandırılması anında bu aktiv üzrə yekun pul axını hesab edilir. Bu məbləğ tanınmanın dayandırılması tarixindən hesabat tarixinədək mövcud maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsinə diskontlaşdırılan mövcud maliyyə aktivini üzrə pul axınları kəsrinin hesablanmasında nəzərə alınır.

Kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri

Hər bir hesabat tarixində Bank amortizasiya edilmiş dəyərdə hesablanmış maliyyə aktivlərinin kredit üzrə dəyərsizləşməsinə qiymətləndirir (bu aktivlər “3-cü Mərhələ maliyyə aktivləri” adlanır). Maliyyə aktivini üzrə proqnoz edilən gələcək pul vəsaitlərinə mənfi təsir göstərən bir və ya daha çox hadisə baş verdikdə maliyyə aktivini “kredit üzrə dəyərsizləşmiş” hesab olunur.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Maliyyə aktivinin kredit üzrə dəyərsizləşdiyinə sübutuna aşağıdakı müşahidə edilə bilən məlumatlar daxildir:

- borcalan və ya emitentin mühüm maliyyə çətinliyi yaşaması;
- müqavilə şərtinin pozulması, məsələn, defolt və ya gecikdirmə;
- Bank tərəfindən Bankın dəyişməyəcəyi şərtlərlə kredit və ya avansın restrukturizasiyası;
- borcalanın müflis olacağı və ya maliyyə-təşkilati strukturunun dəyişəcəyi ehtimal edildikdə; və ya
- maliyyə çətinlikləri səbəbindən qiymətli kağızlar üçün fəal bazarın olmaması.

Borcalanın vəziyyətinin pisləşməsinə görə şərtləri yenidən razılaşdırılmış kredit, müqavilə üzrə pul vəsaitlərinin ödənilməyəcəyi riski əhəmiyyətli dərəcədə azaldığı və dəyərsizləşmənin başqa əlamətləri olmadığı hallar istisna olmaqla, kredit üzrə dəyərsizləşmiş sayılır. Əlavə olaraq, ödənişi 90 gün və ya daha çox gecikdirilmiş kredit, kredit üzrə dəyərsizləşmiş sayılır.

Dövlət borcuna investisiyanın kredit üzrə dəyərsizləşmiş olub-olmadığını qiymətləndirərkən Bank aşağıdakı amilləri nəzərə alır.

- İstiqraz üzrə gəlirlərdə əks olunan kredit qabiliyyətinin bazar qiymətləndirməsi.
- Kredit qabiliyyətinə reyting agentliklərinin qiyməti.
- Ölkənin yeni borc verilməsi üçün kapital bazarlarına çıxış qabiliyyəti.
- Borcverənin könüllü və ya icbari borc bağışlama nəticəsində zərər çəkə biləcəyi borc restrukturizasiyası ehtimalı.
- Həmin ölkəyə “son instansiya borcverən” kimi lazımı dəstəyi göstərmək üçün beynəlxalq dəstək mexanizmlərinin olması və belə mexanizmlərdən istifadə ilə bağlı dövlət və agentliklərin niyyətinin əks olunduğu ictimai bəyannamələr. Bura həmin mexanizmlərin dərinliyinin və siyasi niyyətdən asılı olmayaraq tələb olunan meyarlara cavab vermək qabiliyyətinin olub-olmadığının qiymətləndirməsi daxildir.
- Maliyyə təşkilatları və qiymətli kağız emitentləri ilə əməliyyatlar üçün 7 gün gecikmə.

Maliyyə vəziyyəti haqqında hesabatda EOKZ üzrə ehtiyatın təqdim edilməsi

EOKZ üzrə zərər ehtiyatları maliyyə vəziyyəti haqqında hesabatda aşağıdakı kimi təqdim olunur:

- amortizasiya olunmuş dəyerdə ölçülən maliyyə aktivləri: aktivlərin ümumi balans dəyərindən çıxılmaqla;
- kredit öhdəlikləri və maliyyə zamanəti müqavilələri: ümumiyyətlə, ehtiyat kimi.

Maliyyə aləti həm çıxarılmış, həm də istifadə edilməmiş komponentdən ibarət olduğu halda və Bank kredit öhdəliyi komponenti üzrə EOKZ-ni çıxarılmış komponentdən ayrı olaraq müəyyən edə bilmədiyi halda: Bank hər iki komponent üzrə birgə zərər ehtiyatı təqdim edir. Birləşdirilmiş məbləğ yerinə yetirilmiş komponentin ümumi balans dəyərindən çıxılmaqla təqdim edilir.

Çıxarılmış komponentin ümumi məbləği üzrə zərər ehtiyatının hər hansı bir hissəsi ehtiyat kimi təqdim olunur.

Silinmələr

Kreditlər maliyyə aktivlərini tam və ya qismən bərpa etmək üçün əsaslı gözlənti olmadığı təqdirdə tam və ya qismən silinir. Bu, adətən, Bank borcalanın silinməsi nəzərdə tutulan məbləği ödəmək üçün kifayət qədər pul vəsaiti yaradacaq aktivləri və ya gəlir mənbəyinin olmadığını müəyyən etdikdə baş verir. Bu qiymətləndirmə fərdi aktiv səviyyəsində həyata keçirilir.

Silinmiş məbləğlərin bərpası mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda “maliyyə alətlərinin dəyərsizləşməsi zərərləri”nə daxil edilir.

Silinmiş maliyyə aktivləri ödənilməli məbləğlərin bərpası üzrə Bank prosedurlarına əməl etmək məqsədilə hüquqi tədbirlərin predmeti olaraq qalır.

(v) Ədalətli dəyərin ölçülməsi prinsipləri

Ədalətli dəyər əməliyyat tarixində bazar iştirakçıları tərəfindən nizamlı əməliyyat nəticəsində və ya həmin tarixdə Bank üçün ən əlverişli bazarda aktivin satışından və ya öhdəliyin ötürülməsindən yaranan məbləğdir. Öhdəliyin ədalətli dəyəri fəaliyyətsizlik riskini əks etdirir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Alət üzrə fəal bazarda elan edilmiş qiymətlər olduqda, Bank bu qiymətlərdən istifadə edərək həmin alətin ədalətli dəyərini ölçür. Aktiv və ya öhdəlik üzrə davamlı şəkildə qiymət məlumatı əldə etmək üçün əməliyyatlar yetərli tezlik və həcmdə baş verdikdə bazar fəal sayılır.

Fəal bazarda elan edilmiş qiymət olmadıqda Bank müvafiq müşahidə edilə bilən məlumatların maksimal, müşahidə edilə bilinməyən məlumatların isə minimal istifadəsini təmin edən qiymətləndirmə texnikasını tətbiq edir. Seçilmiş qiymətləndirmə texnikası bu şəraitdə bazar iştirakçılarının nəzərə alacağı bütün amilləri özündə ehtiva edir.

Adi şəraitdə, ilkin tanınma zamanı maliyyə alətinin ədalətli dəyərinə ən yaxşı sübut əməliyyat qiyməti, yəni ödənilmiş və ya alınmış məbləğin ədalətli dəyəri olur. Bank ilkin tanınma zamanı ədalətli dəyər əməliyyat qiymətindən fərqləndiyini müəyyən edərsə və ədalətli dəyər nə fəal bazarda oxşar aktiv və ya öhdəlik üçün elan edilmiş qiymətlə sübut olunarsa, nə də müşahidə edilə bilən bazar məlumatını istifadə edən qiymətləndirmə texnikasına əsaslanarsa, maliyyə aləti ilkin tanınma zamanı ədalətli dəyər və əməliyyat qiyməti arasındakı fərqi təxirə salmaq məqsədilə düzəliş edilmiş ədalətli dəyerdə ölçülür. Sonradan, qiymətləndirmənin tam şəkildə müşahidə edilən bilən məlumatla dəstəklənməsindən və ya əməliyyatın yekunlaşdırılmasından gec olmayaraq, həmin fərq alətin istifadə müddəti boyu müvafiq əsasla mənfəət və ya zərərdə tanınır.

Əgər ədalətli dəyərlə ölçülən aktiv və ya öhdəliyin təklif qiyməti və sorğu qiyməti varsa, Bank aktivləri və uzun mövqeləri təklif qiyməti ilə, öhdəlikləri və qısa mövqeləri isə sorğu qiyməti ilə ölçür.

Bank dəyişikliyin baş verdiyi hesabat dövrünün sonunda ədalətli dəyər iyerarxiyasının səviyyələri arasında köçürmələri tanıyır.

(f) Əvəzləşdirmə

Maliyyə aktivləri və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında hesabatda daxil edilməsi, yalnız və yalnız Bankın hazırda qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüququnun, eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivləri realizasiya edərək öhdəliyi ödəmək niyyətinin olduğu hallarda həyata keçirilə bilər. Bank gələcək hadisə üzrə xüsusi şərtlər olmadıqda və həm normal şərtlər altında, həm də Bankın və bütün qarşı tərəflərin defoltu, müflisləşməsi və ya iflası zamanı tətbiq oluna bildikdə, əvəzləşdirmək hüququna malikdir.

(g) Müştərilərə verilmiş kreditlər

Maliyyə vəziyyəti haqqında hesabatda “Müştərilərə verilmiş kreditlər” başlığına daxildir:

- amortizasiya edilmiş dəyerdə qiymətləndirilən kreditlər (Qeyd 3-ə bax): onlar, ilkin olaraq, məxsusi birbaşa əməliyyat xərcləri əlavə edilməklə ədalətli dəyerdə, daha sonra effektiv faiz üsulu ilə amortizasiya edilmiş dəyerdə qiymətləndirilir.

(h) İnvestisiya qiymətli kağızları

Maliyyə vəziyyəti haqqında hesabatda “investisiya qiymətli kağızları” bəndinə daxildir:

- amortizasiya edilmiş dəyerdə ölçülən borc investisiya qiymətli kağızları (Bax Qeyd 3); bunlar ilkin olaraq birbaşa əməliyyat xərcləri daxil olmaqla ədalətli dəyerdə, daha sonra effektiv faiz metodu ilə amortizasiya edilmiş dəyerdə ölçülür;
- mənfəət və ya zərərdə ədalətli dəyerdə ölçülən kapital investisiya qiymətli kağızları (Bax Qeyd 3); bu alətlər dəyişikliklərin dərhal mənfəət və ya zərərdə tanınması ilə ədalətli dəyerdə ölçülür.

"BANK OF BAKU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

(i) Əmlak və avadanlıqlar

(i) Mülkiyyətdə olan aktivlər

Əmlak (binalar və torpaq istisna olmaqla) və avadanlıqlar yığılmış köhnəlmə və dəyərsizləşmə zərərləri çıxılmaqla ilkin dəyərlə göstərilir.

Əmlak və ya avadanlıqlar müxtəlif yararlı xidmət müddətləri olan böyük komponentlərdən ibarət olduğu təqdirdə, onların uçotu ayrı-ayrı əmlak və avadanlıq maddələri kimi aparılır.

(ii) Yenidən qiymətləndirmə

Binalar yenidən qiymətləndirilən binaların ədalətli dəyərindəki dəyişikliklərdən asılı olaraq, ən azı dörd ildən bir müntəzəm olaraq yenidən qiymətləndirilir. Bank yenidən qiymətləndirmələrin uçotu üçün silinmə metodunu tətbiq edir, burada yığılmış amortizasiya aktivin ümumi balans dəyərində qarşı silinir və xalis balans dəyəri yenidən qiymətləndirmə tarixində yenidən qiymətləndirilmiş məbləğə yenidən hesablanır.

Binanın yenidən qiymətləndirilməsi zamanı dəyərin artması əvvəlki yenidən qiymətləndirilmə zamanı azalma həcmində olduqda mənfəət və ya zərər hesablarında, ondan daha çox olduqda isə digər məcmu gəlir hesablarında tanınır. Yenidən qiymətləndirilmə zamanı binanın dəyərində azalma əvvəlki yenidən qiymətləndirmə zamanı bilavasitə kapitalda digər məcmu gəlir kimi tanınmış artım həcmində olduqda digər məcmu gəlir hesablarında, daha çox azalma isə mənfəət və ya zərər hesablarında tanınır.

Yenidən qiymətləndirilmiş əmlakın müvafiq satışı və ya istifadədən çıxarılması zamanı əmlakın yenidən qiymətləndirmə ehtiyatında qalan müvafiq yenidən qiymətləndirmə üzrə əlavə məbləğ birbaşa bölüşdürülməmiş mənfəətə köçürülür.

(iii) Köhnəlmə

Köhnəlmə ayrı-ayrı aktivlərin hesablanmış faydalı istismar müddəti üzrə düzxətli metodla mənfəət və ya zərərdə tanınır. Köhnəlmə aktivin əldə edildiyi tarixdə, müəssisə daxilində istehsal edilmiş aktivlər üçün aktivin istifadəyə hazır olduğu tarixdə başlayır. Torpaq üzrə köhnəlmə hesablanmır.

Hesablanmış faydalı istismar müddətləri aşağıdakı kimidir:

Binalar	20 il
Mebel və avadanlıqlar	10 il
Kompüter və rabitə avadanlıqları	4-10 il
Nəqliyyat vasitələri	10 il
Digər aktivlər	4 il
İcarəyə götürülmüş əmlakda təkmilləşdirmələr	gözlənilən icarə müddəti ilə faydalı istismar müddətinin daha aşağı olanı
İstifadə hüququ formasında olan aktivlər	icarə müddəti ərzində

(j) Qeyri-maddi aktivlər

Əldə edilmiş qeyri-maddi aktivlər yığılmış amortizasiya və dəyərsizləşmə zərərləri çıxılmaqla ilkin dəyərində göstərilir.

Əldə edilmiş kompüter proqram təminatı lisenziyaları konkret proqram təminatının əldə edilməsi və istifadəyə verilməsi üçün çəkilən xərclər əsasında kapitallaşdırılır.

Amortizasiya qeyri-maddi aktivlərin təxmini faydalı istismar müddəti ərzində düz xətt əsasında mənfəət və ya zərərə aid edilir. Təxmini faydalı istismar müddəti 5 ildən 10 ilə qədər dəyişir.

(k) Satış üçün saxlanılan aktivlər

Davamlı istifadə yolu ilə deyil, əsasən satış yolu ilə bərpa edilməsi gözlənilən uzunmüddətli aktivlər satış üçün saxlanılan kimi təsnif edilir. Aktivlər satış üçün saxlanılan kimi təsnif edilməzdən dərhal əvvəl, Bankın uçot siyasətinə uyğun olaraq yenidən ölçülür. Bundan sonra, aktivlər balans dəyəri və satış xərcləri çıxılmaqla ədalətli dəyərin daha aşağı olanı ilə ölçülür.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

(I) MHBS 16 “İcarələr”

İcarənin başlanğıc tarixində Bank, icarə müddəti ərzində həyata keçiriləcək icarə ödənişlərinin cari dəyəri ilə ölçülmüş icarə öhdəliklərini tanıyır. İcarə ödənişlərinə, hər hansı alınacaq güzəştli icarə ödənişləri, indeksdən və ya dərəcədən asılı olan dəyişkən icarə ödənişləri çıxılmaqla qalıq dəyər zəmanəti ilə ödənilməsi ehtimal olunan məbləğlər daxil olmaqla sabit ödənişlər (maddi sabit ödənişlər daxil olmaqla) daxildir. İcarə ödənişlərinə, həmçinin Bank tərəfindən həyata keçirilməsinə əsaslı olaraq müəyyən edilmiş satınalma opsiyonunun icra qiyməti və icarə müddəti Bankın ləğv etmə seçimini həyata keçirdiyini əks etdirirsə, icarəyə xitam verildiyi hallarda tətbiq olunan cərimələrin ödənişləri də daxildir.

İndeksdən və dərəcədən asılı olmayan dəyişkən icarə ödənişləri, ödənişə səbəb olan hadisə və ya şərtin baş verdiyi dövrdə xərc olaraq (mal və material ehtiyatlarının istehsalı üçün çəkilmədiyi təqdirdə) kimi tanınır.

İcarə ödənişlərinin cari dəyərini hesablayarkən, icarəyə aid olan konkret faiz dərəcəsinin təyin olunması mümkün olmadığı üçün Bank icarə müqaviləsinin qüvvəyə mindiyi tarixdə mövcud olan əlavə borcun cəlb edilməsi üzrə faiz dərəcəsindən istifadə edir. Müqavilənin qüvvəyə mindiyi tarixdən sonra, icarə öhdəliklərinin məbləği faizlərin artmasını əks etdirmək üçün artırılır və edilmiş icarə ödənişləri üçün azaldılır. Bundan əlavə, icarə öhdəliklərinin qalıq dəyəri hər hansı bir modifikasiya və ya icarə müddətində, eləcə də icarə ödənişlərində hər hansı bir dəyişiklik olduqda (bu cür icarə ödənişlərini təyin etmək üçün istifadə olunan indeks və ya faiz dərəcəsindəki dəyişiklik nəticəsində gələcək ödənişlərdə dəyişikliklər) və ya əsas aktivin satın alınması üçün hər hansı bir seçimin qiymətləndirilməsi üzrə dəyişiklik olduğu təqdirdə, yenidən ölçülür.

(m) Maliyyə təminatları və kredit öhdəlikləri

Maliyyə təminatları borcalan borc alətinin şərtlərinə uyğun olaraq vaxtında ödəniş edə bilmədikdə təminat sahibinin məruz qaldığı zərəri qarşılamaq üçün Bankın müəyyən ödənişlər etməsini tələb edən müqavilələrdir. Kredit öhdəlikləri əvvəlcədən müəyyənləşdirilmiş şərtlər və müddətlər əsasında kredit vermək üçün olan etibarlı öhdəliklərdir.

Verilən maliyyə təminatları və ya bazarda mövcud faiz dərəcəsindən aşağı faizlə kredit vermə öhdəlikləri, ilkin olaraq, ədalətli dəyerdə, daha sonra aşağıdakı şəkildə ölçülür:

- 9 sayılı MHBS (Qeyd 3-ə bax) əsasında müəyyən edilmiş zərər üzrə ehtiyatın ən yüksək qiyməti və müvafiq olduqda, 15 sayılı MHBS-nin prinsiplərinə əsasən tanınmış toplam gəlir məbləği çıxılmaqla ilkin tanınmış qiymət.

Bank FVTPL ilə ölçülən kredit öhdəlikləri buraxmamışdır.

Digər kredit öhdəlikləri üçün:

- Bank zərər üzrə ehtiyatı tanıyır (Qeyd 3-ə bax).

Maliyyə təminatları və kredit öhdəliklərindən yaranan öhdəliklər ehtiyatlara daxil edilir.

(n) Nizamnamə kapitalı

(i) Adi səhmlər

Adi səhmlər kapital kimi təsnifləşdirilir. Adi səhmlərin və səhm opsiyonların buraxılmasına bilavasitə aid edilə bilən xərclər vergiqoyma baxımından heç bir nəticə olmadan kapitaldan tutulma kimi uçota alınır.

(ii) Dividendlər

Bankın dividendləri elan edib ödəmək imkanı Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada tənzimlənir.

Adi səhmlərə aid olan dividendlər elan edildiyi müddətdə bölüşdürülməmiş mənfəətdə əks olunur.

(o) Vergiqoyma

Mənfəət vergisi cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir. Mənfəət vergisi mənfəət və zərərdə tanınır, bu vergi digər məcmu gəlirlərlə və ya bilavasitə kapitalda qeydə alınan əməliyyatlarla bağlı olduqda isə, digər məcmu gəlirdə və ya bilavasitə kapitalda tanınır.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

(i) Cari vergi

Cari vergi xərclərinə il üzrə vergilərə əldə olunan gəlir üzrə gözlənilən ödənilməli vergilər və əvvəlki illər üçün ödənilməli vergilərdə hər hansı düzəlişlər daxildir. Həmin xərclər hesabat tarixində qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi dərəcələrinə əsasən müəyyənləşdirilir.

(ii) Təxirə salınmış vergi

Təxirə salınmış mənfəət vergisi maliyyə hesabatlılığı məqsədləri üçün istifadə olunan aktivlərin və öhdəliklərin balans dəyərləri ilə vergi qoyma məqsədləri üçün istifadə olunan məbləğləri arasında olan müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış mənfəət vergisi nə uçot, nə də vergiyə cəlb edilən mənfəət və ya zərər təsir göstərməyən əməliyyatda aktiv və ya öhdəliklərin ilkin tanınmasından yaranan müvəqqəti fərqlər üçün tanınmır.

Təxirə salınmış vergi aktivləri yalnız o zaman uçota alınır ki, istifadə edilməmiş vergi itkilərinin, istifadə edilməmiş vergi güzəştlərinin, müvəqqəti fərqlərin əvəzini ödəyə biləcək vergilərə cəlb edilən gələcək gəlirlərin mövcud olacağı ehtimal olunsun. Gələcəkdə vergi tutula bilən mənfəət müvafiq vergi tutulan müvəqqəti fərqlərin bərpası əsasında müəyyən edilir. Vergi tutulan müvəqqəti fərqlərin məbləği təxirə salınmış vergi aktivini tam tanımaq üçün kifayət deyilsə, Bankın ayrı-ayrı törəmə müəssisələri üçün biznes planlarına əsasən, cari müvəqqəti fərqlər üzrə düzəliş edilmiş gələcəkdə vergi tutula bilən mənfəət nəzərə alınır. Təxirə salınmış vergi aktivləri hər hesabat tarixində nəzərdən keçirilir və gələcək vergi ehtiyatları yaranmadığı təqdirdə müəyyən miqdarda azaldılır; gələcəkdə vergi tutulan mənfəətlər artıqda, bu azaldılmalar geri qaytarılır.

Tanınmamış təxirə salınmış vergi aktivləri hər hesabat tarixində təkrar qiymətləndirilir və o zaman uçota alınır ki, onların əvəzini ödəyə biləcək vergilərə cəlb edilən gələcək gəlirlərin mövcud olacağı ehtimal olunsun.

Təxirə salınmış vergilər, hesabat tarixinə qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş qanunlara uyğun olaraq, müvəqqəti fərqlərə onlar ləğv ediləcəyi zaman tətbiq ediləcək gözlənilən vergi dərəcələri əsasında müəyyən olunur.

Təxirə salınmış verginin ölçülməsi hesabat dövrünün sonunda aktiv və öhdəliklərin balans dəyərini bərpa etmək və ya müəyyənləşdirmək üçün Bankın gözlədiyi qaydada vergi nəticələrini əks etdirir.

Cari və təxirə salınmış vergi öhdəliklərini müəyyən etmək üçün Bank qeyri-müəyyən vergi mövqeyinin təsirini, əlavə vergiləri, peniyaları və ödənilməmiş faizləri nəzərə alır. Bank bir sıra amillərin qiymətləndirilməsinə, o cümlədən vergi qanunvericiliyinin təfsirinə və əvvəlki təcrübəsinə əsaslanaraq inanır ki, vergi öhdəlikləri üçün hesablaşmalar bütün açıq vergi illərinə görə adekvatdır. Bu qiymətləndirmə ehtimal və fərziyyələrə əsaslanaraq həyata keçirilir və uyğun olaraq gələcək hadisələr haqqında ehtimalları əhatə edə bilər. Bankın mövcud vergi öhdəliklərinin adekvatlığı ilə bağlı öz mülahizəsini dəyişdirməsinə səbəb olan yeni məlumatlar yarana bilər; vergi öhdəliklərinə edilən bu cür dəyişikliklər həmin qərarın verildiyi dövrdə vergi xərci məbləğinə təsir edə bilər.

(p) Seqmentlər üzrə hesabat

Seqmentlər haqqında məlumat Bankın Baş Əməliyyat Qərarlarını Qəbul Edən şəxsinə təqdim olunan daxili hesabat qaydalarına əsasən hazırlanır. Gəlirləri, maliyyə nəticələri və ya aktivləri bütün seqmentlərin on faizini və ya artıq hissəsini təşkil edən seqmentlər barədə ayrıca hesabat verilir.

(q) Dərc edilmiş, lakin qüvvəyə minməmiş standartlar

Bir sıra yeni standartlar 1 yanvar 2025-ci il tarixindən sonra başlayan illik dövrlərə tətbiq edilir və onların erkən tətbiqinə icazə verilir. Bank hazırkı maliyyə hesabatlarını tərtib edərkən yeni və ya təkmilləşdirilmiş standartları erkən tətbiq etməmişdir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

(i) MHBS 18 Maliyyə hesabatlarının təqdimatı və açıqlanması

MHBS 18 MUBS 1-in Maliyyə hesabatlarının təqdimatı bəndini əvəz edəcək və 1 yanvar 2027-ci il tarixində və ya həmin tarixdən sonra başlayan illik hesabat dövrləri üçün tətbiq edilir. Yeni standartda aşağıdakı yeni tələblər təqdim edilir:

- Müəssisələrdən mənfəət və ya zərər haqqında hesabatda bütün gəlir və xərcləri beş kateqoriyaya, yəni əməliyyat, investisiya, maliyyələşdirmə, dayandırılmış fəaliyyətlər və mənfəət vergisi kateqoriyalarına təsnif etmələri tələb olunur. Müəssisələrdən, həmçinin yeni müəyyən edilmiş əməliyyat mənfəətinin ara cəmini təqdim etmələri tələb olunur. Müəssisələrin xalis mənfəəti dəyişməyəcək.
- Rəhbərlik tərəfindən müəyyən edilmiş effektivlik ölçüləri maliyyə hesabatlarında bir qeyddə açıqlanır.
- Maliyyə hesabatlarında məlumatların qruplaşdırılmasına dair təkmil təlimat verilir.
- Bundan əlavə, bütün müəssisələrdən əməliyyat pul vəsaitlərinin hərəkətini bilavasitə metod əsasında təqdim edərkən pul vəsaitlərinin hərəkəti haqqında hesabatın başlanğıc nöqtəsi kimi əməliyyat mənfəətinin ara cəmindən istifadə etmələri tələb olunur.

Müəssisə xüsusən də Müəssisənin mənfəət və ya zərər haqqında hesabatının strukturu, pul vəsaitlərinin hərəkəti haqqında hesabat və rəhbərlik tərəfindən müəyyən edilmiş effektivlik ölçüləri üçün tələb olunan əlavə açıqlamalar baxımından, hələ də yeni standartın təsirini qiymətləndirmək prosesindədir.

(ii) Digər mühasibat uçotu standartları

Aşağıdakı yeni və təkmilləşdirilmiş standartların və şərhlərin Bankın maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərməyəcəyi gözlənilir.

- Maliyyə alətlərinin təsnifatı və ölçülməsi (MHBS 9 və MHBS 7-yə düzəlişlər).
- Hiperinflyasiya təqdimatı valyutasına çevirmə (MUBS 21-ə düzəlişlər).
- İctimaiyyət qarşısında hesabatlılığı olmayan törəmə müəssisələr: Açıqlamalar (MHBS 19-a düzəlişlər).
- İnvestor və onun asılı və ya birgə müəssisəsi arasında aktivlərin satışı və ya verilməsi (MHBS 10 və MUBS 28-ə düzəlişlər).

4. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

	31 dekabr 2025	31 dekabr 2024
Nağd pul vəsaitləri	25,624	21,880
ARMB-də nostro hesablar	13,295	2,437
Digər banklarda nostro hesablar		
- reytingi "A-"dən "A+"dək	4,325	2,326
- reytingi "AA-"dən "AA+"dək	924	7,720
- reytingi "BBB-"dən "BBB+"dək	60	82
- reytingi "BB-"dən "BB+"dək	3,707	335
- reytingi "B-"dən "B+"dək	343	111
Digər banklarda cəmi nostro hesablar	9,359	10,574
ARMB-də məcburi ehtiyat	33,058	28,585
ARMB-də qısamüddətli depozitlər	21,013	42,022
İlkin ödəmə müddəti 90 gündən az olan xarici xəzinə vekselləri	-	-
- reytingi "AA-"dən "AA+"dək	-	6,600
Digər banklarla qısamüddətli depozitlər		
- reytingi "BBB-"dən "BBB+"dək	5,015	-
- reytingi "BB-"dən "BB+"dək	-	3,401
- reytingi "B-"dən "B+"dək	1,713	1,773
İlkin ödəmə müddəti 90 gündən az olan ARMB notları	22,875	-
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	131,952	117,272

Reytinglər "Fitch" agentliyinin reyting sistemində əsaslanır.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci il tarixinə Bankın heç bir bankla Bankın kapitalının 10%-ni keçən qalıqları olmamışdır (31 dekabr 2024: 2 bank, 52,201 min AZN).

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə bütün pul vəsaitləri və onların ekvivalentləri üzrə qalıqlar 1-ci Mərhələyə aid edilmiş və zərər ehtiyatı tanınmamışdır, çünki bu qalıqların EOKZ-si əhəmiyyətli məbləğ təşkil etmir.

ARMB-də saxlanılan məcburi ehtiyat

Məcburi ehtiyatlar faizsiz depozitlərdir və onlar ARMB tərəfindən verilmiş qaydalara əsasən hesablanır. Bu qalıqlara tənzimləyici ehtiyat tələbləri tətbiq edilsə də, məhdudiyyətlər onların pul vəsaitləri və onun ekvivalentləri kimi xarakterini dəyişdirmir, çünki Bank müqavilə üzrə gecikmə və ya cərimə olmadan vəsaitləri əldə edə və çıxara bilər. Məhdudiyyət yalnız ARMB-də aylıq orta minimum qalığın saxlanması ilə bağlıdır, sözügedən vəsaitlər isə hesablaşma və likvidlik məqsədləri üçün asanlıqla əldə edilə bilər. Ehtiyatlar ARMB tərəfindən dərc olunmuş qaydalar əsasında hesablanır və cəlb olunan müştəri vəsaitlərinin səviyyəsindən asılıdır.

5. BANKLARDAN VƏ DİGƏR MALİYYƏ TƏŞKİLATLARINDAN ALINACAQ VƏSAİTLƏR

	<u>31 dekabr 2025</u>	<u>31 dekabr 2024</u>
Digər maliyyə təşkilatlarına kreditlər		
- reytingsiz	24,501	20,835
Digər maliyyə təşkilatlarına cəmi kreditlər	<u>24,501</u>	<u>20,835</u>
Banklarda yerləşdirilmiş depozitlər		
- reytingi “BB-”dən “BB+”dək	20,263	-
Cəmi banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	<u>44,764</u>	<u>20,835</u>

31 dekabr 2025-ci il tarixinə banklar və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlərə daxil olan hesablanmış faiz gəlirləri 449 min AZN (31 dekabr 2024-cü il: 177 min AZN) təşkil etmişdir.

Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə qalıqlar 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə 1-ci Mərhələyə aid edilmiş və zərər ehtiyatı tanınmamışdır, çünki bu qalıqların EOKZ-si əhəmiyyətli məbləğ təşkil etmir.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər ərzində mərhələlər arasında köçürmələr olmamışdır.

Banklar və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlərin cəmləşməsi

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə reytingsiz digər maliyyə təşkilatları ilə bağlı açıqlamalar aşağıdakı cədvəldə təqdim olunur:

	<u>31 dekabr 2025</u>	<u>31 dekabr 2024</u>
“Kredit evi” ASC	20,731	18,606
“Merkuri Bank Olmayan Kredit Təşkilatı” ASC	2,334	2,229
“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC	1,410	-
“Alfakredit” MMC	26	-
Digər maliyyə təşkilatlarına cəmi kreditlər	<u>24,501</u>	<u>20,835</u>

31 dekabr 2025-ci il tarixinə Bankın banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər üzrə Bankın kapitalının 10%-ni keçən heç bir qalığı olmamışdır (31 dekabr 2024-cü il: 1 bank, 18,322 min AZN).

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

6. INVESTİSİYA QIYMƏTLİ KAĞIZLARI

	31 dekabr 2025	31 dekabr 2024
Amortizasiya edilmiş dəyerdə ölçülən investisiya qiymətli kağızları	59,152	19,021
Amortizasiya edilmiş dəyerdə ölçülən investisiya qiymətli kağızları – repo müqavilələri üzrə girov qoyulmuş	-	18,875
Amortizasiya edilmiş dəyerdə ölçülən cəmi investisiya qiymətli kağızları (ümumi)	59,152	37,896
Çıxılsın: Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(117)	-
Amortizasiya edilmiş dəyerdə ölçülən cəmi investisiya qiymətli kağızları (xalis)	59,035	37,896
FVTPL-də ölçülən investisiya qiymətli kağızları – kapital alətləri	338	368
Cəmi investisiya qiymətli kağızları (xalis)	59,373	38,264

Amortizasiya edilmiş dəyerdə ölçülən investisiya qiymətli kağızları aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2025	31 dekabr 2024
Repo müqavilələri əsasında girov qoyulmuş hökumət istiqrazları	-	18,875
Hökumət istiqrazları	48,358	17,297
Korporativ istiqrazlar	10,794	1,724
Borc qiymətli kağızları	59,152	37,896

31 dekabr 2025-ci il tarixinə investisiya qiymətli kağızlarına daxil edilmiş hesablanmış faiz gəliri 851 min AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: 433 min AZN).

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə bütün borc qiymətli kağızları üzrə qalıqlar 1-ci Mərhələyə aid edilmişdir.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər ərzində mərhələlər arasında köçürmələr olmamışdır.

Bank aşağıdakı cədvəldə göstərilən müəyyən investisiyaları FVTPL-də təyin olunmuş kapital qiymətli kağızları kimi təsnif etmişdir. 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə FVTPL-də təyin olunmuş kapital qiymətli kağızları üzrə əhəmiyyətli ədalətli dəyər gəliri və ya zərəri tanınmamışdır.

FVTPL-də ölçülən kapital qiymətli kağızları:

	31 dekabr 2025	31 dekabr 2024
“Bakı Fond Birjası” QSC	240	240
“Azərbaycan Beynəlxalq Bankı” ASC	88	88
“MilliKart” MMC	10	40
Kapital qiymətli kağızları	338	368

Zərər ehtiyatı

31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər ərzində investisiya qiymətli kağızları üzrə EOKZ ehtiyatında dəyişikliklərin təhlili aşağıda təqdim olunur:

	1-ci Mərhələ	Cəmi
1 yanvar 2025-ci il tarixinə EOKZ ehtiyatının dəyəri	-	-
EOKZ dəyərində xalis dəyişiklik	(117)	(117)
31 dekabr 2025-ci il tarixinə	(117)	(117)
	1-ci Mərhələ	Cəmi
1 yanvar 2024-cü il tarixinə EOKZ ehtiyatının dəyəri	(125)	(125)
EOKZ dəyərində xalis dəyişiklik	125	125
31 dekabr 2024-cü il tarixinə	-	-

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci il tarixində başa çatmış il ərzində investisiya qiymətli kağızları üzrə ümumi balans dəyərində dəyişikliklərin təhlili aşağıda təqdim olunur:

	1-ci Mərhələ	Cəmi
1 yanvar 2025-ci il tarixinə ümumi balans dəyəri	38,264	38,264
Alınmış yeni aktivlər	166,939	166,939
Ödəniş vaxtı çatmış və satılmış aktivlər	(146,328)	(146,328)
Digər hərəkət	615	615
31 dekabr 2025-ci il tarixinə	59,490	59,490

	1-ci Mərhələ	Cəmi
1 yanvar 2024-cü il tarixinə ümumi balans dəyəri	25,017	25,017
Alınmış yeni aktivlər	52,436	52,436
Ödəniş vaxtı çatmış aktivlər	(38,545)	(38,545)
Digər hərəkət	(644)	(644)
31 dekabr 2024-cü il tarixinə	38,264	38,264

Kredit keyfiyyətinin təhlili

Aşağıdakı cədvəldə 31 dekabr 2025 və 2024-cü il tarixlərinə amortizasiya edilmiş dəyərlə ölçülən investisiya qiymətli kağızlarının kredit keyfiyyəti haqqında məlumat verilmişdir. “1-ci Mərhələ” termininin izahı Qeyd 3-də təqdim olunur.

	31 dekabr 2025		31 dekabr 2024	
	1-ci Mərhələ	Cəmi	1-ci Mərhələ	Cəmi
Amortizasiya edilmiş dəyərlə və FVTPL-lə ölçülən bor investisiya qiymətli kağızları				
Reytingi “A-”dan “AAA”dək	15,871	15,871	12,038	12,038
Reytingi “BBB-”dən “BBB+”dək	32,445	32,445	24,134	24,134
Reytingi “BB-”dən “BB+”dək	10,719	10,719	2,092	2,092
Balans dəyəri	59,035	59,035	38,264	38,264

7. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR

	31 dekabr 2025		31 dekabr 2024	
	Məbləğ	Cəmi kreditlərə nisbəti %	Məbləğ	Cəmi kreditlərə nisbəti %
İstehlak kreditləri	632,798	68%	488,839	64%
Mikrokreditlər	171,025	18%	132,370	17%
Kartlar	99,943	11%	115,236	15%
Biznes kreditləri	24,586	3%	31,027	4%
Avtokreditlər	178	0%	205	0%
Müştərilərə verilmiş cəmi kreditlər	928,530		767,677	
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(32,702)		(18,432)	
Müştərilərə verilmiş xalis kreditlər	895,828		749,245	

31 dekabr 2025-ci il tarixinə müştərilərə verilmiş kreditlərə daxil edilmiş hesablanmış faiz gəliri 12,787 min AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: 10,004 min AZN).

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Müştərilərə verilmiş kreditlərin balans dəyərinin sektorlar üzrə təhlili:

	31 dekabr 2025	31 dekabr 2024
Fiziki şəxslər	905,574	742,474
Ticarət və xidmətlər	18,748	21,193
Kənd təsərrüfatı və qida emalı	3,058	3,616
İstehsal	1,150	394
Müştərilərə verilmiş cəmi kreditlər	928,530	767,677
Çıxılsın: Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	(32,702)	(18,432)
Müştərilərə verilmiş xalis kreditlər	895,828	749,245

Aşağıdakı cədvəllər müştərilərə verilmiş kreditlər üzrə ümumi məbləğin ilin əvvəlinə olan qalığı ilə ilin sonuna olan qalığının üzvləşdirilməsini əks etdirir.

*Digər hərəkətlər əsasən ödənişləri və hesablanmış faizlərdəki dəyişiklikləri, eləcə də digər kiçik təsirləri əhatə edir.

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	SƏKD	Cəmi
<i>Amortizasiya olunmuş dəyərə müştərilərə verilmiş kreditlər</i>					
1 yanvar 2025-ci il tarixinə	743,406	4,461	19,810	-	767,677
1-ci Mərhələyə keçid	637	(121)	(516)	-	-
2-ci Mərhələyə keçid	(4,649)	4,672	(23)	-	-
3-cü Mərhələyə keçid	(25,806)	(3,757)	29,563	-	-
Digər hərəkətlər*	(623,513)	909	(16,736)	(54)	(639,394)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	792,174	-	-	-	792,174
Silinmələr	-	-	(4,926)	-	(4,926)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	12,945	54	12,999
31 dekabr 2025-ci il tarixinə	882,249	6,164	40,117	-	928,530

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	SƏKD	Cəmi
<i>Amortizasiya olunmuş dəyərə müştərilərə verilmiş kreditlər</i>					
1 yanvar 2024-cü il tarixinə	635,634	3,662	18,413	-	657,709
1-ci Mərhələyə keçid	3,620	(289)	(3,331)	-	-
2-ci Mərhələyə keçid	(2,945)	2,999	(54)	-	-
3-cü Mərhələyə keçid	(12,991)	(2,834)	15,825	-	-
Digər hərəkətlər*	(387,467)	923	(10,101)	(5,210)	(401,855)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	507,555	-	-	-	507,555
Silinmələr	-	-	(16,623)	-	(16,623)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	15,681	5,210	20,891
31 dekabr 2024-cü il tarixinə	743,406	4,461	19,810	-	767,677

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	SƏKD	Cəmi
<i>Amortizasiya olunmuş dəyərde müştərilərə verilmiş kreditlər –</i>					
<i>pərakəndə kreditlər</i>					
1 yanvar 2025-ci il tarixinə	720,627	4,461	17,386	-	742,474
1-ci Mərhələyə keçid	637	(121)	(516)	-	-
2-ci Mərhələyə keçid	(4,603)	4,626	(23)	-	-
3-cü Mərhələyə keçid	(24,204)	(3,757)	27,961	-	-
Digər hərəkətlər*	(597,277)	909	(16,474)	(54)	(612,896)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	767,989	-	-	-	767,989
Silinmələr	-	-	(4,899)	-	(4,899)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	12,852	54	12,906
31 dekabr 2025-ci il tarixinə	863,169	6,118	36,287	-	905,574

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	SƏKD	Cəmi
<i>Amortizasiya olunmuş dəyərde müştərilərə verilmiş kreditlər –</i>					
<i>pərakəndə kreditlər</i>					
1 yanvar 2024-cü il tarixinə	595,865	3,358	12,713	-	611,936
1-ci Mərhələyə keçid	746	(289)	(457)	-	-
2-ci Mərhələyə keçid	(2,945)	2,999	(54)	-	-
3-cü Mərhələyə keçid	(12,141)	(2,530)	14,671	-	-
Digər hərəkətlər*	(354,083)	923	(8,545)	(5,210)	(366,915)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	493,185	-	-	-	493,185
Silinmələr	-	-	(16,623)	-	(16,623)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	15,681	5,210	20,891
31 dekabr 2024-cü il tarixinə	720,627	4,461	17,386	-	742,474

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyərde müştərilərə verilmiş kreditlər – biznes kreditləri</i>				
1 yanvar 2025-ci il tarixinə	22,779	-	2,424	25,203
1-ci Mərhələyə keçid	-	-	-	-
2-ci Mərhələyə keçid	(46)	46	-	-
3-cü Mərhələyə keçid	(1,602)	-	1,602	-
Digər hərəkətlər*	(26,236)	-	(262)	(26,498)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	24,185	-	-	24,185
Silinmələr	-	-	(27)	(27)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	93	93
31 dekabr 2025-ci il tarixinə	19,080	46	3,830	22,956

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyərde müştərilərə verilmiş kreditlər – biznes kreditləri</i>				
1 yanvar 2024-cü il tarixinə	39,769	304	5,700	45,773
1-ci Mərhələyə keçid	2,874	-	(2,874)	-
2-ci Mərhələyə keçid	-	-	-	-
3-cü Mərhələyə keçid	(850)	(304)	1,154	-
Digər hərəkətlər*	(33,384)	-	(1,556)	(34,940)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	14,370	-	-	14,370
31 dekabr 2024-cü il tarixinə	22,779	-	2,424	25,203

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəllər müştərilərə verilmiş kreditlər üzrə zərər ehtiyatının ilin əvvəlinə olan qalığı ilə ilin sonuna olan qalığının üzvləşdirilməsini əks etdirir.

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	SƏKD	Cəmi
<i>Amortizasiya olunmuş dəyər də müştərilərə verilmiş kreditlər*</i>					
1 yanvar 2025-ci il tarixinə	5,157	2,098	11,177	-	18,432
1-ci Mərhələyə keçid	477	(115)	(362)	-	-
2-ci Mərhələyə keçid	(50)	64	(14)	-	-
3-cü Mərhələyə keçid	(475)	(1,777)	2,252	-	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(7,224)	1,670	680	(54)	(4,928)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	9,711	-	-	-	9,711
Silinmələr	-	-	(4,926)	-	(4,926)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	12,945	54	12,999
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	1,414	-	1,414
31 dekabr 2025-ci il tarixinə	7,596	1,940	23,166	-	32,702

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	SƏKD	Cəmi
<i>Amortizasiya olunmuş dəyər də müştərilərə verilmiş kreditlər*</i>					
1 yanvar 2024-cü il tarixinə	3,612	1,713	10,440	-	15,765
1-ci Mərhələyə keçid	1,486	(134)	(1,352)	-	-
2-ci Mərhələyə keçid	(27)	49	(22)	-	-
3-cü Mərhələyə keçid	(215)	(1,304)	1,519	-	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(5,275)	1,774	389	(5,210)	(8,322)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	5,576	-	-	-	5,576
Silinmələr	-	-	(16,623)	-	(16,623)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	15,681	5,210	20,891
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	1,145	-	1,145
31 dekabr 2024-cü il tarixinə	5,157	2,098	11,177	-	18,432

*Bu cədvəllərdə göstərilən zərər üzrə ehtiyata kredit öhdəlikləri üzrə EOKZ də daxildir, çünki Bank kredit öhdəlikləri üzrə EOKZ-ni maliyyə aləti komponentinin EOKZ-sindən ayrı müəyyən edə bilmir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	SƏKD	Cəmi
<i>Amortizasiya olunmuş dəyər də müştərilərə verilmiş kreditlər – pərakəndə kreditlər*</i>					
1 yanvar 2025-ci il tarixinə	5,049	2,098	9,289	-	16,436
1-ci Mərhələyə keçid	477	(115)	(362)	-	-
2-ci Mərhələyə keçid	(50)	64	(14)	-	-
3-cü Mərhələyə keçid	(462)	(1,777)	2,239	-	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(7,273)	1,654	53	(54)	(5,620)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	9,649	-	-	-	9,649
Silinmələr	-	-	(4,899)	-	(4,899)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	12,852	54	12,906
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər			1,345		1,345
31 dekabr 2025-ci il tarixinə	7,390	1,924	20,503	-	29,817
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	SƏKD	Cəmi
<i>Amortizasiya olunmuş dəyər də müştərilərə verilmiş kreditlər – pərakəndə kreditlər*</i>					
1 yanvar 2024-cü il tarixinə	3,381	1,639	6,900	-	11,920
1-ci Mərhələyə keçid	319	(134)	(185)	-	-
2-ci Mərhələyə keçid	(27)	49	(22)	-	-
3-cü Mərhələyə keçid	(210)	(1,230)	1,440	-	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(3,920)	1,774	1,126	(5,210)	(6,230)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	5,506	-	-	-	5,506
Silinmələr	-	-	(16,623)	-	(16,623)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	15,681	5,210	20,891
EOKZ-nin diskontlaşdırılmış cari dəyərinə düzəlişlər	-	-	972	-	972
31 dekabr 2024-cü il tarixinə	5,049	2,098	9,289	-	16,436

*Bu cədvəllərdə göstərilən zərər üzrə ehtiyata kredit öhdəlikləri üzrə EOKZ də daxildir, çünki Bank kredit öhdəlikləri üzrə EOKZ-ni maliyyə aləti komponentinin EOKZ-sindən ayrı müəyyən edə bilmir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyər də müşətilərə verilmiş kreditlər – biznes kreditləri*</i>				
1 yanvar 2025-ci il tarixinə	108	-	1,888	1,996
3-cü Mərhələyə keçid	(13)	-	13	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	49	16	627	692
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	62	-	-	62
Silinmələr	-	-	(27)	(27)
Əvvəllər silinmiş məbləğlərin bərpası	-	-	93	93
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	69	69
31 dekabr 2025-ci il tarixinə	206	16	2,663	2,885

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyər də müşətilərə verilmiş kreditlər – biznes kreditləri*</i>				
1 yanvar 2024-cü il tarixinə	231	74	3,540	3,845
1-ci Mərhələyə keçid	1,167	-	(1,167)	-
2-ci Mərhələyə keçid	-	-	-	-
3-cü Mərhələyə keçid	(5)	(74)	79	-
Zərər ehtiyatının xalis yenidən ölçülməsi	(1,355)	-	(737)	(2,092)
Əldə edilmiş və ya satın alınmış yeni maliyyə aktivləri	70	-	-	70
EOKZ-nin diskontlaşdırılmış cari dəyərində düzəlişlər	-	-	173	173
31 dekabr 2024-cü il tarixinə	108	-	1,888	1,996

*Bu cədvəllərdə göstərilən zərər üzrə ehtiyata kredit öhdəlikləri üzrə EOKZ də daxildir, çünki Bank kredit öhdəlikləri üzrə EOKZ-ni maliyyə aləti komponentinin EOKZ-sindən ayrı müəyyən edə bilmir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Kredit keyfiyyətinin təhlili

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il və 2024-cü il tarixlərinə amortizasiya edilmiş dəyər də ölçülən müştərilərə verilmiş kreditlərin keyfiyyəti haqqında məlumat təqdim olunmuşdur. Xüsusi olaraq qeyd olunmadıqda, cədvəldəki məbləğlər ümumi balans dəyərini əks etdirir.

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyər də müştərilərə verilmiş kreditlər</i>				
Vaxtı keçməmiş	870,156		4,463	874,619
Vaxtı 30 gündən az keçmiş	11,547	-	1,463	13,010
Vaxtı 30-89 gün keçmiş	546	6,164	2,126	8,836
Vaxtı 90-179 gün keçmiş	-	-	7,502	7,502
Vaxtı 180-360 gün keçmiş	-	-	6,775	6,775
Vaxtı 360 gündən çox keçmiş	-	-	17,788	17,788
Cəmi müştərilərə verilmiş ümumi kreditlər	882,249	6,164	40,117	928,530
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(7,596)	(1,940)	(23,166)	(32,702)
31 dekabr 2025-ci il tarixinə balans dəyəri	874,653	4,224	16,951	895,828

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyər də müştərilərə verilmiş kreditlər</i>				
Vaxtı keçməmiş	731,796	-	1,486	733,282
Vaxtı 30 gündən az keçmiş	11,263	-	472	11,735
Vaxtı 30-89 gün keçmiş	347	4,461	295	5,103
Vaxtı 90-179 gün keçmiş	-	-	5,288	5,288
Vaxtı 180-360 gün keçmiş	-	-	6,726	6,726
Vaxtı 360 gündən çox keçmiş	-	-	5,543	5,543
Cəmi müştərilərə verilmiş ümumi kreditlər	743,406	4,461	19,810	767,677
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(5,157)	(2,098)	(11,177)	(18,432)
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	738,249	2,363	8,633	749,245

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyər də müştərilərə verilmiş kreditlər – istehlak kreditləri</i>				
Vaxtı keçməmiş	599,953	-	3,894	603,847
Vaxtı 30 gündən az keçmiş	4,842	-	1,219	6,061
Vaxtı 30-89 gün keçmiş	434	3,458	1,987	5,879
Vaxtı 90-179 gün keçmiş	-	-	4,305	4,305
Vaxtı 180-360 gün keçmiş	-	-	3,845	3,845
Vaxtı 360 gündən çox keçmiş	-	-	8,861	8,861
Cəmi müştərilərə verilmiş ümumi kreditlər	605,229	3,458	24,111	632,798
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(5,110)	(913)	(12,203)	(18,226)
31 dekabr 2025-ci il tarixinə balans dəyəri	600,119	2,545	11,908	614,572

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyər də müştərilərə verilmiş kreditlər – istehlak kreditləri</i>				
Vaxtı keçməmiş	470,723	-	478	471,201
Vaxtı 30 gündən az keçmiş	6,335	-	130	6,465
Vaxtı 30-89 gün keçmiş	219	2,574	123	2,916
Vaxtı 90-179 gün keçmiş	-	-	2,818	2,818
Vaxtı 180-360 gün keçmiş	-	-	4,230	4,230
Vaxtı 360 gündən çox keçmiş	-	-	1,209	1,209
Cəmi müştərilərə verilmiş ümumi kreditlər	477,277	2,574	8,988	488,839
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(3,104)	(937)	(3,914)	(7,955)
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	474,173	1,637	5,074	480,884

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyərdə müştərilərə verilmiş kreditlər – mikro kreditlər</i>				
Vaxtı keçməmiş	161,037		452	161,489
Vaxtı 30 gündən az keçmiş	3,440	-	214	3,654
Vaxtı 30-89 gün keçmiş	112	970	102	1,184
Vaxtı 90-179 gün keçmiş	-	-	995	995
Vaxtı 180-360 gün keçmiş	-	-	1,220	1,220
Vaxtı 360 gündən çox keçmiş	-	-	2,483	2,483
Cəmi müştərilərə verilmiş ümumi kreditlər	164,589	970	5,466	171,025
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(1,354)	(279)	(3,575)	(5,208)
31 dekabr 2025-ci il tarixinə balans dəyəri	163,235	691	1,891	165,817
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyərdə müştərilərə verilmiş kreditlər – mikro kreditlər</i>				
Vaxtı keçməmiş	125,956	-	268	126,224
Vaxtı 30 gündən az keçmiş	1,859	-	70	1,929
Vaxtı 30-89 gün keçmiş	128	626	29	783
Vaxtı 90-179 gün keçmiş	-	-	718	718
Vaxtı 180-360 gün keçmiş	-	-	1,170	1,170
Vaxtı 360 gündən çox keçmiş	-	-	1,546	1,546
Cəmi müştərilərə verilmiş ümumi kreditlər	127,943	626	3,801	132,370
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(940)	(296)	(2,399)	(3,635)
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	127,003	330	1,402	128,735
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyərdə müştərilərə verilmiş kreditlər – kart kreditləri</i>				
Vaxtı keçməmiş	91,537	-	117	91,654
Vaxtı 30 gündən az keçmiş	1,034	-	30	1,064
Vaxtı 30-89 gün keçmiş	-	1,732	37	1,769
Vaxtı 90-179 gün keçmiş	-	-	612	612
Vaxtı 180-360 gün keçmiş	-	-	1,701	1,701
Vaxtı 360 gündən çox keçmiş	-	-	3,143	3,143
Cəmi müştərilərə verilmiş ümumi kreditlər	92,571	1,732	5,640	99,943
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(926)	(748)	(3,634)	(5,308)
31 dekabr 2025-ci il tarixinə balans dəyəri	91,645	984	2,006	94,635
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyərdə müştərilərə verilmiş kreditlər – kart kreditləri</i>				
Vaxtı keçməmiş	107,979	-	130	108,109
Vaxtı 30 gündən az keçmiş	3,015	-	16	3,031
Vaxtı 30-89 gün keçmiş	-	1,247	38	1,285
Vaxtı 90-179 gün keçmiş	-	-	1,456	1,456
Vaxtı 180-360 gün keçmiş	-	-	1,252	1,252
Vaxtı 360 gündən çox keçmiş	-	-	103	103
Cəmi müştərilərə verilmiş ümumi kreditlər	110,994	1,247	2,995	115,236
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(975)	(860)	(1,655)	(3,490)
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	110,019	387	1,340	111,746

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyərde</i>				
<i>müştərilərə verilmiş kreditlər – biznes kreditləri</i>				
Vaxtı keçməmiş	17,629	-	-	17,629
Vaxtı 30 gündən az keçmiş	2,231	-	-	2,231
Vaxtı 30-89 gün keçmiş	-	4	-	4
Vaxtı 90-179 gün keçmiş	-	-	1,590	1,590
Vaxtı 180-360 gün keçmiş	-	-	9	9
Vaxtı 360 gündən çox keçmiş	-	-	3,123	3,123
Cəmi müştərilərə verilmiş ümumi kreditlər	19,860	4	4,722	24,586
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(206)	-	(3,576)	(3,782)
31 dekabr 2025-ci il tarixinə balans dəyəri	19,654	4	1,146	20,804
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyərde</i>				
<i>müştərilərə verilmiş kreditlər – biznes kreditləri</i>				
Vaxtı keçməmiş	27,138	-	602	27,740
Vaxtı 30 gündən az keçmiş	54	-	256	310
Vaxtı 30-89 gün keçmiş	-	14	105	119
Vaxtı 90-179 gün keçmiş	-	-	296	296
Vaxtı 180-360 gün keçmiş	-	-	74	74
Vaxtı 360 gündən çox keçmiş	-	-	2,488	2,488
Cəmi müştərilərə verilmiş ümumi kreditlər	27,192	14	3,821	31,027
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(138)	(5)	(3,007)	(3,150)
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	27,054	9	814	27,877
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyərde</i>				
<i>müştərilərə verilmiş kreditlər – avtomobil kreditləri</i>				
Vaxtı 360 gündən çox keçmiş	-	-	178	178
Cəmi müştərilərə verilmiş ümumi kreditlər	-	-	178	178
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	-	(178)	(178)
31 dekabr 2025-ci il tarixinə balans dəyəri	-	-	-	-
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	Cəmi
<i>Amortizasiya olunmuş dəyərde</i>				
<i>müştərilərə verilmiş kreditlər – avtomobil kreditləri</i>				
Vaxtı keçməmiş	-	-	8	8
Vaxtı 360 gündən çox keçmiş	-	-	197	197
Cəmi müştərilərə verilmiş ümumi kreditlər	-	-	205	205
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	-	(202)	(202)
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	-	-	3	3

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər (POCI istisna olmaqla) və mümkün zərərlərin təsirini azaltmaq üçün saxlanılan müvafiq girov haqqında məlumat təqdim olunur (həddən artıq girovlanması təsiri istisna olmaqla):

	Ümumi balans dəyəri	Zərər ehtiyatı	Xalis balans dəyəri	Saxlanılan girov dəyəri	
				Daşınmaz əmlak	Cəmi
İstehlak kreditləri	24,111	(12,203)	11,908	30	30
Kart kreditləri	5,640	(3,634)	2,006	-	-
Mikro kreditlər	5,466	(3,575)	1,891	4,802	4,802
Biznes kreditləri	4,722	(3,576)	1,146	4,722	4,722
Avto kreditlər	178	(178)	-	-	-
Cəmi müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər	40,117	(23,166)	16,951	9,554	9,554

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər (POCI istisna olmaqla) və mümkün zərərlərin təsirini azaltmaq üçün saxlanılan müvafiq girov haqqında məlumat təqdim olunur (həddən artıq girovlanması təsiri istisna olmaqla):

	Ümumi balans dəyəri	Zərər ehtiyatı	Xalis balans dəyəri	Saxlanılan girov dəyəri	
				Daşınmaz əmlak	Cəmi
İstehlak kreditləri	8,988	(3,914)	5,074	122	122
Biznes kreditləri	3,821	(3,007)	814	3,821	3,821
Mikro kreditlər	3,801	(2,399)	1,402	3,801	3,801
Kart kreditləri	2,995	(1,655)	1,340	-	-
Avto kreditlər	205	(202)	3	-	-
Cəmi müştərilərə verilmiş dəyərsizləşmiş kreditlər	19,810	(11,177)	8,633	7,744	7,744

Müsadirə edilmiş girovlar

31 dekabr 2025-ci il tarixində başa çatmış il ərzində Bank müştərilərə verilmiş kreditlər üzrə girovları əldə etməklə heç bir aktivləri balansla almamışdır (31 dekabr 2024: 41 min AZN və onları satış üçün saxlanılan aktivlər kimi tanımışdır). Bankın siyasəti bu aktivləri mümkün qədər tez satmaqdan ibarətdir. Müsadirə edilmiş girovlar daşınmaz əmlak və digər aktivlərdən ibarətdir. Qeyd 10-a baxın.

Əhəmiyyətli kredit riskləri

31 dekabr 2025-ci il tarixinə Bankın ümumi kredit qalığı 1,000 min AZN-dən artıq olan altı borcalanı və ya əlaqəli borcalanlar qrupu (31 dekabr 2024-cü il: yeddi borcalan) olmuşdur. Bu kreditlərin 31 dekabr 2025-ci il tarixinə ümumi dəyəri 11,774 min AZN olmuş və ya müştərilərə verilmiş cəmi kreditlərin 1%-ni (31 dekabr 2024-cü il: 11,362 min AZN və ya 2%) təşkil etmişdir. 31 dekabr 2025-ci il tarixinə bu risklər üzrə əlaqəli EOKZ ehtiyatı 2,003 min AZN təşkil etmişdir (31 dekabr 2024: 1,309 min AZN).

"BANK OF BAKU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Defolt ehtimalı (PD)

Kredit portfeli seqmentləri üzrə defolt ehtimalını hesablamaq üçün aylıq tarixi məlumat tətbiq edilməklə Markov keçid cədvəli istifadə edilmişdir. Aylıq orta keçidlərdən istifadə etməklə illik keçid cədvəli qurulmuşdur. Konkret zaman anında defolt ehtimalı son 12 aylıq məlumata əsasən hesablanır. Dövr ərzində defolt ehtimalı son 48 ay üçün gecikmə məlumatına əsasən hesablanmışdır. İkinci ildən başlayaraq ömürlük ehtimal olunan kredit zərərlərini hesablamaq üçün dövr ərzində defolt ehtimalından istifadə edilmişdir. Proqnostik məlumatlar makroiqtisadi düzəlişlər vasitəsilə PD qiymətləndirmələrinə daxil edilir. PD modeli tarixi keçid məlumatlarına əsaslanarsa da, Bankın metodologiyasına uyğun olaraq gözlənilən gələcək iqtisadi şərtləri əks etdirmək üçün tənzimlənir.

PD səviyyələri portfelin seqmentasiyasından asılı olaraq müvafiq qruplar üzrə müəyyən edilir:

- Zərə ehtiyatı 12 aylıq EOKZ-yə əsaslanan fiziki şəxslərə verilmiş kreditlər üzrə EOKZ səviyyəsi 0,20%-dən 27,90%-ə qədər dəyişir (31 dekabr 2024-cü il: 0,20% – 16,59%); kredit üzrə dəyərsizləşməmiş və zərə ehtiyatı ömürlük EOKZ-yə əsaslanan kreditlər üçün 8,16%-dən 93,75%-ə qədər dəyişir (31 dekabr 2024-cü il: 7,10%-90,54%);
- zərə ehtiyatı 12 aylıq EOKZ-yə əsaslanan korporativ kreditlər üçün PD səviyyəsi 1,20%-dən 14,60%-ə qədər dəyişir (31 dekabr 2024-cü il: 1,59% – 20,15%); kredit üzrə dəyərsizləşməmiş və zərə ehtiyatı ömürlük EOKZ-yə əsaslanan kreditlər üçün 50,10%-dən 91,30%-ə qədər dəyişir (31 dekabr 2024-cü il: 75,80%-85,60%).

Defolt zamanı yaranan zərər (LGD)

Metodologiyaya əsasən, LGD modeləşdirmə defoltun aradan qaldırıldığı və qaldırılmadığı hallar daxil olmaqla məbləğlərin tarixən orta bərpa olma dərəcəsinə əsaslanır. Bərpa olma müddəti 60 ayla məhdudlaşdırılmış və bu müddətdən sonra LGD həmişəlik 100% müəyyən edilmişdir.

LGD səviyyələri portfelin seqmentasiyasından asılı olaraq müvafiq qruplar üzrə müəyyən edilir:

- fiziki şəxslərə verilmiş kreditlər üzrə LGD səviyyəsi 31.60%-dən 100.00%-ə qədər dəyişir (31 dekabr 2024-cü il: 21.11% – 100%);
- fiziki şəxslərə verilmiş kreditlər daxilində istehlak kreditləri üzrə LGD səviyyəsi 31.60%-dən 100.00%-ə qədər dəyişir (31 dekabr 2024-cü il: 21.11% – 100.00%);
- kartlar üzrə LGD səviyyəsi 52.07%-dən 96.74%-ə qədər dəyişir (31 dekabr 2024-cü il: 50.62% – 96.79%);
- mikrokreditlər üzrə LGD səviyyəsi 44.51%-dən 98.56%-ə qədər dəyişir (31 dekabr 2024-cü il: 43.25% – 98.69%);
- korporativ kreditlər üzrə LGD səviyyəsi 44,14%-dən 100,00%-ə qədər dəyişir (31 dekabr 2024-cü il: 39,16% – 95,83%).

Defolt vəziyyətində riskə məruz qalma (EAD)

Kredit portfeli üçün defoltların il ərzində bərabər paylandığı ehtimal olunur, buna görə də defolt nöqtəsi ilin ortası kimi müəyyən edilir. 1-ci Mərhələ üçün EAD ikinci ay üzrə əsas borcun amortizasiyası üstəgəl sonrakı 4 aylıq dövr üçün hesablanmış faizlərə, hesablanmış cərimələrə, penyalara və gecikmiş faizlərə (əgər varsa) əsasən hesablanır. Bununla belə, qalan müddət 6 aydan azdırsa və ya cari hesabat tarixinə gecikmiş borclar varsa, EAD hesabat tarixinə əsas borc üstəgəl gecikmiş əsas borc, 4 aya qədər hesablanmış və gecikmiş faizlərə bərabərdir. 2-ci Mərhələ üçün EAD planlaşdırılmış amortizasiya cədvəlinə və hesablanmış faizlərə əsasən hesablanır, burada defolt nöqtəsi hər sonrakı il üçün ilin ortasıdır. 3-cü Mərhələ üçün EAD cari risk məbləğinə bərabərdir. Modeləşdirmə üçün tarixi məlumat az olduğu üçün istifadə olunmamış kredit kartları üzrə kredit konvertasiya əmsali 100% götürülür.

Həssaslıq təhlili

Bu hesablamalarda dəyişikliklər kreditin dəyərsizləşməsi üzrə ehtiyata təsir göstərə bilər. Məsələn, LGD bir faiz nöqtəsi fərqlənərsə, 31 dekabr 2025-ci il tarixinə müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərləri üzrə ehtiyat 642 min AZN az/çox olar (31 dekabr 2024-cü il : 401 min AZN az/çox).

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

8. ƏMLAK, AVADANLIQ VƏ QEYRİ-MADDİ AKTİVLƏR

	Torpaq və tikililər	Mebel və avadanlıqlar	Kompüter və rabitə avadanlıqları	Nəqliyyat vasitələri	İcarəyə götürülmüş əmlakda təkmilləşdir- mələr	Digər aktivlər	Lisenzialar və proqram təminatı	Cəmi əmlak, avadanlıq və qeyri-maddi aktivlər
İlkin dəyər/yenidən qiymətləndirilmiş məbləğ								
1 yanvar 2024-cü il	12,183	6,248	11,946	851	-	338	3,063	34,629
Yenidən qiymətləndirməyə təsir	10,262	-	-	-	-	-	-	10,262
Yenidən qiymətləndirmə nəticəsində ləğv edilmiş dəyər	(5,114)	-	-	-	-	-	-	(5,114)
Əlavələr	-	689	1,367	-	154	6	383	2,599
Silinmələr	-	-	(1,983)	-	-	-	-	(1,983)
31 dekabr 2024-cü il	17,331	6,937	11,330	851	154	344	3,446	40,393
Əlavələr	-	916	1,877	83	69	10	731	3,686
Silinmələr	(145)	(185)	(5)	(140)	-	(3)	(2)	(480)
31 dekabr 2025-ci il	17,186	7,668	13,202	794	223	351	4,175	43,599
1 yanvar 2024-cü il	(4,509)	(5,500)	(8,948)	(566)	-	(297)	(2,318)	(22,138)
Köhnəlmə/amortizasiya xərci	(605)	(341)	(1,297)	(89)	(6)	(16)	(155)	(2,509)
Silinmələr üzrə ləğv edilmiş	-	-	1,983	-	-	-	-	1,983
Yenidən qiymətləndirmə nəticəsində ləğv edilmiş yığılmış köhnəlmə	5,114	-	-	-	-	-	-	5,114
31 dekabr 2024-cü il	-	(5,841)	(8,262)	(655)	(6)	(313)	(2,473)	(17,550)
Köhnəlmə/amortizasiya xərci	(596)	(428)	(1,485)	(80)	(41)	(15)	(153)	(2,798)
Silinmələr üzrə ləğv edilmiş	78	185	5	140	-	3	2	413
31 dekabr 2025-ci il	(518)	(6,084)	(9,742)	(595)	(47)	(325)	(2,624)	(19,935)
Xalis qalıq dəyəri								
31 dekabr 2025-ci il tarixinə	16,668	1,584	3,460	199	176	26	1,551	23,664
31 dekabr 2024-cü il tarixinə	17,331	1,096	3,068	196	148	31	973	22,843

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə əmlak və avadanlıqlar kateqoriyasına müvafiq olaraq 14,201 min AZN və 15,575 min AZN dəyərində tam köhnəlmiş aktivlər daxil olmuşdur.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə əmlak və avadanlıqlar kateqoriyasına müvafiq olaraq 17,811 min AZN və 20,525 min AZN dəyərində sığortalanmış aktivlər daxil olmuşdur.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Yenidən qiymətləndirilmiş torpaq və tikililər

Bankın torpaq və tikililərinin ədalətli dəyəri 31 dekabr 2025-ci və 2024-cil tarixlərinə ədalətli dəyər iyerarxiyasının 3-cü Səviyyəsinə təsnif edilmişdir. Bank 31 dekabr 2024-cü il tarixinə əmlakının yenidən qiymətləndirilmiş dəyərini müəyyən etmək üçün müstəqil qiymətləndirici olaraq “RSM Azərbaycan” MMC-ni cəlb etmişdir. Yenidən qiymətləndirilmiş məbləğ bazar və gəlir məlumatları əsasında müəyyən edilmişdir. Qiymətləndirmə üsulu kimi satışların müqayisəsi və gəlirin təhlili metodundan istifadə edilmişdir. 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə 10,262 min AZN məbləğində yenidən qiymətləndirmə gəliri digər məcmu gəlirdə tanınmışdır. 31 dekabr 2025-ci il tarixinə balans dəyəri ədalətli dəyerdən əhəmiyyətli dərəcədə fərqlənmədiyi üçün, ayrıca qiymətləndirmə aparılmamışdır.

Qiymətləndirmədə istifadə edilən əsas müşahidə olunmayan məlumatlara yerləşmə, vəziyyət və istifadədəki fərqlər nəzərə alınmaqla, oxşar əmlaklar üçün müqayisə edilə bilən bazar məlumatlarından əldə edilən kvadrat metrə görə təxmini bazar qiymətləri və kvadrat metrə görə icarə haqları daxildir.

31 dekabr 2025-ci il tarixinə binaların balans dəyəri, əgər yenidən qiymətləndirilməsəydi 3,374 min AZN (31 dekabr 2024-cü il: 3,967 min AZN) təşkil edəcəkdə.

9. İSTİFADƏ HÜQUQU FORMASINDA OLAN AKTİVLƏR

	Ofis binaları	Digər	Cəmi istifadə hüququ formasında olan aktivlər
İlkin dəyər			
1 yanvar 2024-cü il	14,437	-	14,437
Əlavələr	747	-	747
Düzəlişlər	2,201	-	2,201
31 dekabr 2024-cü il	17,385	-	17,385
Əlavələr	-	131	131
Düzəlişlər	2,987	-	2,987
31 dekabr 2025-ci il	20,372	131	20,503
Yığılmış köhnəlmə			
1 yanvar 2024-cü il	(9,091)	-	(9,091)
Köhnəlmə xərci	(2,434)	-	(2,434)
31 dekabr 2024-cü il	(11,525)	-	(11,525)
Köhnəlmə xərci	(2,400)	(44)	(2,444)
31 dekabr 2025-ci il	(13,925)	(44)	(13,969)
Xalis balans dəyəri			
31 dekabr 2025-ci il	6,461	87	6,548
31 dekabr 2024-cü il	5,860	-	5,860

10. DİGƏR AKTİVLƏR

	31 dekabr 2025	31 dekabr 2024
Digər maliyyə aktivləri:		
Vasitəçilərdən alınacaq vəsaitlər	7,173	9,943
Hesablaşmada olan vəsaitlər	4,442	5,802
Xarici müəssisədə məhdudlaşdırılmış nağd pul vəsaitləri	1,995	1,772
Digər	835	460
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyatlar	(117)	(117)
Cəmi digər maliyyə aktivləri	14,328	17,860
Digər qeyri-maliyyə aktivləri:		
Vergi aktivləri	4,228	3,959
Əvvəlcədən ödənilmiş xərclər	2,311	1,895
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin alınması üçün avans ödənişləri	1,188	1,438
Müsadirə edilmiş girovlar	458	491
Çıxılsın: Avans ödənişləri üzrə dəyərsizləşmə zərərləri	(1,114)	(1,114)
Çıxılsın: Müsadirə edilmiş girovların ədalətli dəyərində məcmu dəyişiklik	(454)	(461)
Cəmi digər qeyri-maliyyə aktivləri	6,617	6,208
Cəmi digər aktivlər	20,945	24,068

"BANK OF BAKU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər ərzində mərhələlər arasında keçid olmamışdır.

Bütün digər maliyyə aktivləri 1-ci Mərhələdə təsnif edilir və ehtimal olunan kredit zərəri (EOKZ) 31 dekabr 2025 və 2024-cü il tarixlərinə əhəmiyyətli deyil.

31 dekabr 2025-ci il tarixində başa çatmış il ərzində Bank müştərilərə verilmiş kreditlər üzrə girovları müsadirə etməklə aktivlər əldə etməmiş və onları satış üçün saxlanılan aktivlər kimi tanımamışdır (31 dekabr 2024: 41 min AZN).

11. BANKLARA VƏ DİGƏR MALİYYƏ TƏŞKİLATLARINA ÖDƏNİLƏCƏK VƏSAİTLƏR

	31 dekabr 2025	31 dekabr 2024
Müddətli depozitlər	78,228	54,795
Repo müqavilələri əsasında borc alınmış vəsaitlər	-	18,572
Tələbli depozitlər	387	7,840
Borc alınmış vəsaitlər		
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu	58,408	44,906
Azərbaycan Biznesinin İnkişafı Fondu	7,350	8,694
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi	184	850
Cəmi borc alınmış vəsaitlər	65,942	54,450
Cəmi banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	144,557	135,657

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

İpoteka kreditlərinin 1-4% illik faiz dərəcəsi ilə ilkin və təkrar maliyyələşdirilməsi məqsədi ilə Bank 11 iyul 2007-ci il tarixində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə müqavilə bağlamışdır. 31 dekabr 2025-ci il tarixinə Bank, Fonda 2053-cü ilin avqust ayınadək 58,408 min AZN (31 dekabr 2024-cü il: 44,906 min AZN) ödəməlidir. Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan olan borcla bağlı Bankın yerinə yetirməli olduğu xüsusi maliyyə şərtləri yoxdur.

Azərbaycan Biznesinin İnkişafı Fondu

Kiçik və orta ölçülü müəssisələrin maliyyələşdirilməsi məqsədi ilə Bank, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən proqram çərçivəsində 14 may 2012-ci il tarixində Azərbaycan Biznesinin İnkişafı Fondu ilə kredit müqaviləsi bağlamışdır. Həmin proqram çərçivəsində vəsaitlər Banka illik 1.0% dərəcəsi ilə verilir, Bank isə həmin vəsaitləri müəyyən edilmiş tələblərə cavab verən borcalanlara illik 6.0%-7.0%-dən yüksək olmayan faiz dərəcəsi ilə verir. 31 dekabr 2025-ci il tarixinə Bankın Fonda 2028-ci ilin iyun ayınadək ödəməli olduğu məbləğ 7,350 min AZN (31 dekabr 2024-cü il: 8,694 min AZN) təşkil etmişdir. Azərbaycan Biznesinin İnkişafı Fonduna olan borclarla bağlı Bankın yerinə yetirməli olduğu xüsusi maliyyə şərtləri yoxdur.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi

31 dekabr 2025-ci il tarixində başa çatmış il ərzində Bank, müştərilərə kreditlərin verilməsi məqsədilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən illik 2.5% faiz dərəcəsi ilə 43 min AZN məbləğində borc vəsaiti almışdır. 31 dekabr 2025-ci il tarixinə Bankın 2026-cı ilin dekabr ayınadək Agentliyə ödəməli olduğu məbləğ 184 min AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: 850 min AZN).

Bank, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan, Azərbaycan Biznesinin İnkişafı Fondundan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən müddətli borclar üçün endirim dərəcələrini hesablayarkən, bu kreditlər Azərbaycanın bütün bank sektoruna eyni şərtlərdə, məqsədlərdə, qaydalarda və kredit riskinə məruz qaldıqda verildiyindən, bu bazarı digər kommersiya borc alınmış vəsaitlərindən ayrı bazar olaraq hesab edir.

31 dekabr 2025-ci il tarixinə yığılmış faiz xərclərinə 4,312 min AZN (31 dekabr 2024-cü il: 3,432 min AZN) məbləğində banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər daxil olmuşdur.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Borc alınmış vəsaitlərin ilin əvvəlinə və ilin sonuna olan məbləğlərinin maliyyələşdirmə fəaliyyətindən yaranan müvafiq nağd və nağdsız dəyişikliklər ilə üzləşdirilməsi aşağıdakı kimi göstərilir:

	Məbləğ
1 yanvar 2024-cü il	74,686
Pul vəsaitlərinin hərəkəti	
Daxilolmalar	35,585
Yenidən ödənişlər	(38,752)
Ödənilmiş faizlər	(1,772)
Nağdsız dəyişikliklər	
Faiz xərci	3,275
31 dekabr 2024-cü il	73,022
Pul vəsaitlərinin hərəkəti	
Daxilolmalar	19,417
Yenidən ödənişlər	(26,487)
Ödənilmiş faizlər	(3,671)
Nağdsız dəyişikliklər	
Faiz xərci	3,660
31 dekabr 2025-ci il	65,941

12. MÜŞTƏRİLƏRƏ ÖDƏNİLƏCƏK VƏSAİTLƏR

	31 dekabr 2025	31 dekabr 2024
Cari hesablar və tələbli depozitlər		
- Pərakəndə	74,448	74,573
- Korporativ	51,717	36,649
Cəmi cari hesablar və tələbli depozitlər	126,165	111,222
Müddətli depozitlər		
- Pərakəndə	621,063	481,869
- Korporativ	8,993	2,568
Cəmi müddətli depozitlər	630,056	484,437
Cəmi müştərilərə ödəniləcək vəsaitlər	756,221	595,659

31 dekabr 2025-ci il tarixinə Bankın qalıqları onun kapitalının 10%-dən çox olan müştərisi mövcud olmamışdır (31 dekabr 2024-cü il: sıfır).

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə müvafiq olaraq, 31,265 min AZN və 25,130 min AZN məbləğində müştərilərə ödəniləcək vəsaitlər kreditlərə qarşı, müvafiq olaraq 24,053 min AZN və 21,098 min AZN məbləğində olan vəsaitlər istifadə edilməmiş kredit xətlərinə qarşı təminat olaraq saxlanılmışdır.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə müştərilərə ödəniləcək vəsaitlərə 624,370 min AZN və 474,212 min AZN məbləğində müvafiq olaraq Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış əmanətlər və cari hesablar daxildir.

31 dekabr 2025-ci il tarixinə müştərilərə ödəniləcək vəsaitlərə daxil edilmiş hesablanmış faiz xərcləri 14,640 min AZN (31 dekabr 2024-cü il: 10,716 min AZN) təşkil etmişdir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

13. BURAXILMIŞ BORC QİYMƏTLİ KAĞIZLARI

	31 dekabr 2025	31 dekabr 2024
Amortizasiya olunmuş dəyerdə ölçülən borc qiymətli kağızları	19,824	-
Amortizasiya olunmuş dəyerdə ölçülən cəmi borc qiymətli kağızları	19,824	-

İlin əvvəlinə və ilin sonuna olan borc vəsaitləri məbləğlərinin maliyyələşdirmə fəaliyyətindən müvafiq nağd və nağdsız dəyişikliklər ilə üzləşdirilməsi aşağıdakı kimi göstərilir:

1 yanvar 2025	-
Pul axınları	
Daxilolmalar	20,000
Tranzaksiya dəyəri	(300)
Ödənilmiş faiz	(649)
Nağdsız dəyişikliklər	
Faiz xərci	773
31 dekabr 2025	19,824

31 dekabr 2025-ci il tarixinə buraxılmış borc qiymətli kağızlarının məbləği 23 sentyabr 2025-ci il tarixinə 20,000 min AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: sıfır AZN). Buraxılış hər birinin nominal dəyəri 100 AZN olan, faiz gətirən, qeydiyyatdan keçmiş (adlı), sertifikatlı (materializasiya olunmamış) və təminatlı 200,000 istiqrazdan ibarət olmuşdur. İstiqrazların kupon dərəcəsi 13%, effektiv faiz dərəcəsi illik 14.46%, ödəmə müddəti isə 18 aydır və kupon ödənişləri buraxılış tarixindən etibarən hər 90 gündən bir həyata keçirilir.

31 dekabr 2025-ci il tarixinə borc qiymətli kağızlarına daxil olan hesablanmış faiz gəliri 124 min AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: sıfır).

14. SUBORDİNASİYA BORCLARI

	Verilmə tarixi	Ödəmə müddəti	Faiz dərəcəsi	31 dekabr 2025	31 dekabr 2024
Əlaqəli tərəflərdən alınmış subordinasiya borcları ("Azpetrol Neft Şirkəti" MMC, 9,860 min ABŞ dolları, aylıq faiz ödənişi)	2016-cı il yanvar-mart ayları	2026-cı il yanvar ayı	4.5%	16,762	16,762

Bankın müflisləşməsi və ya ləğvi halında, bu borclar üzrə ödənişlər Bankın digər bütün kreditör qarşısında öhdəlikləri üzrə ödənişlərdən sonra həyata keçirilir.

Bank yuxarıda açıqlanan subordinasiya borc öhdəlikləri qalıqları ilə bağlı heç bir xüsusi maliyyə şərtlərinə əməl etməli deyil.

31 dekabr 2025-ci il tarixinə subordinasiya borclarına daxil edilmiş hesablanmış faiz xərcləri 37 min AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: 37 min AZN).

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Subordinasiya borclarının ilin əvvəlinə və ilin sonuna olan məbləğləri ilə maliyyələşdirmə fəaliyyətindən yaranan müvafiq nağd və nağdsız dəyişikliklərin üzləşdirilməsi aşağıdakı kimi göstərilir:

	Məbləğ
1 yanvar 2024-cü il	16,762
Pul vəsaitlərinin hərəkəti	
Ödənilmiş faiz	(753)
Nağdsız dəyişikliklər	
Faiz xərci	753
31 dekabr 2024-cü il	16,762
Pul vəsaitlərinin hərəkəti	
Ödənilmiş faiz	(753)
Nağdsız dəyişikliklər	
Faiz xərci	753
31 dekabr 2025-ci il	16,762

15. İCARƏ ÖHDƏLİKLƏRİ

	31 dekabr 2025	31 dekabr 2024
Cari icarə öhdəlikləri	2,355	2,243
Uzunmüddətli icarə öhdəlikləri	4,544	3,874
Cəmi icarə öhdəlikləri	6,899	6,117

31 dekabr 2025-ci il tarixinə gələcək minimal icarə ödənişləri aşağıdakı kimi olmuşdur:

	Minimal icarə ödənişlərinin müddəti		
	Bir il ərzində	Bir ildən beş ilədək	Cəmi
İcarə ödənişləri	2,878	4,905	7,783
Maliyyə xərcləri	(523)	(362)	(885)
31 dekabr 2025-ci il tarixinə xalis cari dəyər	2,355	4,544	6,899

31 dekabr 2024-cü il tarixinə gələcək minimal icarə ödənişləri aşağıdakı kimi olmuşdur:

	Minimal icarə ödənişlərinin müddəti		
	Bir il ərzində	Bir ildən beş ilədək	Cəmi
İcarə ödənişləri	2,794	4,255	7,049
Maliyyə xərcləri	(551)	(381)	(932)
31 dekabr 2024-cü il tarixinə xalis cari dəyər	2,243	3,874	6,117

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

İcarə öhdəliklərinin ilin əvvəlinə və ilin sonuna olan məbləğləri ilə maliyyələşdirmə fəaliyyətindən yaranan müvafiq nağd və nağdsız dəyişikliklərin üzləşdirilməsi aşağıdakı kimi göstərilir:

	Məbləğ
1 yanvar 2024-cü il	5,535
Pul vəsaitlərinin hərəkəti	
Əsas məbləğin yenidən ödənilməsi	(2,366)
Ödənilmiş faiz	(429)
Nağdsız dəyişikliklər	
Faiz xərci	429
Yeni icarələr	747
Dəyişikliklər	2,201
31 dekabr 2024-cü il	6,117
Pul vəsaitlərinin hərəkəti	
Əsas məbləğin yenidən ödənilməsi	(2,336)
Ödənilmiş faiz	(725)
Nağdsız dəyişikliklər	
Faiz xərci	725
Yeni icarələr	1,013
Dəyişikliklər	2,105
31 dekabr 2025-ci il	6,899

16. DİGƏR ÖHDƏLİKLƏR

	31 dekabr 2025	31 dekabr 2024
Digər maliyyə öhdəlikləri:		
Yığılmış xərclər	5,840	3,413
Hesablaşmada olan vəsaitlər	1,496	3,041
Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ödəniləcək vəsaitlər	1,093	867
Törəmə maliyyə alətləri	774	819
Digər	960	503
Cəmi digər maliyyə öhdəlikləri	10,163	8,643
Digər qeyri-maliyyə öhdəlikləri:		
Əməkhaqqı və işçilərə ödəniləcək digər vəsaitlər	4,907	5,605
Dövlət Sosial Müdafiə Fonduna ödəniləcək vəsaitlər	2,099	2,253
Təxirə salınmış gəlir	639	965
Cəmi digər qeyri-maliyyə öhdəlikləri	7,645	8,823
Cəmi digər öhdəliklər	17,808	17,466

Bank, milli valyutada kredit vermək üçün vəsait buraxmaq və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məcburi olaraq tələb olunan Ümumi likvidlik əmsalını (LCR) daha effektiv idarə etmək məqsədilə 31 dekabr 2025 və 2024-cü il tarixlərinə törəmə maliyyə alətlərinə qoşulmuşdur. Bankın törəmə maliyyə alətləri tamamilə valyuta svoplarından ibarətdir. Svoplar müəyyən edilmiş nominal məbləğlər əsasında xarici valyuta məzənnələrində mübadilə etmək üçün iki tərəf arasında bağlanan müqavilə razılaşmalarıdır.

"BANK OF BAKU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

17. NİZAMNAMƏ KAPİTALI

Bankın təsdiqlənmiş, buraxılmış və dövriyyədə olan nizamnamə kapitalı 3,400,000 adi səhmdən ibarətdir (31 dekabr 2024-cü il: 3,400,000). Səhmlərin hər birinin nominal dəyəri 15.55 AZN təşkil edir. Hər səhm öz sahibinə bir səs hüququ verir.

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə hər səhm üzrə dividend 3,53 AZN (31 dekabr 2024-cü il: 10,526 AZN, 3.10 AZN) olmaqla Bank tərəfindən 12,000 min AZN məbləğində dividendlər elan edilmiş və ödənilmişdir.

18. XALIS FAİZ GƏLİRİ

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Effektiv faiz üsulundan istifadə etməklə hesablanmış faiz gəliri		
Müştərilərə verilmiş kreditlər	153,477	136,866
Pul vəsaitləri və onların ekvivalentləri	5,681	5,300
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	3,617	2,967
İnvestisiya qiymətli kağızları	4,732	2,883
Digər	21	36
Cəmi effektiv faiz üsulundan istifadə etməklə hesablanmış faiz gəliri	167,528	148,052
Effektiv faiz üsulundan istifadə etməklə hesablanmış faiz xərci		
Müştərilərə ödəniləcək vəsaitlər	(59,754)	(45,094)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	(10,563)	(8,388)
Borc qiymətli kağızları	(776)	-
Subordinasiya borcları	(753)	(753)
İcarə öhdəlikləri	(725)	(429)
Cəmi effektiv faiz üsulundan istifadə etməklə hesablanmış faiz xərci	(72,571)	(54,664)
Xalis faiz gəliri	94,957	93,388

19. BORC MALİYYƏ AKTİVLƏRİ ÜZRƏ EHTİMAL OLUNAN KREDİT ZƏRƏRLƏRİNİN (HESABLANMASI)/BƏRPASI

Aşağıdakı cədvəl 31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış il üzrə maliyyə alətləri sinfi üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda borc maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin hesablanması/(bərpasını) təqdim edir.

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin (hesablanması)/bərpası	(4,783)	2,746
İnvestisiya qiymətli kağızları üzrə ehtimal olunan kredit zərərlərinin hesablanması	(117)	-
Digər maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	-	(117)
Cəmi borc maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin (hesablanması)/bərpası	(4,900)	2,629

20. HAQQ VƏ KOMİSSİYA GƏLİRİ

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Plastik kart əməliyyatları	19,031	16,045
Hesablaşmalar	908	1,129
Nağd pul əməliyyatları	769	791
Zəmanət məktubları	2	19
Valyuta mübadiləsi üzrə əməliyyatlar	-	7
Digər əməliyyatlar	259	230
Cəmi haqq və komissiya gəliri	20,969	18,221

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

21. HAQQ VƏ KOMİSSİYA XƏRCİ

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Plastik kart əməliyyatları	(14,465)	(18,773)
Hesablaşmalar	(6,091)	(6,361)
Nağd pul əməliyyatları	(128)	(155)
Zəmanət məktubları	(6)	(16)
Digər əməliyyatlar	(295)	(98)
Cəmi haqq və komissiya xərci	(20,985)	(25,403)

22. İŞÇİ HEYƏTİ İLƏ BAĞLI XƏRCLƏR

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
İşçilərə ödənilməli olan kompensasiya	(28,457)	(27,245)
Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan vəsaitlər	(4,942)	(4,932)
İşçi heyəti ilə bağlı digər xərclər	(825)	(361)
Cəmi işçi heyəti ilə bağlı xərclər	(34,224)	(32,538)

23. ÜMUMİ VƏ İNZİBATİ XƏRCLƏR

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Köhnəlmə və amortizasiya xərcləri	(5,228)	(4,943)
Əmanətlərin Sığortalanması Fonduna ödəniləcək vəsaitlər	(3,996)	(3,520)
Marketing və reklam xərcləri	(3,747)	(4,143)
Hüquq və peşəkar xidmətləri	(1,714)	(1,368)
Proqram təminatı üzrə xərclər	(1,609)	(1,336)
Rəbitə xərcləri	(1,047)	(702)
Təmir və istismar xərcləri	(796)	(1,036)
Təhlükəsizlik xərcləri	(627)	(621)
Çap xərcləri	(576)	(519)
Kommunal xərclər	(514)	(449)
Ezamiyyə və əlaqədar xərclər	(386)	(335)
Nümayəndəlik xərcləri	(306)	(319)
Ofis ləvazimatları	(281)	(359)
Yaşayış və icarə xərcləri	(228)	(267)
Mənfəət vergisindən başqa digər vergilər	(105)	(227)
Nəqliyyat vasitələrinin istismarı xərcləri	(50)	(60)
Üzvlük haqları	(42)	(29)
Sığorta xərcləri	(24)	(30)
Xeyriyyəçilik xərcləri	-	(61)
Digər	(201)	(294)
Cəmi ümumi və inzibati xərclər	(21,477)	(20,618)

31 dekabr 2025-ci il tarixində bitən il üzrə 275,400 AZN (2024: 118,000 AZN) audit haqqı peşəkar xidmət haqlarına daxil edilmişdir. Auditorlar tərəfindən Bank üçün heç bir qeyri-audit xidməti göstərilməmişdir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

24. MƏNFƏƏT VERGİSİ

Bank cari ödəniləcək mənfəət vergisini və vergi bazasını Bankın fəaliyyət göstərdiyi və MHBS Mühəsibətlıq Standartlarından fərqli tələblərə malik ola bilən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq aktiv və öhdəliklərində ölçür və uçota alır.

Bəzi xərclərin vergi bazasının hesablanması zamanı nəzərə alınmaması və bəzi gəlirlərin vergiyə tabe tutulmaması nəticəsində Bankın daimi vergi fərqləri yaranır.

Təxirə salınmış mənfəət vergiləri maliyyə hesabatı məqsədləri üçün aktiv və öhdəliklərin balans dəyəri ilə vergi məqsədləri üçün istifadə olunan məbləğlər arasındakı müvəqqəti fərqlərin xalis vergi təsirlərini əks etdirir.

31 dekabr 2025-ci il və 2024-cü il tarixlərinə olan müvəqqəti fərqlər əsasən gəlir və xərclərin tanınmasında müxtəlif üsulların/müddətlərin istifadə edilməsi, eləcə də bəzi aktivlər üzrə vergi uçotunda olan qalıqların maliyyə hesabatlarında olan qalıqlara nisbətən fərqli olması nəticəsində yaranır.

Aşağıdakı cədvəldə istifadə olunan vergi dərəcəsi, yerli vergi qanunvericiliyinə əsasən vergi tutulan mənfəət (müəyyənləşdirildiyi kimi) üzrə Azərbaycan Respublikasında hüquqi şəxslərin ödəməli olduğu 20%-lik korporativ vergi dərəcəsidir.

2025-ci ildə cari və təxirə salınmış vergi üzrə tətbiq olunmuş vergi dərəcəsi 20%-dir (31 dekabr 2024-cü il: 20%).

	31 dekabr 2025	31 dekabr 2024
Cari mənfəət vergisi xərci	(8,994)	(7,890)
Müvəqqəti fərqlərin yaranması və bərpası	1,119	(91)
Cəmi mənfəət vergisi xərci	(7,875)	(7,981)

31 dekabr 2025-ci il və 2024-cü il tarixlərində başa çatmış illər üzrə effektiv vergi dərəcəsinin üzləşdirilməsi aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Mənfəət vergisindən əvvəl mənfəət	32,999	35,084
Qanunla təyin edilmiş vergi dərəcəsi (20%)	(7,136)	(7,018)
Daimi fərqlərin təsiri	(739)	(963)
Mənfəət vergisi xərci	(7,875)	(7,981)

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri

31 dekabr 2025-ci il və 2024-cü il tarixlərində başa çatmış illər ərzində müvəqqəti fərqlərdəki dəyişikliklər aşağıdakı kimi təqdim olunur:

	1 yanvar 2025	Mənfəət və ya zərərde hesablanmış	Digər məcmu gəlirdə hesablanmış	31 dekabr 2025
Digər öhdəliklər	1,135	(749)	-	386
İcarə öhdəlikləri	1,223	(467)	-	756
Digər aktivlər	142	2	-	144
Müştərilərə verilmiş kreditlər	(5,166)	1,952	-	(3,214)
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	(2,917)	(53)	-	(2,970)
İstifadə hüququ formasında olan aktivlər	(1,172)	486	-	(686)
İnvestisiya qiymətli kağızları	(88)	(10)	-	(98)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	(17)	(1)	-	(18)
Buraxılmış borc qiymətli kağızları	-	(41)	-	(41)
Xalis təxirə salınmış mənfəət vergisi öhdəlikləri	(6,860)	1,119	-	(5,741)

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	1 yanvar 2024	Mənfəət və ya zərərdə hesablanmış	Digər məcmu gəlirdə hesablanmış	31 dekabr 2024
Digər öhdəliklər	1,268	(133)	-	1,135
İcarə öhdəlikləri	1,107	116	-	1,223
Digər aktivlər	28	114	-	142
Müştərilərə verilmiş kreditlər	(5,074)	(92)	-	(5,166)
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	(626)	(239)	(2,052)	(2,917)
İstifadə hüququ formasında olan aktivlər	(1,070)	(102)	-	(1,172)
İnvestisiya qiymətli kağızları	(79)	(9)	-	(88)
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	(4)	(13)	-	(17)
Banklar və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	(267)	267	-	-
Xalis təxirə salınmış mənfəət vergisi öhdəlikləri	(4,717)	(91)	(2,052)	(6,860)

25. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

“Əlaqəli tərəflərlə bağlı məlumatların açıqlanması” adlı 24 sayılı MUBS standartına uyğun olaraq əlaqəli tərəflər və ya əlaqəli tərəflərlə əməliyyatlar aşağıdakılardan ibarətdir:

- Bankın birbaşa, dolayısi yolla və ya hər hansı bir üçüncü tərəf vasitəsilə nəzarət etdiyi, nəzarətində olduğu və ya bərabər nəzarət altında olduğu tərəflər (buraya ana şirkətlər, törəmə müəssisələr, eyni səviyyədə olan törəmə müəssisələr aiddir); Bankın fəaliyyətində marağı olan və bu fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərmək imkanı olan şəxslər; və Bankın fəaliyyətinə ortaqlar nəzarət həyata keçirən şəxslər;
- Assosiasiya edilmiş müəssisələr – Bank tərəfindən fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərilə biləcək, lakin törəmə və ya birgə müəssisə olmayan tərəflər;
- Bankın tərəf kimi çıxış etdiyi birgə müəssisələr;
- Bankın və ya ana şirkətin idarə heyətinin üzvləri;
- (a) və ya (d) bəndlərində göstərilən şəxslərin yaxın ailə üzvləri;
- (d) və ya (e) bəndlərində göstərilən şəxslər tərəfindən birbaşa və ya dolayısi yolla səsvermə hüquqlarının əhəmiyyətli hissəsini əlində cəmləşdirən nəzarətdə olan tərəflər, müəssisələr və birgə müəssisələr aiddir; və ya
- Bankın işçilərinin və ya Bankın əlaqəli tərəfi olan hər hansı bir təşkilatın xeyrinə işdən sonrakı müavinət planları.

Nəzarət əlaqələri

Banka son nəzarət edən tərəf yoxdur.

Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri ilə əməliyyatlar

31 dekabr 2025-ci il və 2024-cü il tarixlərində başa çatmış illər üzrə işçi heyətinə aid xərclərə daxil edilmiş ümumi haqlar aşağıdakı kimidir:

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Əməkdaşların qısamüddətli müavinətləri	5,670	6,997
Cəmi əməkdaşların qısamüddətli müavinətləri	5,670	6,997

Bu məbləğlərə Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin pul formasında əldə etdikləri gəlirləri daxildir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri ilə əməliyyatlar üzrə 31 dekabr 2025-ci il və 2024-cü il tarixlərinə olan qalıqlar və orta effektiv faiz dərəcələri aşağıda qeyd olunmuşdur:

	31 dekabr 2025	Orta effektiv faiz dərəcəsi, %	31 dekabr 2024	Orta effektiv faiz dərəcəsi, %
Maliyyə vəziyyəti haqqında hesabat				
Müştərilərə verilmiş kreditlər	71	15.00%	85	14.68%
Müştərilərə ödəniləcək vəsaitlər (cari hesablar və tələbli depozitlər)	103	-	628	-
Müştərilərə ödəniləcək vəsaitlər (müddətli depozitlər)	2,458	11.36%	2,330	11.07%

31 dekabr 2025-ci il və 2024-cü il tarixlərində başa çatmış illər üzrə Müşahidə Şurası və İdarə Heyəti üzvləri ilə aparılan əməliyyatlarla əlaqədar mənfəət və ya zərər haqqında hesabatda əks olunan məbləğlər aşağıdakılardır:

	31 dekabr 2025	31 dekabr 2024
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat		
Faiz gəliri	15	5
Faiz xərci	(253)	(242)

Digər əlaqəli tərəflərlə əməliyyatlar

31 dekabr 2025-ci il tarixinə ödənilməmiş qalıqlar və əlaqəli orta effektiv faiz dərəcələri və digər əlaqəli tərəflərlə 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə əməliyyatların mənfəət və ya zərər üzrə məbləğləri aşağıdakılardır:

	Səhmdarlar		Digər		
	Əlaqəli tərəflərlə əməliyyatlar	Orta effektiv faiz dərəcəsi, %	Əlaqəli tərəflərlə əməliyyatlar	Orta effektiv faiz dərəcəsi, %	Cəmi
Maliyyə vəziyyəti					
AKTİVLƏR					
Müştərilərə verilmiş kreditlər	-	-	1,870	9.80%	1,870
Ümumi balans dəyəri	-	-			
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	-	(4)	-	(4)
ÖHDƏLİKLƏR					
Banklar və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	-	-	2,519	10.00%	2,519
Müştərilərə ödəniləcək vəsaitlər					
Cari hesablar	1,729	-	14,325	-	16,054
Müddətli depozitlər	3,693	8.75%	2,625	9.71%	6,318
Subordinasiya borcları	16,762	4.59%	-	-	16,762
Mənfəət və ya zərər					
Faiz gəliri	-	-	102	-	102
Faiz xərci	(1,504)	-	(641)	-	(2,144)
Haqq və komissiya gəliri	7	-	160	-	167
Ümumi və inzibati xərclər	(50)	-	(685)	-	(735)

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2024-cü il tarixinə ödənilməmiş qalıqlar və əlaqəli orta effektiv faiz dərəcələri və digər əlaqəli tərəflərlə 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə əməliyyatların mənfəət və ya zərər üzrə məbləğləri aşağıdakılardır:

	Səhmdarlar		Digər		Cəmi
	Əlaqəli tərəflərlə əməliyyatlar	Orta effektiv faiz dərəcəsi, %	Əlaqəli tərəflərlə əməliyyatlar	Orta effektiv faiz dərəcəsi, %	
Maliyyə vəziyyəti					
AKTİVLƏR					
Müştərilərə verilmiş kreditlər					
Ümumi balans dəyəri	-	-	2,512	8.75%	2,512
Ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	-	-	(8)	-	(8)
ÖHDƏLİKLƏR					
Müştərilərə ödəniləcək vəsaitlər					
Cari hesablar	1,059	-	19,071	-	20,130
Müddətli depozitlər	1,733	4.00%	4,616	10.00%	6,349
Subordinasiya borcları	16,762	4.59%	-	-	16,762
Mənfəət və ya zərər					
Faiz gəliri	-	-	199	-	199
Faiz xərci	(753)	-	(220)	-	(973)
Ümumi və inzibati xərclər	(62)	-	(758)	-	(820)

Digər əlaqəli tərəflərə əsas idarə heyətinin ailə üzvləri və səhmdarların nəzarəti altında olan təşkilatlar daxildir. Əlaqəli tərəflərlə aparılan əməliyyatlar nəticəsində yaranan qalıqların əksəriyyətinin son ödəmə müddəti bir il ərzində başa çatır. Əlaqəli tərəflərlə əməliyyatlar üzrə təminat təqdim edilmir.

26. SƏHM ÜZRƏ MƏNFƏƏT

Səhm üzrə əsas və azaldılmış mənfəət

31 dekabr 2025-ci il tarixinə səhm üzrə əsas mənfəətin hesablanması adi səhmdarlara aid olan 27,821 min AZN (2024: 27,103 min AZN) mənfəətə və aşağıdakı kimi hesablanmış 3,400,000 ədəd dövrüyyədə olan adi səhmlərin orta çəkili sayına (31 dekabr 2024: 3,400,000) əsaslanır.

	2025	2024
Adi səhmdarlara aid olan xalis mənfəət	27,821	27,103
31 dekabr tarixində bitən il üzrə adi səhmlərin orta çəkili sayı (min səhm)	3,400	3,400
Səhm üzrə əsas və azaldılmış mənfəət (AZN)	8.18	7.97

27. ŞƏRTİ ÖHDƏLİKLƏR VƏ TƏƏHHÜDLƏR

Kreditlə bağlı öhdəliklər

Bankın kreditləri uzatmaq üçün kreditlə bağlı ödənilməmiş öhdəlikləri mövcuddur. Bu öhdəliklər təsdiqlənmiş kreditlər, kredit kartları üzrə limitlər və overdraftlar şəklindədir.

Bank müştərilərin üçüncü tərəf qarşısında öhdəliklərinin yerinə yetiriləcəyinə təminat vermək üçün tender, avans zəmanəti və akkreditivlər verir.

Bank kredit öhdəliyi, maliyyə zəmanəti verdikdə müştərilərə kredit verərkən tətbiq etdiyi kredit risklərinin idarə edilməsi siyasət və prosedurlarını tətbiq edir.

Aşağıdakı cədvəldə kreditlə bağlı öhdəliklərin müqavilə üzrə məbləğləri kateqoriyalar üzrə təqdim olunur. Cədvəldə kreditlə bağlı göstərilən öhdəliklər üzrə məbləğlər tam olaraq qabaqcadan ödənilmişdir. Cədvəldə zəmanətlərlə bağlı göstərilən məbləğlər hesabat tarixində kontragentlər öz müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə tanınacaq maksimal zərər məbləğini əks etdirir.

"BANK OF BAKU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	31 dekabr 2025	31 dekabr 2024
Müqavilə üzrə məbləğ		
İstifadə edilməmiş kredit xətləri	134,406	135,000
Təminatlar	1,100	2,526
Cəmi kreditlə bağlı müqavilə öhdəlikləri	135,506	137,526

Təminatlar 1-ci Mərhələdə təsnif edilir və ehtimal olunan kredit zərəri (EOKZ) 31 dekabr 2025 və 2024-cü il tarixlərinə əhəmiyyətli deyil. İstifadə olunmamış kredit xətləri ilə bağlı EOKZ 7 sayılı "Müştərilərə verilmiş kreditlər" açıqlamasında "Amortizasiya olunmuş dəyərlə müştərilərə verilən kreditlər - kartlar" bölməsində açıqlanır. İstifadə olunmamış bütün kredit xətləri 31 dekabr 2025 və 2024-cü il tarixlərinə 1-ci Mərhələdə təsnif edilmişdir.

Cədvəldə göstərilmiş cəmi kreditlə bağlı müqavilə öhdəlikləri mütləq gələcək nağd pul vəsaitlərinə tələbatı əks etdirmir, çünki bu kreditlə bağlı öhdəliklərin maliyyələşdirilməsi təmin edilmədən müddəti başa çatma və ya onlara xitam verilə bilər. Kredit və kredit xətlərinin ayrılmasına dair şərti öhdəliklərin əksəriyyəti Bank tərəfindən şərtsiz kreditlə bağlı öhdəlikləri təşkil etmir.

Sığorta

Azərbaycan Respublikasında sığorta sahəsi inkişaf mərhələsindədir və dünyanın digər ölkələrində qəbul edilmiş bir çox sığorta formaları Azərbaycanda hələ mövcud deyil. Bankın əmlak və avadanlıqları, biznes fəaliyyətinin dayanması və ya Banka məxsus olan ərazilərdə və ya onun əməliyyatları ilə əlaqəli baş vermiş hadisələr nəticəsində əmlak və ya ətraf mühitə zərərin vurulması ilə əlaqədar olaraq yaranan üçüncü tərəfin məsuliyyətinə dair tam sığorta təminatı yoxdur. Bank tam sığorta təminatı alanadək, müəyyən aktivlərin itirilməsi və ya məhv olunması riski mövcuddur və bu riskin əməliyyatlara və maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsiri ola bilər.

Məhkəmə iddiaları

Bank fəaliyyəti ilə əlaqədar olaraq məhkəmə iddialarına və şikayətlərə məruz qalır. Rəhbərlik bu kimi iddia və şikayətlər nəticəsində yaranan maddi məsuliyyətin Bankın maliyyə vəziyyətinə və ya gələcək əməliyyatların nəticələrinə ciddi mənfi təsir göstərməyəcəyini hesab edir.

Vergi öhdəlikləri

Azərbaycan Respublikasının vergi sistemi inkişaf mərhələsindədir və bəzi hallarda aydın olmayan, ziddiyyətli və bir sıra vergi orqanları tərəfindən fərqli qaydada təfsir edilən qanunvericilikdə tez-tez dəyişikliklərlə, rəsmi göstərişlərlə və məhkəmə qərarları ilə səciyyələnir. Vergilər sərt cərimələr və faizlər tətbiq edən orqanlar tərəfindən yoxlanılır və araşdırılır. Bir vergi ili ümumən növbəti üç təqvim ili müddətində vergi orqanları tərəfindən nəzarət üçün açıq qalır. Lakin müəyyən hallarda bir vergi ili daha uzun müddətə açıq qala bilər. Azərbaycan Respublikasında baş verən son hadisələr vergi orqanlarının qanunvericiliyin şərhində və tətbiqində daha möhkəm mövqe tutmaqda niyyətli olduğunu göstərir.

Bu hallar Azərbaycan Respublikasında digər ölkələrlə müqayisədə daha ciddi vergi risklərinin yaranmasına səbəb ola bilər. Rəhbərlik qüvvədə olan qanunvericiliyinin, rəsmi göstərişlərin və məhkəmə qərarlarının təsnifatları əsasında vergi öhdəlikləri ilə əlaqədar adekvat tədbirlər gördüyünü hesab edir. Lakin müvafiq səlahiyyətli orqanların şərtləri fərqli ola bilər və vergi orqanları öz şərtlərinin tətbiq edilməsinə nail olduqları halda, bunun maliyyə hesabatlarına təsiri əhəmiyyətli dərəcədə ola bilər.

28. ƏMƏLİYYAT SEQMENTLƏRİ

Bankın rəhbərliyi Bankın bir əməliyyat seqmentindən ibarət olduğunu düşünür və nəzərə alır ki, Baş Əməliyyat Qərarlarını Qəbul Edən şəxs (CODM) Bankın biznes bölmələrinin əməliyyat nəticələrini, o cümlədən faiz gətirən aktiv və öhdəliklərini resursların bölüşdürülməsi və fəaliyyətin qiymətləndirilməsi ilə bağlı qərarlar qəbul etmək məqsədilə ayrıca izləmir.

CODM Bankın fəaliyyətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanmış vergidən əvvəlki mənfəət əsasında qiymətləndirir. Müvafiq olaraq, hesabat seqmenti üçün mənfəət və ya zərər ölçüsü maliyyə hesabatlarında təqdim edilən Bankın vergidən əvvəlki mənfəəti ilə uyğun gəlir və heç bir üzvləşdirmə tələb olunmur.

Bank yalnız Azərbaycan Respublikası daxilində fəaliyyət göstərir. Bütün gəlirlər, aktivlər və öhdəliklər Azərbaycan daxilində yaranır və yerləşir. Müvafiq olaraq, heç bir coğrafi seqment məlumatı təqdim edilmir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

29. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

(a) Uçot təsnifatı və ədalətli dəyər

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə maliyyə aktivləri və maliyyə öhdəliklərinin balans dəyəri və ədalətli dəyərləri göstərilmişdir:

	Amortizasiya dəyəri	FVTPL	Cəmi balans dəyəri	Cəmi ədalətli dəyər
AKTİVLƏR				
Pul vəsaitləri və onların ekvivalentləri	131,952	-	131,952	131,952
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	44,764	-	44,764	44,573
İnvestisiya qiymətli kağızları	59,035	338	59,373	58,437
Müştərilərə verilmiş kreditlər	895,828	-	895,828	890,031
Digər maliyyə aktivləri	14,328	-	14,328	14,200
CƏMİ AKTİVLƏR	1,145,907	338	1,146,245	1,139,193
ÖHDƏLİKLƏR				
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	144,557	-	144,557	140,755
Müştərilərə ödəniləcək vəsaitlər	756,221	-	756,221	788,739
Subordinasiya borcları	16,762	-	16,762	16,762
Buraxılmış borc qiymətli kağızları	19,824	-	19,824	19,765
İcarə öhdəlikləri	6,899	-	6,899	6,899
Digər maliyyə öhdəlikləri	10,163	-	10,163	10,163
CƏMİ ÖHDƏLİKLƏR	954,426	-	954,426	983,083

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə maliyyə aktivləri və maliyyə öhdəliklərinin balans dəyəri və ədalətli dəyərləri göstərilmişdir:

	Amortizasiya dəyəri	FVTPL	Cəmi balans dəyəri	Cəmi ədalətli dəyər
AKTİVLƏR				
Pul vəsaitləri və onların ekvivalentləri	117,272	-	117,272	117,272
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	20,835	-	20,835	20,835
İnvestisiya qiymətli kağızları	37,896	368	38,264	38,653
Müştərilərə verilmiş kreditlər	749,245	-	749,245	745,132
Digər maliyyə aktivləri	17,860	-	17,860	17,860
CƏMİ AKTİVLƏR	943,108	368	943,476	939,752
ÖHDƏLİKLƏR				
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	135,657	-	135,657	135,657
Müştərilərə ödəniləcək vəsaitlər	595,659	-	595,659	617,714
Subordinasiya borcları	16,762	-	16,762	16,762
İcarə öhdəlikləri	6,117	-	6,117	6,117
Digər maliyyə öhdəlikləri	8,644	-	8,644	8,644
CƏMİ ÖHDƏLİKLƏR	762,839	-	762,839	784,894

Ədalətli dəyərin təxminləri qiymətləndirmə tarixində bazar iştirakçıları arasında adi əməliyyatda aktivin satılması üçün alınacaq və ya öhdəliyin ötürülməsi üçün ödəniləcək qiyməti təxmin etmək üçün nəzərdə tutulmuşdur. Buna baxmayaraq, qeyri-müəyyənlikləri və mühakimənin subyektivliyini nəzərə alaraq, ədalətli dəyər aktivlərin dərhal satışı və ya öhdəliklər üzrə hesablaşmanın aparılması çərçivəsində reallaşdırıla bilən dəyər kimi qəbul edilməməlidir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Fəal bazarda alınıb-satılan maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərləri kotirovka olunan bazar qiymətlərinə və ya diler qiymət təkliflərinə əsaslanır. Bütün digər maliyyə alətləri üçün Bank digər qiymətləndirmə üsullarından istifadə etməklə ədalətli dəyərləri müəyyən edir.

Qiymətləndirmə üsullarının məqsədi qiymətləndirmə tarixində bazar iştirakçıları arasında adi əməliyyatda aktivi satmaq üçün əldə olunacaq və ya öhdəliyin ötürülməsi üçün ödəniləcək qiyməti əks etdirən ədalətli dəyərin müəyyənləşdirilməsidir.

Qiymətləndirmə üsullarına xalis cari dəyər və diskontlaşdırılmış pul vəsaitlərinin hərəkət modelləri, bazarda müşahidə oluna bilən qiymətləri mövcud olan maliyyə alətləri ilə müqayisə daxildir. Qiymətləndirmə üsullarında istifadə edilən ehtimallara və göstəricilərə riskləri olmayan və benchmark faiz dərəcələri, kredit spreadi və diskont dərəcələrin qiymətləndirilməsində istifadə edilən sair premiyalar, istiqraz və kapital qiymətləri, xarici valyuta məzənnələri, kapital və kapital indeksi qiymətləri, gözlənilən açıq mövqelər və nisbətlər daxildir. Qiymətləndirmə metodlarının məqsədi kommersiya şərtləri ilə fəaliyyət göstərən bazar iştirakçıları tərəfindən müəyyən edilən hesabat tarixində maliyyə alətinin dəyərini əks etdirən ədalətli dəyər vəziyyətinə çatmaqdır.

Valyuta svopları kimi adi və sadə maliyyə alətlərinin ədalətli dəyərini təyin etmək üçün Bank müşahidə olunan bazar məlumatları və rəhbərliyin mülahizəsini və qiymətləndirməsini tələb etməyən və ya az tələb edən geniş surətdə tanınmış qiymətləndirmə modellərindən istifadə edir. Qiymətli kağızlar bazarlarında siyahıda olan borc qiymətli kağızları və səhm qiymətli kağızları, birjalarda alınıb satılan törəmə alətlər və faiz svopları kimi birjadan kənar alınıb satılan sadə törəmə alətlər üçün müşahidə olunan qiymətlər və modellər mövcuddur.

Daha mürəkkəb alətlər üçün Bank xüsusi qiymətləndirmə modellərindən istifadə edir. Bu modellərə bəzi və ya bütün mühüm əlavələr bazarda müşahidə olunmaya bilər və bazar qiymətləri və dərəcələrindən törəyə bilər və ya mülahizələr əsasında qiymətləndirilə bilər. Mühüm müşahidə olunmayan əlavələrin aid olduğu alət nümunələrinə fəal bazanın mövcud olmadığı müəyyən kreditlər və qiymətli kağızlar, müəyyən birjadan kənar bazanın törəmə alətləri və sekyuritizasiyalarda iştirak faizləri daxildir.

Qiymətləndirmə üsulları və fərziyyələri

Aşağıda maliyyə hesabatlarında ədalətli dəyərle qeyd olunmayan maliyyə alətlərinin ədalətli dəyərinin müəyyən edilməsi üçün istifadə olunan metodologiya və fərziyyələr təsvir olunur.

Ədalətli dəyərləri qalığ dəyərlərinə təxmini bərabər olan aktivlər

Tez satıla bilən və ödəmə müddəti qısa (üç aydan az) olan maliyyə aktivləri və öhdəlikləri ilə bağlı olaraq ehtimal edilir ki, onların balans dəyərləri təxminən ədalətli dəyərlərinə bərabərdir. Bu fərziyyə həmçinin müddətsiz depozitlərə və xüsusi ödəmə müddəti olmayan əmanət hesablarına da tətbiq edilir.

İnvestisiya qiymətli kağızları

Qiymətləndirmə üsulu və ya qiymətləndirmə modelləri vasitəsilə qiymətləndirilən investisiya qiymətli kağızları əsasən kotirovka olunmamış səhm və borc qiymətli kağızlarından ibarətdir. Bu qiymətli kağızlar bəzən yalnız bazarda müşahidə edilə bilən məlumatları özündə birləşdirən, digər vaxtlarda isə həm müşahidə edilə bilən, həm də müşahidə olunmayan məlumatlardan istifadə edən modellər vasitəsilə qiymətləndirilir. Modellərə müşahidə olunmayan giriş məlumatlarına investisiya obyektinin gələcək maliyyə göstəriciləri, risk profili və investisiya obyektinin fəaliyyət göstərdiyi sənaye və coğrafi yurisdiksiya ilə bağlı iqtisadi fərziyyələr daxildir.

Amortizasiya olunmuş dəyərle uçota alınan maliyyə aktivləri və maliyyə öhdəlikləri

Kotirovka olunmayan alətlər, müştərilərə verilmiş kreditlər, müştəri depozitləri, kredit təşkilatlarından alınacaq vəsaitlər, kredit təşkilatlarına ödəniləcək vəsaitlər, eləcə də digər maliyyə aktivləri və öhdəlikləri, maliyyə lizinqləri əsasında öhdəliklərin ədalətli dəyəri oxşar şərtləri, kredit riski və ödəniş tarixinədək qalmış müddəti olan borc alətlərinin cari dərəcələri əsasında gələcək pul vəsaitlərinin hərəkətini diskont etməklə qiymətləndirilir.

"BANK OF BAKU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Dövlət təşkilatlarından alınmış kreditlər

Rəhbərlik Azərbaycan Biznesinin İnkişafı Fondu və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ("ARİKZF") ilə müqavilələrin məzmununu, xüsusilə bu proqram üzrə Bankın dövlət təşkilatları ilə vasitəçi və ya borcalanla əsas tərəf kimi fəaliyyət göstərib-göstərməməsini qiymətləndirmişdir. Bu proqram üzrə verilmiş kreditlərlə bağlı riskləri və imtiyazları qiymətləndirməklə rəhbərlik belə qərara gəlmişdir ki, Bank əsas tərəf kimi fəaliyyət göstərir və bu maliyyə hesabatlarındakı uçot da həmin mühakiməyə əsaslanır.

Bankın dövlət orqanlarının qərarlarına əsasən bu proqram çərçivəsində verdiyi kreditlərə oxşar alətlər bazarda mövcud deyil və mahiyyət etibarilə bənzərsiz olduğuna görə, dövlət icarə proqramının və borcalanlar kateqoriyasının xüsusiyyətlərinə görə bazarda ayrıca bir segment formalaşdırır. Nəticə etibarilə, rəhbərlik bu tip kreditlərin bazar dərəcəsini müqavilə üzrə faiz dərəcəsinə bərabər hesab edir və nominal dəyərlərinə bərabər ədalətli dəyerdə tanıyır.

Eynilə, rəhbərlik Bankın dövlət orqanlarından bu proqramlar çərçivəsində aldığı vəsaitlərlə bağlı, belə vəsaitlər üçün bazar dərəcəsini müqavilə üzrə faiz dərəcəsinə bərabər götürür və onları nominal dəyərlərinə bərabər ədalətli dəyerdə tanıyır.

Maliyyə alətlərinin dəyərləndirilməsi

Bank müəyyən növ maliyyə alətlərinin ədalətli dəyərini hesablamaq üçün müşahidə edilə bilən bazar məlumatına əsaslanmayan məlumatları ehtiva edən qiymətləndirmə texnikalarından istifadə edir.

Alət üzrə fəal bazarda elan edilmiş qiymətlər olduqda, Bank bu qiymətlərdən istifadə edərək həmin alətin ədalətli dəyərini ölçür. Aktiv və ya öhdəlik üzrə davamlı şəkildə qiymət məlumatı əldə etmək üçün əməliyyatlar yetərli tezlik və həcmdə baş verdikdə bazar fəal sayılır.

Fəal bazarda elan edilmiş qiymət olmadıqda Bank müvafiq müşahidə edilə bilən məlumatların maksimal, müşahidə edilə bilinməyən məlumatların isə minimal istifadəsini təmin edən qiymətləndirmə texnikasını tətbiq edir. Seçilmiş qiymətləndirmə texnikası bu şəraitdə bazar iştirakçılarının nəzərə alacağı bütün amilləri özündə ehtiva edir.

Adi şəraitdə, ilkin tanınma zamanı maliyyə alətinin ədalətli dəyərində ən yaxşı sübut əməliyyat qiyməti, yəni ödənilmiş və ya alınmış məbləğin ədalətli dəyəri olur. Bank ilkin tanınma zamanı ədalətli dəyərin əməliyyat qiymətindən fərqləndiyini müəyyən edərsə və ədalətli dəyər nə fəal bazarda oxşar aktiv və ya öhdəlik üçün elan edilmiş qiymətlə sübut olunarsa, nə də müşahidə edilə bilən bazar məlumatını istifadə edən qiymətləndirmə texnikasına əsaslanarsa, maliyyə aləti ilkin tanınma zamanı ədalətli dəyər və əməliyyat qiyməti arasındakı fərqi təxirə salmaq məqsədilə düzəliş edilmiş ədalətli dəyerdə ölçülür. Sonradan, qiymətləndirmənin tam şəkildə müşahidə edilən bilən məlumatla dəstəklənməsindən və ya əməliyyatın yekunlaşdırılmasından gec olmayaraq, həmin fərq alətin istifadə müddəti boyu müvafiq əsasla mənfəət və ya zərərdə tanınır.

(b) Ədalətli dəyər iyerarxiyası

Bank ədalətli dəyərləri ölçərkən ilkin göstəricilərin əhəmiyyətliliyini əks etdirən aşağıdakı ədalətli dəyər iyerarxiyasından istifadə edir:

- **1-ci səviyyə:** Fəal bazarda eyni bir alət üçün rəsmi bazar qiymətləri (nizamlanmış).
- **2-ci səviyyə:** birbaşa (yəni qiymətlər kimi), ya da bilavasitə (yəni qiymətlərdən törəyən) müşahidə oluna bilən, 1-ci Səviyyəyə daxil edilmiş kotirovka olunan qiymətdən başqa digər ilkin göstəricilər. Bu kateqoriyaya aşağıdakı amillərdən istifadə etməklə qiymətləndirilən alətlər daxildir: oxşar alətlər üçün fəal bazarda tətbiq edilən bazar qiymətləri; oxşar alətlər üzrə kifayət qədər fəal hesab olunmayan bazarlarda tətbiq edilən qiymətlər; və ya bütün əhəmiyyətli ilkin göstəricilərin birbaşa, yaxud dolayısı ilə bazar məlumatlarından müşahidə oluna bildiyi digər qiymətləndirmə üsulları.
- **3-cü səviyyə:** ilkin göstəricilər müşahidə oluna bilmir. Bu kateqoriyaya aid edilən alətlərin qiymətləndirmə üsuluna müşahidə edilə bilən məlumata əsaslanmayan ilkin göstəricilər daxildir və müşahidə edilə bilməyən ilkin göstəricilər həmin alətin qiymətləndirilməsində əhəmiyyətli təsirə malikdir. Bu kateqoriyaya oxşar alətlər üçün kotirovka olunan qiymətlər əsasında qiymətləndirilən alətlər daxildir və bu zaman alətlər arasında fərqi əks etdirmək üçün mühüm müşahidə olunmayan tənzimləmələr və ya mülahizələr tələb olunur.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəl ədalətli dəyərində ölçülən maliyyə alətlərinin ədalətli dəyərini hər bir ədalətli dəyər ölçülməsinin təsnifləşdirildiyi ədalətli dəyər iyerarxiyasındakı səviyyə əsasında təhlil edir.

31 dekabr 2025	Aşağıdakılardan istifadə etməklə ədalətli dəyər ölçülməsi				
	Fəal bazarda təyin olunmuş qiymətlər (1-ci Səviyyə)	Müşahidə edilə bilən əhəmiyyətli məlumatlar (2-ci Səviyyə)	Müşahidə edilə bilməyən əhəmiyyətli məlumatlar (3-cü Səviyyə)	Cəmi ədalətli dəyər	Cəmi balans dəyəri
AKTİVLƏR					
Pul vəsaitləri və onların ekvivalentləri	25,624	106,328	-	131,952	131,952
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	-	20,000	24,573	44,573	44,764
İnvestisiya qiymətli kağızları	15,874	42,563	-	58,437	59,373
Müştərilərə verilmiş kreditlər	-	-	890,031	890,031	895,828
Digər maliyyə aktivləri	-	-	14,200	14,200	14,328
ÖHDƏLİKLƏR					
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	-	189,639	-	189,639	144,557
Müştərilərə ödəniləcək vəsaitlər	-	695,511	93,228	788,739	756,221
Buraxılmış borc qiymətli kağızları	-	19,765	-	19,765	19,824
Subordinasiya borcları	-	-	16,762	16,762	16,762
İcarə öhdəlikləri	-	-	6,899	6,899	6,899
Digər maliyyə öhdəlikləri	-	-	10,163	10,163	10,163

31 dekabr 2024	Aşağıdakılardan istifadə etməklə ədalətli dəyər ölçülməsi				
	Fəal bazarda təyin olunmuş qiymətlər (1-ci Səviyyə)	Müşahidə edilə bilən əhəmiyyətli məlumatlar (2-ci Səviyyə)	Müşahidə edilə bilməyən əhəmiyyətli məlumatlar (3-cü Səviyyə)	Cəmi ədalətli dəyər	Cəmi balans dəyəri
AKTİVLƏR					
Pul vəsaitləri və onların ekvivalentləri	21,880	95,392	-	117,272	117,272
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	-	-	20,835	20,835	20,835
İnvestisiya qiymətli kağızları	12,038	26,247	-	38,653	38,264
Müştərilərə verilmiş kreditlər	-	-	745,132	745,132	749,245
Digər maliyyə aktivləri	-	-	17,860	17,860	17,860
ÖHDƏLİKLƏR					
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	-	135,657	-	135,657	135,657
Müştərilərə ödəniləcək vəsaitlər	-	578,497	39,217	617,714	595,659
Subordinasiya borcları	-	-	16,792	16,792	16,792
İcarə öhdəlikləri	-	-	6,117	6,117	6,117
Digər maliyyə öhdəlikləri	-	-	8,644	8,644	8,644

"BANK OF BAKU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

30. KAPİTAL RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ

ARMB Bankın kapitalının normativ tələblərini müəyyən edir və onların yerinə yetirilməsinə nəzarət edir.

Bank kredit təşkilatları üçün nizamnamə ilə müəyyən edilmiş maddələri kapital kimi müəyyən edir. ARMB tərəfindən qoyulmuş mövcud kapital tələblərinə əsasən, banklar kapitalın risk əsasında ölçülmüş aktivlərinə nisbətini (nizamnamə kapitalı nisbəti) müəyyən edilmiş minimal səviyyədən yuxarı saxlamalı və ümumi nizamnamə kapitalının minimal səviyyəsini 50,000 min AZN (31 dekabr 2024-cü il: 50,000 min AZN) səviyyəsində saxlamalıdır. 31 dekabr 2025-ci il tarixinə nizamnamə kapitalı nisbəti 10% (31 dekabr 2024-cü il: 10%) təşkil etmişdir. 31 dekabr 2025-ci il tarixinə nizamnamə 1-ci dərəcəli kapital adekvatlığı nisbəti 5.5% olmuşdur (31 dekabr 2024-cü il: 5%).

Bank 31 dekabr 2025-ci il tarixinə 50,000 min AZN məcmu kapitalı tələbinə (31 dekabr 2024-cü il: 50,000 min AZN məcmu kapitalı tələbinə uyğun olmuşdur) uyğun olmuşdur.

Bank ARMB-yə müəyyən olunmuş formada məcburi əmsallar haqqında məlumat verir. Risklərin idarə olunması departamenti gündəlik kapitalın adekvatlıq əmsallarına uyğunluğuna nəzarət edir.

Əgər kapitalın adekvatlığı əmsallarının göstəriciləri ARMB və Bankın daxili siyasətinin müəyyən etdiyi hədlərə yaxınlaşarsa, məlumat Müşahidə Şurasına çatdırılır.

31 dekabr 2025-ci il tarixinə Bank məcmu kapitalın adekvatlığı əmsalı üzrə minimal tələblərə cavab vermişdir (31 dekabr 2024-cü il: minimal məcmu kapital adekvatlığı əmsalına uyğun olmuşdur).

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə ARMB tərəfindən qoyulmuş tələblərə əsaslanan ümumi kapital adekvatlığı əmsalının hesablanması aşağıdakı kimidir:

	31 dekabr 2025 (audit olunmamış)	31 dekabr 2024 (audit olunmamış)
1-ci dərəcəli kapital		
Nizamnamə kapitalı	52,870	52,870
Bölüşdürülməmiş mənfəət	80,626	66,694
Cəmi 1-ci dərəcəli kapital	133,496	119,564
1-ci dərəcəli kapital üzrə çıxılmalar	2,664	2,086
1-ci dərəcəli kapital, çıxılmalarından sonra	130,832	117,478
2-ci dərəcəli kapital (1-ci dərəcəli kapitaldan çox olmamaqla)	38,519	35,693
Cəmi kapital	169,351	153,171
Cəmi kapital üzrə çıxılmalar	2,038	2,068
Cəmi kapital, çıxılmalarından sonra	167,313	151,103
Cəmi risk üzrə ölçülmüş aktivlər	1,239,517	1,033,356
1-ci dərəcəli kapitalın adekvatlığı əmsalı	10.55%	11.37%
Cəmi kapitalın adekvatlığı əmsalı	13.50%	14.62%

Ümumi normativ kapitalın MHBS kapitalı ilə uyğunlaşdırılması

Aşağıdakı audit olunmamış əlavə məlumat, 31 dekabr 2025-ci və 2024-cü il tarixlərində başa çatmış illər üçün Bankın maliyyə hesabatlarından istifadəçilərə əlavə məlumat vermək məqsədi daşıyır və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq tələb olunmur.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

	31 dekabr 2025 (audit olunmamış)	31 dekabr 2024 (audit olunmamış)
Cəmi normativ kapital ilə MHBS kapitalının üzleşdirilməsi:	167,313	151,103
- bölüşdürülməmiş mənfəət		
- cari il üzrə mənfəət	47,846	61,778
Cəmi normativ kapital ilə MHBS kapitalının üzleşdirilməsi:	(920)	1,174
- borc maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası	(7,529)	(2,463)
- xalis faiz gəlirləri	1,569	5,325
- digər gəlirlər	619	145
- xalis haqq və komissiya gəlirləri	7,166	(8,683)
- məzənnə fərqləri üzrə xalis gəlirlər	45	843
- xarici məzənnə törəmə alətləri üzrə xalis tanınmış zərər	(351)	(1,189)
- mənfəət vergisi xərci	106	907
- işçi heyəti ilə bağlı xərclər	(1,686)	2,917
- inzibati xərclər	(859)	3,372
- çıxılmalar üzrə yaranmış fərqlər	4,702	4,154
- kapital investisiyası	2,038	2,068
- qeyri-maddi aktivlər	2,664	2,086
- ümumi ehtiyatlar	(6,433)	(23,271)
- digər kapital	(3,345)	(3,345)
- elan edilmiş dividend	(12,000)	(10,526)
- yenidən qiymətləndirmə ehtiyatı	11,426	11,701
Cəmi MHBS kapitalı	208,589	192,768

Yuxarıdakı cədvəl 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə Bankın MHBS əsasında hazırlanmış maliyyə hesabatlarında təqdim edilmiş xalis aktivlərin tərkibindəki fərqlərin icmalını və ARMB-nin qaydaları və normativ aktlarına əsasən müəyyən edilmiş ümumi normativ kapitalı əks etdirir.

31. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ, KORPORATİV İDARƏÇİLİK VƏ DAXİLİ NƏZARƏT

Risqlərin idarə edilməsi bank işinin əsasını təşkil edir və Bank əməliyyatlarının əsas elementidir. Bankın üzleşdiyi əsas risklər bazar riski, kredit riski və likvidlik riski ilə bağlıdır.

Korporativ idarəçilik sistemi

Bank Azərbaycan Respublikasının qanunları əsasında açıq səhmdar cəmiyyəti kimi təsis olunmuşdur. Bankın ali idarəedici orqanı illik və ya fəvqəladə iclasları çağırılan Səhmdarların Ümumi Yığıncağıdır. Səhmdarların Ümumi Yığıncağı Bankın əməliyyatları barədə strateji qərarlar verir.

Səhmdarların Ümumi Yığıncağı Müşahidə Şurasını seçir. Müşahidə Şurası Bankın əməliyyatlarına ümumi istiqamət vermək üzrə səlahiyyətlərə malikdir.

Azərbaycan qanunvericiliyi və Bankın nizamnaməsi müstəsna olaraq, Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası tərəfindən təsdiq olunan qərarlar siyahısını müəyyən edir.

31 dekabr 2025-ci il tarixinə Müşahidə Şurasına aşağıdakı şəxslər daxil olmuşdur:

- Elçin İsayev - Müşahidə Şurasının sədri;
- Yunus Filiz Emre – Müşahidə Şurasının üzvü;
- İlqar Əliyev - Müşahidə Şurasının üzvü;
- Famil Kərimov- Müşahidə Şurasının üzvü;
- Arda Eromi - Müşahidə Şurasının üzvü;
- Rasim Quliyev – Müşahidə Şurasının üzvü;
- Elkin Abdul Nurməmmədov – Müşahidə Şurasının müstəqil üzvü;
- Mayis Əliyev - Müşahidə Şurasının müstəqil üzvü;
- Səxavət Cabbarov - Müşahidə Şurasının müstəqil üzvü.

Daxili nəzarət siyasəti və prosedurları

Müşahidə Şurası və İdarə Heyəti Bankda əməliyyatların həcminə və xarakterinə uyğun olan daxili nəzarət sistemlərinin işlənilib hazırlanması, icrası və saxlanması görə məsuliyyət daşıyır.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Daxili nəzarət sistemlərinin məqsədi aşağıdakıları təmin etməkdir:

- Risklərin düzgün və hərtərəfli qiymətləndirilməsi və idarə olunması;
- Düzgün biznes, mühasibatlıq və maliyyə hesabatı funksiyaları, o cümlədən əməliyyatların düzgün təsdiqi, emalı və qeydə alınması;
- Mühasibatlıq qeydlərinin, rəhbərlik məlumatının, normativ hesabatların tamlığı, dəqiqliyi və vaxtında hazırlanması;
- IT sistemlərinin etibarlılığı, məlumatlar və sistemlərin bütövlüyü və mühafizəsi;
- Saxtakar və ya qeyri-qanuni hərəkətlərin, o cümlədən aktivlərin mənimsənilməsinin aradan qaldırılması;
- Qanun və qaydaların tələblərinə uyğunluq.

Rəhbərlik risklərin aşkarlanması və qiymətləndirilməsi, nəzarət sistemlərinin yaradılması və onların səmərəliliyinin yoxlanılmasına görə məsuliyyət daşıyır. Rəhbərlik Bankın daxili nəzarət sistemlərinin səmərəliliyinə nəzarət edir və mütəmadi olaraq əlavə nəzarət sistemləri tətbiq edir, yaxud zəruri hesab olunduqda, mövcud nəzarət sistemlərinə düzəlişlər edir.

Bank, səmərəli əməliyyatları və müvafiq hüquqi və normativ tələblərlə uyğunluğu, o cümlədən aşağıdakıları təmin etmək məqsədilə standartlar, siyasətlər və prosedurlar sistemi işləyib hazırlanmışdır:

- Vəzifələrin düzgün bölünməsi, o cümlədən əməliyyatların müstəqil təsdiqi tələbləri;
- Əməliyyatların qeydə alınması, üzvləşdirilməsi və onlara nəzarət tələbləri;
- Normativ və digər hüquqi tələblərə uyğunluq;
- Nəzarət sistemləri və prosedurların sənədləşdirilməsi;
- Qarşıya çıxan əməliyyat risklərinin mütəmadi qiymətləndirilməsi, müəyyən edilmiş riskləri aradan qaldırmaq üçün nəzarət sistemləri və prosedurlarının adekvatlıq tələbləri;
- Əməliyyat zərərləri üzrə hesabat tələbləri və təklif olunan bərpa planı;
- Şərtlilik planlarının işlənilib hazırlanması;
- Təlim və peşəkar inkişaf;
- Etika və biznes standartları; və
- Risklərin azaldılması, o cümlədən səmərəli olduqda, sığorta.

Ölçüsü və mürekkəbliyindən asılı olaraq, əməliyyatların təsdiqi üçün tələblər iyerarxiyası vardır. Əməliyyatların çoxu avtomatikdir və Bank avtomatlaşdırılmış nəzarət sistemindən istifadə edir.

Daxili audit xidmətinin əsas funksiyalarına aşağıdakılar daxildir:

- bütövlükdə daxili nəzarət sisteminin auditı və səmərəliliyinin qiymətləndirilməsi, əsas rəhbərlik strukturlarının qərarlarının icrası;
- Bank risklərinin və kredit təşkilatında daxili sənədlərlə tənzimlənən risklərin idarə edilməsi prosedurlarının qiymətləndirilmə metodologiyasının səmərəliliyinin auditı (bank əməliyyatları və tranzaksiyaları və bank risklərinin idarə olunması üçün metodlar, proqramlar, qaydalar və prosedurlar);
- avtomatlaşdırılmış informasiya sistemləri üzərində daxili nəzarət sisteminin etibarlılığının auditı;
- Mühasibatlıq və hesabat funksiyasının ədalətliyi, tamlığı və vaxtında icrasının, maliyyə məlumatının toplanması və təqdim olunmasının etibarlılığının (o cümlədən, etibarlılığı, tamlığı və obyektivliyi) auditı və sınaqdan keçirilməsi;
- Kredit təşkilatının əmlakının təhlükəsiz saxlanması tətbiq oluna bilən üsulların auditı;
- İqtisadi əsaslılığın, əməliyyatların və digər sövdələşmələrin səmərəliliyinin qiymətləndirilməsi;
- Daxili nəzarət prosesləri və prosedurlarının auditı;
- Daxili nəzarət xidməti və risklərin idarə olunması xidmətinin auditı.

Bankın standartlarına uyğunluq Daxili audit tərəfindən həyata keçirilən mütəmadi yoxlamalar proqramı ilə dəstəklənir. Daxili audit funksiyası rəhbərlikdən ayrılır və birbaşa Audit komitəsinə və Müşahidə Şurasına hesabat verir. Daxili audit yoxlamalarının nəticələri müvafiq biznes prosesi menecerləri ilə müzakirə olunur, yekunlar isə Audit komitəsinə və Müşahidə Şurasına və Bankın yuxarı səviyyəli rəhbərliyinə təqdim olunur.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Bankın daxili nəzarət sistemi aşağıdakı şəxslərdən ibarətdir:

- Müşahidə Şurası və onun komitələri;
- İdarə Heyətinin Sədri və İdarə Heyəti;
- Baş mühasib;
- Risklərin idarə edilməsi funksiyası;
- Təhlükəsizlik funksiyası, o cümlədən IT təhlükəsizlik.
- İnsan resursları funksiyası;
- Daxili audit xidməti;
- Müəyyən edilmiş standartlar, siyasətlər və prosedurlara uyğunluq üzrə məsul olan digər əməkdaşlar, bölmə və funksiyalar, o cümlədən:
 - Filialların və biznes bölmələrinin rəhbərləri;
 - Biznes proseslərinin menecerləri;
 - Çirkli pulların yuyulmasına qarşı tələblərə uyğunluq üzrə məsul bölmə;
 - Hüquqşünas – hüquqi və normativ tələblərə uyğunluq üzrə məsul olan əməkdaş;
 - Nəzarət öhdəliklərinə malik digər əməkdaşlar.

Rəhbərlik hesab edir ki, Bank risklərin idarə edilməsi və daxili nəzarət sistemləri, o cümlədən daxili audit funksiyası ilə bağlı ARMB-nin tələblərinə uyğundur və risklərin idarə edilməsi və daxili nəzarət sistemləri əməliyyatlarının həcmi, xarakteri və mürəkkəbliyinə müvafiqdir.

Risklərin idarə edilməsi siyasəti və prosedurları

Risklərin idarə edilməsi siyasətləri Bankın qarşılaşdığı riskləri müəyyənləşdirmək, təhlil və idarə etmək, müvafiq risk məhdudiyyətləri və nəzarətini təşkil etmək, davamlı olaraq riskin səviyyəsinə nəzarət etmək və məhdudiyyətlərə əməl etmək məqsədi daşıyır. Risklərin idarə edilməsi siyasətləri və prosedurları bazar şərtlərində, təklif edilən məhsul və xidmətlərdə, inkişaf etməkdə olan ən yaxşı təcrübədə baş verən dəyişiklikləri əks etdirmək üçün mütəmadi olaraq nəzərdən keçirilir.

Müşahidə Şurası risklərin idarə edilməsi çərçivəsində nəzarətə, əsas risklərin idarə edilməsinə nəzarətə, risklərin idarə edilməsi siyasətlərinə, o cümlədən, böyük xərclərin əhəmiyyətli dərəcədə təsdiqinə görə məsuliyyət daşıyır.

İdarə Heyəti risklərin azaldılması üzrə tədbirlərin monitorinqi və həyata keçirilməsinə, Bankın yaradılmış risk parametrləri daxilində əməliyyatların keçirilməsində əminliyin təmin edilməsinə görə məsuliyyət daşıyır.

Risklərin idarə olunması departamentinin sədri, bütövlükdə risklərin idarə edilməsi və funksiyalara əməl olunması, maliyyə və qeyri-maliyyə risklərinin müəyyənləşdirilməsi, ölçülməsi, idarə edilməsi və hesabatın verilməsi üçün ümumi prinsip və metodların həyata keçirilməsinə görə məsuliyyət daşıyır. O, birbaşa İdarə Heyətinin məsul üzvünə hesabat verir.

Həm portfel, həm əməliyyat səviyyəsindəki kredit, bazar və likvidlik risklərinin idarə edilməsi və nəzarəti Kredit Komitələri və Aktivlərin və Öhdəliklərin İdarə Olunması Komitəsi (AÖİK) vasitəsilə təmin olunur. Qərarların qəbul edilməsi prosesinin səmərəliliyini və operativliyini təmin etmək məqsədi ilə Bank riskin növü və həcmindən asılı olaraq bir sıra kredit komitələri təşkil etmişdir.

Həm xarici, həm daxili risk amilləri təşkilatın bütün səviyyələrində və sahələrində müəyyən edilib idarə olunur və tənzimlənir. Risk amillərinin tam spektrinin və cari risklərin tənzimlənməsi prosedurlarının təminat səviyyəsinin müəyyən edilməsinə xüsusi diqqət yetirilir. Kredit və bazar risklərinin standart təhlili ilə yanaşı, Risklərin idarə olunması departamenti əməliyyat şöbələri ilə dövrü görüşləri keçirməklə və onların ixtisas sahələri üzrə ekspert rəylərini əldə etməklə maliyyə və qeyri-maliyyə risklərinin monitorinqini aparır.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Bazar riski

Bazar riski maliyyə alətinin ədalətli dəyərinin və ya gələcək pul vəsaitlərinin hərəkətlərinin bazar qiymətlərində baş verən dəyişikliklər səbəbindən tərəddüd edəcəyi riskidir. Bazar riski valyuta riskindən, faiz dərəcəsi riskindən və sair qiymət risklərindən ibarətdir. Bazar riski ümumi və spesifik bazar hərəkətlərinə və bazar qiymətlərinin və xarici valyuta məzənnələrinin dəyişkənlik səviyyəsindəki dəyişikliklərə məruz qalan faiz dərəcəsi və kapital maliyyə alətlərindəki açıq mövqelərdən yaranır.

Bazar risklərinin idarə edilməsi müəyyən parametrlər çərçivəsində bazar risklərinin idarə edilməsi və tənzimlənməsi və eyni zamanda, gəlirliliyin risklərə nisbətinin optimallaşdırılması məqsədinə xidmət edir.

Bazar riskləri üzrə ümumi səlahiyyət İdarə Heyətinin Sədrinin sədrlik etdiyi AÖİK-ya aiddir. Bazar riski üzrə limitlər AÖİK tərəfindən Risklərin idarə olunması departamentinin tövsiyələrinə əsasən təsdiq olunur.

Bank bazar riskini maliyyə alətləri ilə, faiz dərəcələrinin ödəniş müddətləri ilə, valyuta mövqeləri ilə və itkilər üzrə limitlərlə münasibətdə açıq mövqe limitlərini təyin etməklə tənzimləyir. Qeyd edilən göstəricilərin mütəmadi monitorinqinin aparılması, nəzərdən keçirilərək təsdiq edilməsi Müşahidə Şurası tərəfindən yerinə yetirilir.

Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski maliyyə alətinin ədalətli dəyərində və ya gələcək pul vəsaitlərinin hərəkətinə bazar faiz dərəcələrində dəyişikliklər nəticəsində dəyişəcəyi riskidir. Bank, bazar faiz dərəcələrinin üstünlük təşkil edən səviyyələrindəki dəyişikliklərin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin axınına təsirinə məruz qalır. Faiz marjaları bu cür dəyişikliklər nəticəsində yüksələ bilər, lakin eyni zamanda bu, gözlənilməyən dəyişikliklər baş verdikdə azala yaxud itkilərə gətirib çıxara bilər.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Faiz dərəcələri arasında fərqi təhlili

Faiz dərəcəsi riski əsasən faiz dərəcələri arasında fərqlərə nəzarət etməklə tənzimlənir. Aşağıdakı cədvəldə əsas maliyyə alətləri üzrə faiz dərəcələri arasında fərqlər təqdim olunur:

31 dekabr 2025	1 ayadək	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən artıq	Faizsiz	Cəmi
MALİYYƏ AKTİVLƏRİ							
Pul vəsaitləri və onların ekvivalentləri	36,968	13,648	-	-	-	81,336	131,952
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	68	20,463	2,052	22,181	-	-	44,764
Müştərilərə verilmiş kreditlər	35,964	69,076	276,376	464,071	50,341	-	895,828
İnvestisiya qiymətli kağızları	4,730	25,407	9,632	17,574	1,692	338	59,373
Digər maliyyə aktivləri	963	-	-	-	-	13,365	14,328
Cəmi maliyyə aktivləri	78,693	128,594	288,060	503,826	52,033	95,039	1,146,245
MALİYYƏ ÖHDƏLİKLƏRİ							
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	7,577	28,793	38,049	12,410	57,728	-	144,557
Müştərilərə ödəniləcək vəsaitlər	43,865	63,377	341,433	178,613	-	128,933	756,221
Buraxılmış borc qiymətli kağızları	-	-	-	19,824	-	-	19,824
Subordinasiya borcları	16,762	-	-	-	-	-	16,762
İcarə öhdəlikləri	171	342	1,842	4,544	-	-	6,899
Digər maliyyə öhdəlikləri	-	-	-	-	-	10,063	10,163
Cəmi maliyyə öhdəlikləri və təəhhüdlər	68,375	92,512	381,324	215,391	57,728	139,096	954,426
Faiz boşluğu	10,318	36,082	(93,264)	288,435	(5,695)	(44,057)	191,819
Məcmu faiz boşluğu	10,318	46,400	(46,864)	241,571	235,876	191,819	

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2024	1 ayadək	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən artıq	Faizsiz	Cəmi
MALİYYƏ AKTİVLƏRİ							
Pul vəsaitləri və onların ekvivalentləri	53,796	-	-	-	-	63,476	117,272
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	177	-	401	20,257	-	-	20,835
İnvestisiya qiymətli kağızları	2,465	5,765	9,529	18,409	1,728	368	38,264
Müştərilərə verilmiş kreditlər	28,135	45,359	167,969	443,749	64,033	-	749,245
Digər maliyyə aktivləri	-	-	-	-	-	17,860	17,860
Cəmi maliyyə aktivləri	84,573	51,124	177,899	482,415	65,761	81,704	943,476
MALİYYƏ ÖHDƏLİKLƏRİ							
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	40,197	21,933	21,513	15,665	36,349	-	135,657
Müştərilərə ödəniləcək vəsaitlər	40,992	40,923	207,604	210,744	-	95,396	595,659
Subordinasiya borcları	37	-	-	16,725	-	-	16,762
İcarə öhdəlikləri	242	439	1,562	3,874	-	-	6,117
Digər maliyyə öhdəlikləri	-	-	-	-	-	8,644	8,644
Cəmi maliyyə öhdəlikləri və təəhhüdlər	81,468	63,295	230,679	247,008	36,349	104,040	762,839
Faiz boşluğu	3,105	(12,171)	(52,780)	235,407	29,412	(22,335)	180,638
Məcmu faiz boşluğu	3,105	(9,066)	(61,846)	173,561	202,973	180,638	

Faiz dərəcəsi fərqləri əsasən eyni və ya daha aşağı faiz dərəcəsində olan öhdəliklərlə eyni ödəniş müddəti qrupunda olan faiz yaradan öhdəlikləri maliyyələşdirməklə idarə edilir .

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Orta effektiv faiz dərəcələri

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il və 2024-cü il tarixlərinə faiz gəliri yaradan aktivlər və öhdəliklər üzrə orta effektiv faiz dərəcələri təqdim olunur. Bu faiz dərəcələri gəlirlilik səviyyələrinin həmin aktivlərin və öhdəliklərin ödəniş müddətinə uyğunlaşdırılmasıdır.

	31 dekabr 2025			31 dekabr 2024		
	Orta effektiv faiz dərəcəsi, %			Orta effektiv faiz dərəcəsi, %		
	AZN	USD	EUR	AZN	USD	EUR
Faiz yaradan aktivlər						
Pul vəsaitləri və onların ekvivalentləri	6.54%	0.30%	-	6.50%	0.04%	0.02%
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	9.21%	-	-	16.87%	-	-
İnvestisiya qiymətli kağızları	4.43%	2.37%	-	4.09%	4.17%	-
Müştərilərə verilmiş kreditlər	18.83%	8.11%	-	17.93%	4.46%	-
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	6.11%	-	-	7.02%	-	-
Müştərilərə ödəniləcək vəsaitlər	11.35%	2.65%	1.32%	10.80%	2.51%	1.27%
Buraxılmış borc qiymətli kağızları	13.00%	-	-	-	-	-
Subordinasiya borcları	-	4.50%	-	-	4.50%	-
İcarə öhdəlikləri	8.85%	-	-	8.07%	-	-

Faiz dərəcəsi həssaslığının təhlili

Faiz dərəcələri dəyişməsi təhlilinə əsaslanan faiz riskinin idarə edilməsi maliyyə aktivlərinin və öhdəliklərinin həssaslığının monitorinqi ilə həyata keçirilir. Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il və 2024-cü il tarixlərinə mövcud olan faiz gəliri yaradan aktivlərin və öhdəliklərin bütün gəlirlilik səviyyələrində və mövqelərində 100 baza nöqtəsi (bn) həcmində paralel azalma və ya artıma əsasən sadələşdirilmiş ssenariyə əsaslanan mənfəətin və ya zərərin və kapitalın (vergilər çıxılmaqla) faiz dərəcələrində dəyişikliklərə (qiymətlərin dəyişməsi riski) həssaslığının təhlili təqdim olunur:

	31 dekabr 2025	31 dekabr 2024
100 bp paralel azalma	1,535	1,445
100 bp paralel artım	(1,535)	(1,445)

Valyuta riski

Bankın bir neçə xarici valyutada ifadə edilmiş aktivləri və öhdəlikləri vardır.

Valyuta riski maliyyə alətinin ədalətli dəyərinin və ya gələcək pul vəsaitlərinin hərəkətinin xarici valyutaların məzənnələrindəki dəyişikliklər nəticəsində tərəddüd etməsi riskidir. Baxmayaraq ki, Bank öz valyuta riskinin hedcləşdirməsi tədbirlərini görür, MHBS-yə əsasən belə tədbirlər hedcinq əməliyyatları kimi qəbul edilmir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə maliyyə aktivlərinin və öhdəliklərinin xarici valyuta risklərinin strukturu təqdim olunur:

	AZN	USD	EUR	Digər	Cəmi
Pul vəsaitləri və onların ekvivalentləri	103,805	22,688	4,637	822	131,952
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	44,764	-	-	-	44,764
İnvestisiya qiymətli kağızları	36,821	20,554	1,998	-	59,373
Müştərilərə verilmiş kreditlər	895,584	243	1	-	895,828
Digər maliyyə aktivləri	11,520	2,237	563	8	14,328
Cəmi maliyyə aktivləri	1,092,494	45,722	7,199	830	1,146,245
Svop müqavilələri	-	25,500	-	-	25,500
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	144,557	-	-	-	144,557
Müştərilərə ödəniləcək vəsaitlər	711,048	42,805	2,368	-	756,221
Buraxılmış borc qiymətli kağızları	19,824	-	-	-	19,824
Subordinasiya borcları	-	16,762	-	-	16,762
İcarə öhdəlikləri	6,899	-	-	-	6,899
Digər maliyyə öhdəlikləri	9,930	72	161	-	10,163
Cəmi maliyyə öhdəlikləri	892,258	59,639	2,529	-	954,426
Svop müqavilələri	26,223	-	-	-	26,223
AÇIQ MÖVQE	174,013	11,583	4,670	830	191,096

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə maliyyə aktivlərinin və öhdəliklərinin xarici valyuta risklərinin strukturu təqdim olunur:

	AZN	USD	EUR	Digər	Cəmi
Pul vəsaitləri və onların ekvivalentləri	82,281	29,473	4,885	633	117,272
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	20,835	-	-	-	20,835
İnvestisiya qiymətli kağızları	24,502	13,762	-	-	38,264
Müştərilərə verilmiş kreditlər	746,539	2,706	-	-	749,245
Digər maliyyə aktivləri	14,661	2,016	1,183	-	17,860
Cəmi maliyyə aktivləri	888,818	47,957	6,068	633	943,476
Svop müqavilələri	-	28,900	-	-	28,900
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	135,361	296	-	-	135,657
Müştərilərə ödəniləcək vəsaitlər	529,680	60,195	5,177	607	595,659
Subordinasiya borcları	-	16,762	-	-	16,762
İcarə öhdəlikləri	6,117	-	-	-	6,117
Digər maliyyə öhdəlikləri	8,418	118	108	-	8,644
Cəmi maliyyə öhdəlikləri	679,576	77,371	5,285	607	762,839
Svop müqavilələri	29,719	-	-	-	29,719
AÇIQ MÖVQE	179,523	(514)	783	26	179,818

Bank normativ məbləğlərə əsasən valyuta mövqeyi və uyğunluq məqsədilə hesabatlara nəzarət edir.

"BANK OF BAKU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Azərbaycan manatının qeyd edilən valyutalara qarşı 31 dekabr 2025-ci il və 2024-cü il tarixlərinə zəifləməsi nəticəsində kapital və mənfəət və ya zərər aşağıda göstərilən məbləğlər qədər arta (azala) bilər. Təhlil vergilər çıxılmaqla təqdim olunur və Bank hesabat dövrünün sonunda mümkün olduqlarını ehtimal etdiyi xarici valyuta məzənnələrinin dəyişikliklərinə əsaslanır. Təhlildə bütün digər parametrlərin, xüsusilə də, faiz dərəcələrinin, sabit qalması fərz olunur.

	31 dekabr 2025	31 dekabr 2024
ABŞ dollarının AZN-ə nisbətə 20% möhkəmlənməsi	1,853	(82)
Avronun AZN-ə nisbətə 20% möhkəmlənməsi	747	125

Azərbaycan manatının qeyd edilən valyutalara qarşı 31 dekabr 2025-ci il və 2024-cü il tarixlərinə möhkəmlənməsi, bütün digər parametrlərin sabit qalması şərti ilə, həmin maddələrə eyni həcmdə, lakin əks istiqamətdə təsir edəcəkdir.

Kredit riski

Kredit riski müştəri və ya maliyyə aləti üzrə tərəf müqabilə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Bankın maliyyə zərərinə uğrayacağı riskdir. Bankın kredit risklərinin tənzimlənməsi üçün siyasət və prosedurları vardır (həm uçota alınmış maliyyə aktivləri, həm də uçota alınmamış müqavilə öhdəlikləri üçün), buraya o cümlədən, portfel cəmləşmələrinin məhdudlaşdırılması üzrə qaydalar və kredit riskinə fəal surətdə nəzarət edən Kredit komitəsinin yaradılması barədə qaydalar daxildir. Kredit siyasəti Müşahidə Şurası tərəfindən nəzərdən keçirilir və təsdiqlənir. Kredit siyasəti aşağıdakıları müəyyən edir:

- kredit ərizələrinin baxılması və təsdiqlənməsi prosedurları;
- borcalanların (korporativ və fərdi) kredit qabiliyyətinin qiymətləndirilməsi metodikası;
- tərəf müqabilələrinin, emitentlərin və sığorta şirkətlərinin kredit qabiliyyətinin
- qiymətləndirilməsi metodikası;
- girovun qiymətləndirilməsi metodikası;
- kreditlərin sənədləşməsinə (rəsmiləşdirilməsinə) dair tələblər;
- kreditlərin və digər kredit risklərinin mütəmadi monitorinqi üzrə prosedurlar.

Korporativ kredit ərizələri müvafiq müştəri rəhbərliyi tərəfindən yazılır və sonra korporativ kredit portfeli üzrə məsuliyyət daşıyan Kredit departamentinə ötürülür. Hesabatların təhlili müştərinin biznes və maliyyə fəaliyyətini nəzərə alan strukturlaşmış təhlilə əsaslanır. Kredit müqaviləsi və hesabat müstəqil olaraq Risklərin idarə olunması departamenti tərəfindən baxılır və kredit siyasətinin tələblərinə uyğun olması təsdiqi üzrə ikinci rəy verilir. Kredit komitəsi, Kredit departamenti və Risklərin idarə olunması departamenti tərəfindən təqdim edilmiş kredit ərizələrinə baxır. Fərdi əməliyyatlar, gözlənilən Kredit komitəsinin yekun təsdiqindən və xüsusi risklərdən asılı olaraq Kredit nəzarəti şöbəsi, həmçinin Hüquq, Mühəsibatlıq və Vergi departamentləri tərəfindən də nəzərdən keçirilir. Bank davamlı olaraq fərdi kredit risklərinin fəaliyyətinə nəzarət edir və müntəzəm olaraq müştərilərin ödəmə qabiliyyətini yenidən müəyyənləşdirir. Yenidən baxış borcalan tərəfindən təqdim edilmiş və ya Bank tərəfindən əldə edilmiş müştərinin ən son maliyyə hesabatlarına və digər məlumatlara əsaslanır. Pərakəndə kredit müraciətləri Risklərin idarə olunması departamenti ilə birgə hazırlanmış skoring modelləri və ərizə məlumatlarının təsdiqi prosedurlarından istifadə etməklə Satış departamenti tərəfindən nəzərdən keçirilir.

Fiziki şəxs olan müştəri təhlilindən başqa kredit portfeli kredit konsentrasiyası və bazar riskləri ilə bağlı olaraq Risklərin idarə olunması departamenti tərəfindən qiymətləndirilir.

Kredit riskinin maksimal dərəcəsi, bir qayda olaraq, maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin qalıq dəyərində və uçota alınmamış müqavilə öhdəliklərinin məbləğlərində əks olunur. Potensial kredit riskinin azaldılması məqsədi ilə aktivlərin və öhdəliklərin mümkün qarşılıqlı əvəzləşdirilməsi effekti əhəmiyyətli xarakter daşıyır.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilməyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə hesabat tarixinə maliyyə aktivlərinin riskə məruz qalan maksimal məbləği öz əksini tapmışdır:

	31 dekabr 2025	31 dekabr 2024
Pul vəsaitləri və onların ekvivalentləri (nağd pul vəsaitləri çıxılmaqla)	106,328	95,392
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	44,764	20,835
İnvestisiya qiymətli kağızları	59,035	37,896
Müştərilərə verilmiş kreditlər	895,828	749,245
Digər maliyyə aktivləri	14,328	17,860
İstifadə edilməmiş kredit xətləri	134,406	135,000
Təminatlar	1,100	2,526
Riskə məruz qalan cəmi maksimal məbləğ	1,255,789	1,058,754

Kredit riski – EOKZ-dən qaynaqlanan məbləğlər

Dəyərsizləşmənin hesablanması istifadə olunan məlumatlar, ehtimallar və üsullar

Kredit riskində əhəmiyyətli artım

İlkin tanınmadan sonra maliyyə aləti üzrə defolt riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığını müəyyən edərkən Bank əlavə xərc və ya səy tələb etməyən məqbul və yardımçı məlumatı nəzərdən keçirir. Bura həm kəmiyyət, həm də keyfiyyət baxımından, Bankın keçmiş təcrübəsi, kredit qiymətləndirməsinə əsaslanan təhlil və proqnoz məlumatları daxildir.

Qiymətləndirmənin məqsədi aşağıdakıları müqayisə etməklə kredit riskində əhəmiyyətli artımın baş verib-vermədiyini müəyyən etməkdir:

- hesabat tarixində qalan dövr üçün defolt ehtimalı (PD); və
- kredit riskinə məruz qalmanın ilkin tanınması zamanı müəyyən edilmiş və hazırkı vaxt üçün hesablanmış qalan daimi PD (vaxtından əvvəl ödəniş gözləntilərinə müvafiq dəyişikliklərə uyğunlaşdırılmış).

Bank kredit riskində əhəmiyyətli artımın olub-olmadığını müəyyən etmək üçün üç meyardan istifadə edir:

- defolt ehtimalının (PD) hərəkətinə əsaslanan kəmiyyət testi;
- keyfiyyət göstəriciləri; və
- ödəniş tarixindən sonra 2-10 gün gecikmənin tətbiq edildiyi maliyyə təşkilatları və qiymətli kağız emitentləri istisna olmaqla ödəniş müddətindən sonra 30 gün gecikmə.

DE-nin müddət strukturunun yaradılması

Bank kredit riski haqqında ödəniş və defolt məlumatını xidmət və borcalan növünə əsasən toplayır. Bəzi portfəllərdə kredit bürosundan satın alınmış məlumat da istifadə edilir.

Bank toplanılan məlumatı təhlil etmək üçün statistik modellərdən istifadə edir və kredit riskinə məruz qalmanın qalan dövr üçün defolt ehtimalını və zamanla bunların necə dəyişəcəyinin gözləndiyini hesablayır.

Kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığının müəyyən edilməsi

Hesabat tarixində qiymətləndirilərkən maliyyə alətinin kredit riski ilkin tanınma zamanı gözlənilən kredit riski ilə müqayisədə əhəmiyyətli dərəcədə artdıqda, maliyyə aləti 1-ci mərhələdən 2-ci mərhələyə köçürülür. Kredit riskində əhəmiyyətli artımın olması hər rüb təhlil edilir (ehtiyatın hesablandığı tarixdə) və təhlil zamanı aşağıdakı meyarlar nəzərə alınır:

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Keyfiyyət

- maliyyə təşkilatları və qiymətli kağız emitentləri ilə əməliyyatlar istisna olmaqla, bütün seqmentlərdə vaxtı 31-90 gün keçmiş borc öhdəliklərinin olması faktı;
- maliyyə təşkilatları və qiymətli kağız emitentləri ilə əməliyyatlar üçün vaxtı 1-7 gün keçmiş borc öhdəliklərinin olması faktı;
- ana şirkət və ya digər əlaqəli müəssisənin maliyyə dəstəyinin azalması;
- Bankın borcalana verilmiş məhsullar haqqında etibarlı şəkildə təsdiq olunmuş mənfi məlumatlar alması.

Kəmiyyət meyarları yalnız xarici reytinglər olduğu təqdirdə tətbiq olunur:

- Cədvəl 1-də verilmiş meyarlara əsasən tanınma tarixindəki xarici reytinglə müqayisədə hesabat tarixindəki xarici reytingdə nisbi dəyişiklik.

Xarici reytingdə nisbi dəyişikliklərin əhəmiyyətliliyinin hesablanması və müəyyən edilməsi meyarları

Korporativ borcalanlar, maliyyə təşkilatları və qiymətli kağız emitentləri üçün xarici reyting “Moody’s”, “Fitch”, “S&P” beynəlxalq reyting agentliklərinin qiymətləndirilməsi əsasında müəyyən edilir.

Xarici reytingdə nisbi dəyişiklik tərəf müqabilinin əməliyyat tarixindəki reytingi ilə müqayisədə hesabat tarixindəki xarici reytinginin azaldığı reyting kateqoriyalarının sayı ilə müəyyən edilir. Xarici reytingdə dəyişikliklərin əhəmiyyətli meyarları Cədvəl 1-də təqdim olunmuşdur.

Kredit riski aşağı olan alətlərdə standart sadələşdirməyi və hesabat tarixində maliyyə alətinin kredit riskinin aşağı olduğu müəyyən edilərsə, ilkin tanınmadan sonra kredit riskinin əhəmiyyətli dərəcədə artmadığını ehtimal etməyi nəzərdə tutur. Maliyyə alətinin kredit riskinin aşağı olub-olmadığını müəyyən etmək üçün Bank xarici kredit riski reytinglərindən istifadə edə bilər.

Cədvəl 1: İlkin tanınma zamanı xarici reyting qiymətindən asılı olaraq kredit riskində əhəmiyyətli artımın müəyyən edilməsi üçün meyarlar.

İlkin tanınmada kontragentlərin reytingi				Təyin edilən kredit riskində əhəmiyyətli artım tanınır	
	Moody's	Fitch	S&P		
1	AAA	AAA	AAA	Aşağı kredit riski: reyting 3 səviyyə azalmadıqda kateqoriya dəyişmir	
2	Aa1	AA+	AA+		
3	Aa2	AA	AA		
4	Aa3	AA-	AA-		
5	A1	A+	A+		
6	A2	A	A		
7	A3	A-	A-		
8	Baa1	BBB+	BBB+	Reytingdə 2 pillə enmə	
9	Baa2	BBB	BBB		
10	Baa3	BBB-	BBB-		
11	Ba1	BB+	BB+		
12	Ba2	BB	BB		
13	Ba3	BB-	BB-		
14	B1	B+	B+	Reytingdə 1 pillə enmə	
15	B2	B	B		
16	B3	B-	B-		
17	Caa1	CCC-C	CCC-C		
18	Caa2				
19	Caa3				
20	Ca-C				
21	D	D	D		

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Maliyyə alətinin 3-cü mərhələyə keçirilməsi meyarları

Defolt hadisəsi baş verdikdə maliyyə aləti 1-ci Mərhələdən/2-ci Mərhələdən 3-cü Mərhələyə keçirilir. Bankın metodoloji məqsədləri üçün defolt hadisəsi dəyərsizləşmə hadisəsinə bərabərdir.

Pərakəndə borcalanlar portfeli istisna olmaqla, bütün portfellər üçün maliyyə alətinin dəyərsizləşməsi borcalan səviyyəsində müəyyən edilir. Pərakəndə borcalanlar portfelində dəyərsizləşmə hadisəsi maliyyə aləti səviyyəsində müəyyən edilir. Dəyərsizləşmə meyarlarına aşağıdakılar aiddir:

- Maliyyə təşkilatları və qiymətli kağız emitentləri ilə əməliyyatlar istisna olmaqla, bütün seqmentlərdə hesabat tarixində ödənişin 90 təqvim günündən çox gecikməsi;
- Maliyyə təşkilatları və qiymətli kağız emitentləri ilə əməliyyatlarda hesabat tarixində ödənişin 7 iş günündən çox gecikməsi;
- Məhkəmə tərəf müqabilini/emitenti müflis elan etdikdə və ya borcalana qarşı müflisləşmə icraatı başlatdıqda. Bu meyar pərakəndə borcalanlar portfeli istisna olmaqla bütün portfellərə şamil edilir;
- Hesabat tarixində normativ keyfiyyət müqaviləsinin 5-ci kateqoriyaya aid edilməsi;
- Borcalanın maliyyə çətinliyi ilə üzləşməsi səbəbindən defolt/məcburi restrukturizasiya (maliyyə təşkilatları və qiymətli kağızlar istisna olmaqla tətbiq olunur). Defolt/məcburi restrukturizasiya dedikdə borcalanın müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməməsi və borcalanın kredit qabiliyyətinin pisləşməsi nəticəsində Bankın səlahiyyətli orqanı tərəfindən məcburi restrukturizasiya kimi tanınan müqavilə şərtlərində dəyişiklik nəzərdə tutulur;
- Lisenziyanın ləğv edilməsi və aralıq idarəetmə orqanının yaradılması (maliyyə təşkilatlarına və qiymətli kağız emitentlərinə şamil edilir).

Maliyyə alətlərinin bərpa olunması və 1-ci Mərhələyə keçirilməsi meyarları:

- Bu bölmədə təsvir olunan defolt meyarlarının olmaması;
- Kredit riskində əhəmiyyətli artım meyarlarının olmaması;
- Ardıcıl üç hesabat ayı ərzində ödənişin gecikməməsi (hazırkı hesabat ayı daxil olmaqla).

Proqnoz məlumatının tətbiqi

Bank proqnoz məlumatlarından həm alətin ilkin tanınmasından sonra kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığını qiymətləndirərkən, həm də ehtimal olunan kredit zərərlərini ölçərkən istifadə edir.

Kredit riski komponentinin defolt ehtimalı səviyyəsində makroiqtisadi hadisələrin təsiri nəzərə alınır. Bank makroiqtisadi məlumatın korporativ və pərakəndə portfellərə təsirini qiymətləndirir. Qiymətli kağızlar portfelində maliyyə təşkilatlarına qarşı tələblər üçün makro düzəlişlər korporativ portfelə uyğun istifadə olunur. Makroiqtisadi məlumatın təsiri ən azı ildə bir dəfə qiymətləndirilməlidir.

Gələcək dövrlər üçün proqnoz məlumatının olması

Təhlil defolt səviyyəsinin proqnoz edilən qiymətlərinin hesablanması tələb etdiyi üçün siyahıya yalnız açıq rəsmi xarici mənbələrin dərc etdiyi proqnoz dəyərlərin olduğu amillər daxil edilir.

Məlumatın münasib tezliklə dərc olunması

Modelləşdirmə prosesi yetərli sayda müşahidə tələb etdiyi üçün, geniş siyahıya salmaq üçün yalnız ildə bir dəfədən çox məlumatın dərc olunduğu amillər seçilir.

Defolt səviyyəsinin makroiqtisadi göstəricilərdən asılılığını təhlil edərkən real ÜDM-də artım, istehlakçının qiymət indeksi və proqnozlaşdırılan neft qiyməti kimi amillər siyahısı tətbiq edilmişdir. Nəticədə aparıcı amil olaraq real ÜDM istifadə olunmuşdur. Yeni amillər onlara dair məlumat dərc olunduğu təqdirdə göstəricilər siyahısına daxil edilə bilər.

Bank tarixi məlumatdan istifadə edərək bütöv kredit portfeli üçün (o cümlədən qiymətli kağızlar portfeli, maliyyə təşkilatları üçün tələblər) kredit riski və kredit zərərlərinin aparıcı amillərini müəyyən etmiş və sənədləşdirmiş, makroiqtisadi parametrlərlə kredit riski və kredit zərərləri arasında əlaqəni hesablamışdır.

"BANK OF BAKU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci il tarixinə istifadə olunan iqtisadi ssenarilərə 31 dekabr 2026-cı ildən 2027-ci ilədək Azərbaycan Respublikası üçün aşağıdakı əsas göstəricilər daxil olmuşdur.

Əsas amil	2024	2025	2026	2027
Real ÜDM-in artımı	4.1%	3.2%	2.6%	3.3%

Əsas göstərici və müxtəlif maliyyə aktivləri portfellerinin defolt və zərər dərəcələri arasında əlaqələr son 4 il ərzində yığılan tarixi məlumatın təhlili əsasında proqnozlaşdırılmışdır.

Makroiqtisadi modeli qurarkən Bank defolt halları haqqında yetərli daxili statistika olmadığı üçün xarici statistikadan (NPL) istifadə etmişdir.

Modifikasiya edilmiş maliyyə aktivləri

Kredit müqaviləsinin şərtləri bazar şəraitinin dəyişməsi, müştərilərin saxlanması və müştərinin kredit qabiliyyətliliyinin cari və ya mümkün pisləşməsi ilə bağlı olmayan digər amillər daxil olmaqla, bir sıra səbəblərdən dəyişdirilə bilər. Qeyd 4(e)(iii)-də təsvir edilən uçot siyasətinə əsasən şərtləri dəyişdirilmiş mövcud kreditin tanınması dayandırılmalı və şərtləri yenidən razılaşdırılaraq ədalətli dəyərə yenidən tanına bilər.

Maliyyə aktivinin şərtləri modifikasiya edildikdə və modifikasiya tanınmanın dayandırılması ilə nəticələnmədikdə aktivin kredit riskinin əhəmiyyətli dərəcədə artıb-artmadığı aşağıdakıların müqayisəsini əks etdirir:

- modifikasiya şərtlərinə əsasən hesabat tarixində aktivin qalan bütün dövr üçün defolt ehtimalı;
- ilkin tanınma zamanı olan məlumat və ilkin müqavilə şərtlərinə əsasən aktivin qalan bütün dövr üçün defolt ehtimalı.

Modifikasiya tanınmanın dayandırılması ilə nəticələndikdə yeni kredit tanınır və 1-ci mərhələyə təsnif edilir (həmin zaman kredit üzrə dəyərsizləşmədiyi ehtimal edilir). Əldə edildiyi tarixdə kredit üzrə dəyərsizləşmə mövcud olarsa, Bank belə kreditləri POCI olaraq uçota alır.

Bank borcların qaytarılması imkanlarını maksimum artırmaq və defolt riskini minimuma endirmək üçün müştərilərə verilmiş kreditlərin şərtlərini maliyyə çətinliklərini həll etmək məqsədilə yenidən razılaşdırır (praktikada "kredit şərtlərinə yenidən baxılması" adlandırılır). Bankın kredit şərtlərini təhlil edərək dəyişikliklər olunması siyasətinə əsasən, kredit şərtləri hər bir müştəri üçün fərdi qaydada o halda dəyişdirilir ki, borcalan öz borcu üzrə hal-hazırda defolt vəziyyətindədir və ya defolt riski yüksəkdir, borcalanın öz borcunu ilkin müqavilə şərtləri əsasında ödəməsi üçün bütün məqsəduyğun səylərindən istifadə etməsi barədə sübutlar mövcuddur və borcalanın dəyişdiriləcək yeni şərtlərə əməl edə biləcəyi ehtimal edilir.

Yeni şərtlərə adətən ödəniş müddətinin uzadılması, faiz ödənişlərinin intervalında dəyişikliklər və kredit şərtlərinin dəyişdirilməsi daxildir. Həm pərakəndə, həm də korporativ kreditlərin şərtləri nəzərdən keçirilə bilər.

Bankın kredit şərtlərini yenidən nəzərdən keçirmək siyasətinin bir hissəsi kimi dəyişikliyə uğramış maliyyə aktivləri üçün, Defolt Ehtimalı proqnozu dəyişikliyin Bankın faiz və əsas məbləği toplamaq qabiliyyətini artırıb-artırmadığını və ya bərpa etdiyini və Bankın kredit şərtlərini nəzərdən keçirmək sahəsində keçmiş təcrübəsini əks etdirir. Bu prosesin bir hissəsi kimi Bank borcalanın ödəniş fəaliyyətini dəyişdirilmiş müqavilə şərtləri ilə münasibətdə qiymətləndirir və müxtəlif davranış göstəricilərini nəzərə alır.

Bir qayda olaraq kredit şərtlərinin yenidən nəzərdən keçirilməsi kredit riskində əhəmiyyətli artımın keyfiyyət göstəricisidir və kredit şərtlərinə yenidən baxılacağına dair gözləntilər riskə məruz qalan məbləğin kredit üzrə dəyərsizləşmiş/defoltla hesab edilməməsi üçün müştəri müəyyən müddət ərzində davamlı olaraq ödənişləri vaxtında etməli və ya defolt ehtimalı o qədər azalmalıdır ki, zərər üzrə ehtiyat yenidən 12 aylıq ehtimal olunan kredit zərəri miqdarında hesablınsın.

EOKZ-nin ölçülməsi

EOKZ-nin ölçülməsində əsas amillər aşağıdakı dəyişənlərin müddət strukturudur:

- defolt ehtimalı (PD);
- defolt zamanı yaranan zərər (LGD);
- defolt vəziyyətində riskə məruz qalma (EAD).

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

1-ci Mərhələdə riskə məruz qalan məbləğ üzrə EOKZ 12 aylıq defolt ehtimalını LGD və EAD-yə vurmaqla hesablanır. Ömürlük EOKZ ömürlük defolt ehtimalını LGD və EAD-yə vurmaqla hesablanır.

Defolt ehtimalını hesablama metodologiyası “Defolt ehtimalının müddət strukturunun yaradılması” başlığı altında müzakirə edilmişdir.

Bank LGD parametrlərini defoltlu kontragentlərə qarşı iddialar üzrə bərpa tarixinə əsasən hesablayır.

EAD defolt zamanı riskli mövqenin gözlənilən məbləğini əks etdirir. Bank EAD-ni cari risk məbləği və müqaviləyə əsasən ayrılan və amortizasiya olunduqdan sonra yaranan cari məbləğdə mümkün dəyişikliklərə əsasən hesablayır. Maliyyə aktivinin EAD-si onun defolt anındakı ümumi qalığ dəyəridir. İcarə öhdəlikləri üçün, EAD hesabat tarixində müqaviləyə əsasən istifadə edilə bilən maksimal məbləğdir; bu zaman kredit üzrə gecikdirilmiş günlərin sayı 30 gündən çox olmamalıdır, əks təqdirdə kart bloklaşdırılır; işgüzar müştərilər üçün kredit limitlərində isə şərt kredit limitinin bərpaolunan olmasıdır. Maliyyə zəmanətləri üçün EAD maliyyə zəmanəti ödənilməli olduqda zəmanət riskini təmsil edir.

Yuxarıda qeyd edildiyi kimi və 1-ci Mərhələ maliyyə aktivləri üzrə maksimum 12 aylıq defolt ehtimalından istifadə etmək şərtilə, Bank EOKZ-ni kredit riskinə məruz qaldığı maksimal müqavilə müddəti ərzində (borcalanın müddəti uzatmaq variantları daxil olmaqla) defolt riskini nəzərə almaqla ölçür (hətta Bank kredit risklərini idarə etmək məqsədləri ilə daha uzun müddəti nəzərdə tutduqda belə). Maksimal müqavilə müddəti Bankın avans ödənişini tələb etmək və ya kredit öhdəliyinə xitam vermək hüququ yarandığı tarixədək uzanır.

Parametr kollektiv əsasla modeləşdirilərkən maliyyə alətləri alət növünə əsasən qruplaşdırılır.

Xüsusi qrup daxilində riskli mövqelərin eynicinsli qalmasını təmin etmək üçün qruplaşdırmalar müntəzəm olaraq nəzərdən keçirilir.

Bankın məhdud tarixi məlumatlara malik olduğu portfeller üçün, daxili mövcud məlumatlara əlavə olaraq kənar müqayisəli məlumatlardan istifadə edilir. EOKZ ölçülməsi üçün kənar müqayisəli məlumatın əhəmiyyətli olduğu portfeller aşağıdakılardır.

	Riskə məruz qalan məbləğ	İstifadə olunmuş kənar müqayisəli məlumat	
		PD	EAD
Pul vəsaitləri və onların ekvivalentləri	106,328	“Moody’s”in defolt araşdırması	“S&P”nin bərpa araşdırmaları
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	44,764	“Moody’s”in defolt araşdırması	“S&P”nin bərpa araşdırmaları
İnvestisiya qiymətli kağızları	59,035	“Moody’s”in defolt araşdırması	“S&P”nin bərpa araşdırmaları

Likvidlik riski

Likvidlik riski, Bankın nağd pul və ya digər maliyyə aktivini əldə etmək üçün maliyyə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməsi riskidir. Aktiv və öhdəliklərin ödəmə müddəti uyğun gəlmədikdə likvidlik riski yaranır. Aktiv və öhdəliklərin ödəmə müddətləri və faiz dərəcələrinin uyğun və ya nəzarət edilən uyğunsuzluğu likvidliyin idarə edilməsi üçün əsasdır. Maliyyə təşkilatları üçün tamamilə uyğunlaşma qeyri-adi bir haldır, çünki işlərin aparılması çox vaxt qeyri-müəyyən müddətə və müxtəlif növlərə aiddir. Uyğunlaşmayan mövqe potensial olaraq gəlirliliyi artırma bildiyi kimi, eyni zamanda zərər riskinə də təkan verə bilər.

Bank, pul vəsaitlərinin hərəkəti ilə bağlı bütün öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi üçün zəruri həcmdə vəsaitlərin mövcudluğunu təmin etmək məqsədi ilə likvidliyini idarə edir və tənzimləyir. Likvidlik siyasəti Müşahidə Şurası tərəfindən nəzərdən keçirilir və təsdiqlənir.

Bank buraxılmış borc qiymətli kağızlarından, banklardan alınmış uzun və qısa müddətli kreditlərdən, əsas korporativ və fərdi müştərilərindən qəbul edilmiş depozitlərdən ibarət olan və yüksək likvidlik səviyyəsinə malik aktivlərin diversifikasiya olunmuş portfeli ilə müşayiət olunan diversifikasiyalı və sabit maliyyələşdirmə bazasını fəal surətdə dəstəkləməyə çalışır ki, gözlənilməyən likvidlik tələbatına operativ və səmərəli qaydada cavab verə bilsin.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Likvidliyin idarə edilməsi siyasəti aşağıdakılardan ibarətdir:

- əsas valyutalar üzrə pul vəsaitlərinin hərəkətinin proqnozlaşdırılması və onlarla əlaqədar tələb olunacaq likvid aktivlərin səviyyəsinin nəzərə alınması;
- maliyyələşdirmə mənbələrinin müxtəlifliyinin təmin edilməsi;
- borcların cəmləşməsinin və profillərinin tənzimlənməsi;
- borcların maliyyələşdirilməsi planlarının tərtib edilməsi;
- pul vəsaitlərinin hərəkətinin kəsilməsinə qarşı bir tədbir kimi yüksək likvidlik səviyyəsinə malik, asanlıqla satıla bilən aktivlər portfelinin təmin edilməsi;
- fəvqəladə hallarda likvidliyin və maliyyələşdirmənin təmin edilməsi üçün planların hazırlanması;
- likvidlik əmsallarının normativ tələblərə uyğun olub-olmadığının izlənməsi.

Xəzinədarlıq departamenti Bankın müxtəlif qurumlarından onların maliyyə aktivlərinin və öhdəliklərinin likvidlik göstəriciləri haqqında və proqnozlaşdırılan gələcək əməliyyatlarla və fəaliyyət növləri ilə bağlı digər proqnozlaşdırılan pul vəsaitlərinin hərəkəti haqqında təfərrüatlı məlumatlar alır. Daha sonra, Xəzinədarlıq departamenti tələb olunan qısamüddətli likvid aktivlərin adekvat portfelini təmin edir. Həmin portfel, əsasən, qısamüddətli likvid ticari qiymətli kağızlardan, banklara verilmiş kreditlərdən və sair banklararası alətlərdən ibarət olmaqla, bütövlüklə Bank üçün yetərli likvidliyi təmin etmək məqsədinə xidmət edir. Xəzinədarlıq departamenti gündəlik olaraq likvidlik mövqeyinin monitorinqini, Risklərin İdarə edilməsi heyəti isə həm normal, həm ən çətin bazar şəraitlərini əks etdirən müxtəlif ssenarilərlə mütəmadi likvidlik stress-testlərini aparır. Normal bazar şəraitində likvidlik mövqeyini əks etdirən likvidlik haqqında hesabatlar rəhbərliyə həftəlik olaraq təqdim olunur. Likvidliyin tənzimlənməsi ilə bağlı qərarlar AÖİK tərəfindən qəbul edilir və Xəzinədarlıq departamenti tərəfindən icra olunur.

Aşağıdakı cədvəllərdə maksimal dərəcədə mümkün olan erkən ödəniş müddətinə əsasən maliyyə aktivləri, öhdəlikləri və kreditlərlə bağlı öhdəliklər üzrə diskontlaşdırılmamış pul vəsaitlərinin hərəkəti təqdim olunur. Cədvəllərdə təqdim edilən cəmi məxaric müqavilələrdə nəzərdə tutulan maliyyə öhdəlikləri və ya öhdəliklər üzrə diskontlaşdırılmamış pul vəsaitlərinin hərəkətidir. Buraxılmış maliyyə zamanətləri müqavilələrinə gəldikdə isə, zamanətin maksimal məbləği həmin zamanətin yerinə yetirilməsinə dair tələb irəli sürə bilən ən erkən dövrə aid edilir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci il tarixinə maliyyə öhdəliklərinin ödəniş müddətlərinin təhlili aşağıdakı kimidir:

	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	5 ildən çox	Cəmi məxaric	Cəmi balans dəyəri
Qeyri-törəmə öhdəliklər							
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	8,405	29,953	40,835	21,527	95,038	195,758	144,557
Müştərilərə ödəniləcək vəsaitlər	164,963	75,893	379,623	189,260	-	809,739	756,221
Buraxılmış borc qiymətli kağızları	-	704	2,124	20,536	-	23,365	19,824
Subordinasiya borcları	16,818	-	-	-	-	16,818	16,762
İcarə öhdəlikləri	221	442	2,216	5,029	-	7,908	6,899
Digər maliyyə öhdəlikləri	10,163	-	-	-	-	10,163	10,163
Cəmi maliyyə öhdəlikləri	200,570	106,992	424,798	236,352	95,038	1,063,750	954,426
Svop müqavilələri	-	8,750	17,473	-	-	26,223	26,223
Kreditlə bağlı öhdəliklər	135,506	-	-	-	-	135,506	

31 dekabr 2024-cü il tarixinə maliyyə öhdəliklərinin ödəniş müddətlərinin təhlili aşağıdakı kimidir:

	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	5 ildən çox	Cəmi məxaric	Cəmi balans dəyəri
Qeyri-törəmə öhdəliklər							
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	47,397	23,057	23,959	22,185	52,866	169,464	135,657
Müştərilərə ödəniləcək vəsaitlər	27,636	165,988	228,606	232,518	-	654,748	595,659
Subordinasiya borcları	63	125	564	16,788	-	17,540	16,762
İcarə öhdəlikləri	248	447	1,645	4,709	-	7,049	6,117
Digər maliyyə öhdəlikləri	8,644	-	-	-	-	8,644	8,644
Cəmi maliyyə öhdəlikləri	83,988	189,617	254,774	276,200	52,866	857,445	762,839
Svop müqavilələri	-	8,625	21,094	-	-	29,719	29,710
Kreditlə bağlı öhdəliklər	137,526	-	-	-	-	137,526	

Azərbaycan qanunvericiliyinə əsasən, fiziki və hüquqi şəxslər istənilən vaxt, əksər hallarda yığılmış faizlərin itirilməsi şərtilə, yerləşdirilmiş müddətli depozitlərini geri götürə bilərlər. Bu depozitlər onların ödəniş tarixlərinə əsasən təsnif olunur. Bankın rəhbərliyi fiziki və hüquqi şəxslərin öz müddətli depozitlərini qeyd olunan ödəniş müddətlərindən əvvəl geri götürəcəklərini hesab etmir.

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatda əks olunmuş məbləğlərin ödəniş müddətləri üzrə təhlili təqdim olunur:

	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	5 ildən çox	Vaxtı keçmiş	Müddətsiz	Cəmi
MALİYYƏ AKTİVLƏRİ								
Pul vəsaitləri və onların ekvivalentləri	118,304	13,648	-	-	-	-	-	131,952
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	68	20,463	2,052	22,181	-	-	-	44,764
İnvestisiya qiymətli kağızları	4,857	25,446	9,665	17,400	1,667	-	338	59,373
Müştərilərə verilmiş kreditlər	35,277	69,076	276,376	464,071	50,341	687	-	895,828
Digər maliyyə aktivləri	12,333	-	-	1,032	-	-	963	14,328
Cəmi maliyyə aktivləri	170,839	128,633	288,093	504,684	52,008	687	1,301	1,146,275
MALİYYƏ ÖHDƏLİKLƏRİ								
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	7,394	28,793	38,049	12,411	57,909	-	-	144,557
Müştərilərə ödəniləcək vəsaitlər	159,530	65,888	349,064	181,739	-	-	-	756,221
Buraxılmış borc qiymətli kağızları	-	-	-	19,824	-	-	-	19,824
Subordinasiya borcları	16,762	-	-	-	-	-	-	16,762
İcarə öhdəlikləri	171	342	1,842	4,544	-	-	-	6,899
Digər maliyyə öhdəlikləri	10,163	-	-	-	-	-	-	10,163
Cəmi maliyyə öhdəlikləri və təəhhüdlər	194,020	95,023	388,955	218,518	57,909	-	-	954,426
Likvidlik boşluğu	(23,181)	33,610	(100,862)	286,166	(5,901)	687	1,301	191,819
Məcmu likvidlik boşluğu	(23,181)	10,429	(90,434)	195,732	189,831	190,518	191,819	

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabatda əks olunmuş məbləğlərin ödəniş müddətləri üzrə təhlili təqdim olunur:

	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	5 ildən çox	Vaxtı keçmiş	Müddətsiz	Cəmi
MALİYYƏ AKTİVLƏRİ								
Pul vəsaitləri və onların ekvivalentləri	117,272	-	-	-	-	-	-	117,272
Banklardan və digər maliyyə təşkilatlarından alınacaq vəsaitlər	177	-	401	20,257	-	-	-	20,835
İnvestisiya qiymətli kağızları	2,465	5,765	9,529	18,409	1,728	-	368	38,264
Müştərilərə verilmiş kreditlər	21,473	45,359	167,969	443,749	64,033	6,662	-	749,245
Digər maliyyə aktivləri	17,860	-	-	-	-	-	-	17,860
Cəmi maliyyə aktivləri	159,247	51,124	177,899	482,415	65,761	6,662	368	943,476
MALİYYƏ ÖHDƏLİKLƏRİ								
Banklara və digər maliyyə təşkilatlarına ödəniləcək vəsaitlər	40,197	21,933	21,513	15,665	36,349	-	-	135,657
Müştərilərə ödəniləcək vəsaitlər	25,142	151,008	207,975	211,534	-	-	-	595,659
Subordinasiya borcları	37	-	-	16,725	-	-	-	16,762
İcarə öhdəlikləri	242	439	1,562	3,874	-	-	-	6,117
Digər maliyyə öhdəlikləri	8,644	-	-	-	-	-	-	8,644
Cəmi maliyyə öhdəlikləri və təəhhüdlər	74,262	173,380	231,050	247,798	36,349	-	-	762,839
Likvidlik boşluğu	84,985	(122,256)	(53,151)	234,617	29,412	6,662	368	180,637
Məcmu likvidlik boşluğu	84,985	(37,271)	(90,422)	144,195	173,607	180,269	180,637	

Likvidlik riskini idarə etmək üçün Bankın istifadə etdiyi əsas göstərici ARMB-nin müəyyən etdiyi likvidlik əmsalıdır.

Bank ARMB-nin tələbinə uyğun olaraq, gündəlik əsaslarla bu icbari likvidlik əmsalını hesablayır. Bu əmsal yüksək likvidlik səviyyəsinə malik aktivlərin tələb əsasında ödənilən öhdəliklərə nisbəti kimi hesablanan ani likvidlik əmsalıdır.

Bankın mövqeyi 31 dekabr 2025-ci il tarixində bu əmsala uyğun olmuşdur (31 dekabr 2024-cü il: Bankın mövqeyi ani likvidlik əmsalına uyğun olmuşdur).

“BANK OF BAKU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)

(Əksi qeyd edilmədiyi halda, min Azərbaycan manatı ilə)

Əməliyyat riski

Əməliyyat riski Bankın prosesləri, işçi heyəti, texnologiya və infrastrukturunu ilə bağlı bir çox səbəblərdən, habelə kredit, bazar və likvidlik risklərindən başqa kənar amillərdən, məsələn hüquqi və normativ tələblərdən və ümumi qəbul edilmiş korporativ davranış standartlarından irəli gələn birbaşa və dolaylı zərərə uğraması riskidir. Əməliyyat riskləri Bankın bütün əməliyyatlarından yaranır.

Bankın məqsədi əməliyyat riskini idarə etməklə, iqtisadi səmərəlilik və innovasiya vasitəsilə Bankın nüfuzuna qarşı hər hansı maliyyə zərərləri və ziyanın qarşısını almaqdır. Bütün hallarda Bankın siyasəti tətbiq olunan hüquqi və normativ tələblərə əməl etməyi tələb edir.

Bankın rəhbərliyi əməliyyatlarla bağlı bütün sahələrdə zəruri hesab etdiyi daxili nəzarət sistemlərini qurmaqla əməliyyat riskini idarə edir.

32. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

15 aprel 2026-cı il tarixinə Bank əlaqəli tərəf olan “Azpetrol Neft Şirkəti” MMC-dən əldə edilmiş 9,860 min ABŞ dolları (16,762 min AZN) məbləğində subordinasiya borcunu 27 yanvar 2026-cı il tarixində tam şəkildə ödəmişdir.